

1. Aqrar sferada özəlləşdirməyə dair dövlət proqramının həyata keçirilməsində əsas məqsəd nədir?

- ✓ sahibkarlığın üstün inkişafı
- xidmət sahələrinin inkişafı
- çayçılığın inkişafı
- dövlət təsərrüfatlarının inkişafı
- istehsalın həcmının artırılması

2. Aqrar sferada taxılçılığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi önəmlidir?

- ✓ əkinlərdə taxılın xüsusi çəkisinin 60 %-ə çatdırılması
- taxılın məhsuldarlığının azaldılması
- meşə massivlərinin salınması
- dəmyə əkinçiliyə keçilməsi
- əkin sahəsinin azaldılması

3. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmetini nə təşkil edir?

- iqtisadi islahatlar
- sahibkarlıq fəaliyyəti
- istehsalın proqnozlaşdırılması
- torpaq islahatı
- ✓ obyektiv iqtisadi qanunlar

4. Aqrar sfera respublika iqtisadiyyatının hansı sahəsini özündə birləşdirir?

- ✓ kənd və meşə təsərrüfatı, emalı, xidmət
- meşə təsərrüfatını
- yalnız kənd təsərrüfatını
- təsərrüfatçılıq formalarını
- ictimai münasibətləri

5. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsinin metodoloji əsaslarını nə təşkil edir?

- xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqlarını, aqrar sfera üzrə formalaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolu
- xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqlarını, aqrar sfera üzrə formalaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu
- iqtisadi hadisələr və proseslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişaf vəziyyətində, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid baxımını
- iqtisadi göstəricilər əsasında hadisələrin hərtərəfli inkişafını
- ✓ aqrar sahədə məhsuldar qüvvələrin sürətlə inkişafını təmin edə bilən iqtisadi mexanizminin ahəngdar işinin və buna təminat verə biləcək təşkilat quruluşunu yaratmaq yolunun nəzəri və əsaslandırılmış məsələlərini

6. Aqrar iqtisadiyyat qarşısında hansı vəzifələr durur?

- ✓ bunların hamısı
- yerlərdə mövcud potensialdan səmərəli istifadə etmək, emal müəssisələrini xammal regionlarına yaxşılaşdırmaq yolu ilə məşğulluq probleminin yaxşılaşdırılması
- xarici investisiyaların aqrar bölmənin sahələrinə cəlb edilməsi
- kənd təsərrüfatı məhsulları istehsalı və emalı üçün zəruri sayılan infrastrukturunu yaratmaq
- ölkə əhalisinin ərzaq və ekoloji təminatını həyata keçirmək

7. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin tədqiqat obyekti nədir?

- ✓ fərdi sahibkarlar, ailə, kəndli (fermer) təsərrüfatları, kənd təsərrüfatı istehsal kooperativləri, səhmdar cəmiyyətləri və s.
- dövlət müəssisələri, bələdiyyənin nəzdində olan torpaqlar, onlardan istifadənin qaydaları və s.
- sosial-iqtisadi inkişaf, qanunvericilik aktları və s.
- istehsal-istehlak əlaqələri

- bunların hamısı

8. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi fənninin neçə əsas öyrənilmə metodları var?

- 8
- 6
- ✓ 9
- 5
- 10

9. Aqrar sferada sahibkarların fəaliyyətini stimullaşdırmaq məqsədilə 23 yanvar 2007-ci ildə hansı sərəncam qəbul olunmuşdur?

- ✓ Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyi haqqında
- Sahibkarlıq haqqında
- Kənd təsərrüfatı istehsalçılarının torpaq vergisi istisna olmaqla, qalan vergilərdən azad olunması
- Aqrar islahatlar haqqında
- Torpaq islahatı haqqında

10. Aqrar sfera nə sahəsidir?

- istehlak
- infrastruktur
- satış
- tədarük
- ✓ istehsal

11. Bazar iqtisadiyyatına keçidlə əlaqədar aqrar sferanın qarşısında duran vəzifələrə nələr aid edilir?

- çayçılığın inkişafı
- suvarma sistemlərinin yaxşılaşdırılması
- ✓ əkin sahəsinin 2,0 milyon ha çatdırılması
- torpaqların melorasiyası
- irriqasiya işlərinin aparılması

12. Aqrar sferada istehsal ehtiyatına nələr daxildir?

- su fondu
- ✓ bunların hamısı
- torpaq fondu
- meşə fondu
- əmək ehtiyatları

13. Aqrar sferada deduksiya metodundan hansı məqsədlər üçün istifadə olunur?

- ✓ hadisələrin xüsusi cəhətlərinin öyrənilməsində
- hadisələrin bir-biri ilə bağlılığının öyrənilməsində
- əmək balansının tərtibində
- məşğulluğun təmin edilməsində
- səmərəliliyin yüksəldilməsində

14. Aqrar bölmədə induksiya metodu vasitəsi ilə nə öyrənilir?

- sosial məsələlərin həll edilməsini
- ✓ hadisələrin bütövlükdə öyrənilməsi
- problemlərin işlənməsini
- iqtisadi məsələlərin həll edilməsini
- hadisələrin aşkarlanmasını

15. Aqrar sferada statistik məlumatların işlənməsi və ümumiləşdirilməsi nə ilə nəticələnir?

- qrafik üsulunun qurulması ilə
- problemin öyrənilməsi ilə
- iqtisadi müqayisə ilə
- ✓ nəticənin təhlil yolu ilə
- təhlildən istifadəyə edilməsi ilə

16. Aqrar sferada statistik metod hansı formada təzahür edir?

- ✓ müşahidə formasında
- qərarların qəbulunda
- gəlirlərin bölgüsündə
- istehsalın təşkilində
- məlumatların işlənməsində

17. Aqrar sferanın öyrənilməsində normativ metoddan istifadənin məqsədi nədir?

- iqtisadi münbitliyi artırmaq
- istehsala xidmət
- şoranlaşmanın qarşısını almaq
- təbii münbitliyi qorumaq
- ✓ proqnozların işlənməsi

18. ÜDM-da aqrar sferanın xüsusi cəkisi neçə faizi təşkil edir?

- 46,5 %-dən çoxunu
- 3,5 %-dən çox hissəsini
- ✓ 5,7 %-ə qədərini
- 13,3 %-dən çoxunu
- 19,7 %-ə qədərini

19. Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində hansı tədbirlərin görülməsi lazımdır?

- kənd təsərrüfatı və ərzaq məhsulları istehsalı sahəsində birliklərin, assosiasiyaların, kooperativlərin yaradılmasının dəstəklənməsi; biznes mühitinin daha da yaxşılaşdırılması, bazara çıxış imkanlarının genişləndirilməsi; haqlı rəqabət mühitinin inkişaf etdirilməsi, inhisarçı təsərrüfat subyektləri tərəfindən sui-istifadə hallarının qarşısının alınması
- ✓ fəvqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması; əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi; fəvqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılması
- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması; ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi; real sektorun inkişafına stimullaşdırıcı təsir göstərən pul və fiskal siyasətin həyata keçirilməsi; ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasətinin həyata keçirilməsi
- fermerlərə subsidiyaların verilməsi, onların texnika, gübrə və kimyəvi vasitələrlə təminatının yaxşılaşdırılması tədbirlərinin davam etdirilməsi; kənd təsərrüfatı məhsullarının istehsalı və emalı müəssisələrinə ayrılan güzəştli kreditlərin həcmının artırılması;

20. Ümumdünya Ticarət Təşkilatının tələbləri nəzərə alınmaqla, daxili ərzaq bazarının haqsız rəqabətdən qorunması ilə bağlı müvafiq tədbirlərin həyata keçirilməsi; inflyasiyanın idarə olunan səviyyədə saxlanılması ilə bağlı qabaqlayıcı tədbirlərin görülməsi; ekoloji tarazlığın və biomüxtəlifliyin qorunması istiqamətində siyasətin davam etdirilməsi; torpaq və sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi və s. dövlət siyasəti istiqamətlərinin hansı sahəsinə aid edilir?

- sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı
- ərzaq təminatı ilə bağlı risklərin idarə olunması
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi
- ✓ dayanıqlı ərzaq təminatının əldə olunması
- bunların heç birinə

21. FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ?

- ✓ 9 milyon ton səviyyəsində olacaq
- 5 milyon ton səviyyəsində olacaq

- 10 milyon ton səviyyəsində olacaq
- 13 milyon ton səviyyəsində olacaq
- 20 milyon ton səviyyəsində olacaq

22. Azərbaycanın aqrar bölməsinin davamlı inkişafı istiqamətləri aşağıdakı hansı məsələlərinin həllini tələb edir: 1.torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini; 2.kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası; 3.aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; 4.aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi

✓ 1, 2, 3, 4

- 1, 2
- 3,1,4
- 4
- 2, 3, 4

23. Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?

- maldarlıq, pambıqçılıq, quru subtropik meyvəçilik, fəraş tərəvəzçilik, kartofçuluq
- fəraş tərəvəzçilik, meyvəçilik, bostançılıq, üzümçülük, pambıqçılıq
- pambıqçılıq, kartofçuluq, quru subtropik meyvəçilik, fəraş tərəvəzçilik, bostançılıq
- ✓ üzümçülük, quru subtropik meyvəçilik, pambıqçılıq, taxılçılıq, bostançılıq
- taxılçılıq, maldarlıq, tütünçülük, pambıqçılıq, üzümçülük

24. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı neçə iqtisadi rayon üzrə tərtib edilmişdir?

- 11
- 9
- ✓ 10
- 8
- 7

25. Kənd təsərrüfatına yararlı torpaqların neçə faizi əkinə yararlı sahələrdir?

- .5
- .4
- .27
- ✓ .39
- .45

26. 2015-ci ilədək dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində dövlət siyasətinin istiqamətləri aşağıda qeyd edilən addımların hansılarından ibarət olacaqdır? 1.iqtisadiyyatın sahəvi və regional baxımdan tarazlı inkişafının təmin edilməsi; 2.ərzaq təminatı sahəsində risklərin idarə olunmasını təmin etmək; 3.ərzaq istehsalının artırılmasının həvəsləndirilməsinə yönəldilmiş vergi siyasətinin həyata keçirilməsi; 4.torpaq və sudan istifadənin səmərəliliyinin artırılması ilə bağlı tədbirlərin davam etdirilməsi; 5.Dövlət Taxıl Fondunun yaradılması və səmərəli idarə olunması

- ✓ 1, 3, 4
- 1, 2, 3
- 3, 4, 5
- 2, 3, 4
- 1, 3, 5

27. Respublikanın ikinci tütünçülük rayonu hansıdır?

- ✓ Naxçıvan
- Lənkəran
- Şəki-Zaqatala
- Aran
- Abşeron

28. Aqrar sferada istehsal olunan 1 kq üzümdə nə qədər kallori var?

- ✓ 700-1200 kallori

- 2000-dən çox kalori
- 1500-2000 kalori
- 390-500 kalori
- 250-300 kalori

29. Aqrar bölmənin hansı sahələrində istehsalın artımında dinamiklik müşahidə edilir?

- kartof istehsalında
- meyvə və giləmeyvə istehsalında
- ət və süd istehsalında
- tərəvəz istehsalında
- ✓ bunların hamısında

30. Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir?

- ✓ tərəvəzçilik, kartofçuluq
- üzümçülük, taxılçılıq
- kartofçuluq, pambıqçılıq
- heyvandarlıq, tərəvəzçilik
- pambıqçılıq, üzümçülük

31. Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?

- emal olunmuş meyvə-tərəvəz
- meyvə və giləmeyvə məhsulları
- soyudulmuş qida məhsulları
- konservləşdirilmiş ət məhsulları
- ✓ qidalanmada istifadə olunmayan məhsullar

32. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmeti nəyi öyrənir?

- bunların heç birini
- bu sahənin inkişafının spesifik xüsusiyyətlərini və qanunauyğunluqlarını
- iqtisadi qanunların təsir mexanizmini
- iqtisadi qanunların konkret fəaliyyətini
- ✓ bunların hamısı

33. Aşağıdakı təriflərin hansı düzdür?

- Statistik metodun köməyi ilə təhlil edilmiş hadisələr ümumiləşdirilir və bunun əsasında öyrənilən məsələ haqqında tam bilik hasil olur
- Eksperimental metod – xüsusidən ümumiyyə doğru, ayrı-ayrı hadisələrin tədqiqindən ümumi nəticə çıxarılmasına doğru gedir
- ✓ Monoqrafiya metodu vasitəsi ilə ayrı-ayrı mütərəqqi iş üsulları ümumiləşdirilir
- nduksiya üsulu istehsalın təşkili məsələlərinin öyrənilməsində tətbiq olunur
- Sintez - iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir

34. Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı nın qarşısında hansı məsələlər prioritet istiqamət kimi qoyulmuşdur?

- ərzaq məhsulları istehsalını artırmaq
- əhalini təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin etmək
- ✓ bunların hamısı
- ərzaq təminatı sisteminin institusional inkişafını həyata keçirmək və sahibkarlıq mühitinin yaxşılaşdırılması
- ərzaq təminatı sahəsində risklərin idarə olunmasının təmin etmək

35. Aqrar sfera hansı ehtiyacları ödəyir?

- əkinçilikdə gübrələrə, toxumlara, yanacaq-sürtkü materiallarına olan tələbatı
- istehsalda xidmət sahələrinə olan ehtiyacı
- qida məhsullarına tələbatı
- heyvandarlığın yemə olan tələbatını

- ✓ ərzaq məhsullarına və bir sıra sənaye sahələrinin xammala olan tələbatı

36. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursu nəyi öyrənir?

- iqtisadi inkişaf qanunauyğunluqlarını
- ✓ bunların hamısını
- istehsal-istehlak əlaqələrini
- ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu
- aqrar sfera üzrə formalaşan iqtisadi münasibətləri

37. Aqrar sferada özəlləşdirməyə dair dövlət proqramının həyata keçirilməsində əsas məqsəd nədir?

- ✓ sahibkarlığın üstün inkişafı
- xidmət sahələrinin inkişafı
- dövlət təsərrüfatlarının inkişafı
- çayçılığın inkişafı
- istehsalın həcmnin artırılması

38. Aqrar sferada taxılçılığın inkişafı üçün hansı tədbirlərin həyata keçirilməsi önəmlidir?

- taxılın məhsuldarlığının azaldılması
- ✓ əkinlərdə taxılın xüsusi çəkisinin 60 %-ə çatdırılması
- əkin sahəsinin azaldılması
- dəmyə əkinçiliyə keçilməsi
- meşə massivlərinin salınması

39. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi elminin predmetini nə təşkil edir?

- sahibkarlıq fəaliyyəti
- istehsalın proqnozlaşdırılması
- ✓ obyektiv iqtisadi qanunlar
- iqtisadi islahatlar
- torpaq islahatı

40. Aqrar sfera respublika iqtisadiyyatının hansı sahəsini özündə birləşdirir?

- yalnız kənd təsərrüfatını
- meşə təsərrüfatını
- ictimai münasibətləri
- ✓ kənd və meşə təsərrüfatı, emalı, xidmət
- təsərrüfatçılıq formalarını

41. Aqrar sferada müşahidənin aparılması nə ilə nəticələnir?

- məlumatların işlənməsi
- istehsalın ekstensiv inkişafı
- istehsalın təmərküzləşməsi
- ✓ məlumatların işlənməsi və sistemləşdirilməsi
- məlumatların sistemləşdirilməsi

42. Aqrar sferada təhlil metodundan hansı məqsədlər üçün istifadə olunur?

- ✓ optimal variantın seçilməsi
- məhsul artımının təmin edilməsi
- suvarma sisteminin yaxşılaşdırılması
- ətraf mühitin mühafizəsi
- istehsala xidmətin təşkili

43. İqtisadiyyatın dayanaqlı sahəsi hansıdır?

- ✓ kənd təsərrüfatı
- ticarət
- tikinti
- sənaye
- meşə təsərrüfatı

44. Aqrar sferanın əsas məqsədi nədir?

- torpaqdan istifadənin yaxşılaşdırılması
- ətraf mühitin mühafizəsi
- torpağın eroziyadan qorunması
- ekoloji cəhətdən təmiz məhsul istehsal
- ✓ ərzaq təhlükəsizliyinin təmini

45. Respublikada miqyasına görə ən geniş vüsət tapmış sahibkarlıq fəaliyyəti?

- fərdi
- orta
- ✓ kiçik
- korporativ
- iri

46. Aqrar sahədə sahibkarlıq fəaliyyətinin inkişafında dövlət hansı əsas funksiyaları yerinə yetirir?

- ✓ təşkilati-hüquqi, nəzarət, koordinasiya, makroiqtisadi tənzimlənmə, sahibkarlıq fəaliyyətinin stimullaşdırılması
- dövlətin prioritet strateji maraqlarının təmin edilməsi, məhsul istehsalının artım dinamikasının gözlənilməsi, məhsulların tədarükü, daşınması, emal, satışı, saxlanması proseslərinin düzgün əlaqələndirilməsi
- iqtisadi mexanizmin təkmilləşdirilməsi, maliyyə-kredit, vergi, sosial sığortanın səmərəli qurulması, istehsalat xidmətlərin keyfiyyətinin yüksəldilməsi, istehsalın stimullaşdırılması amillərindən səmərəli istifadə olunması, aqrar bazarın fəaliyyətinin genişləndirilməsi
- hər bir regionda mövcud sərvətlərdən, istehsal ehtiyatlarından, maliyyə vəsaitindən səmərəli istifadəyə nail olunması, əhalinin məşğulluğunun artırılması, işsizliyin azaldılması
- sahibkarlıq fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi, xüsusi mülkiyyətə və sahibkarlığa əsaslanan müxtəlif təsərrüfatçılıq formalarının inkişafı, məhsul istehsalçıları ilə məhsul istehlakçıları arasındakı iqtisadi əlaqə və münasibətlərin səmərəli qurulması

47. Dövlətin müasir aqrar siyasəti nəyə xidmət edir?

- ✓ aqrar bazarın düzgün formalaşmasına və səmərəli fəaliyyət göstərməsinə yönəldilməklə yanaşı, həm də aqrar sferanın istehsal-iqtisadi fəaliyyətinin, təsərrüfat-maliyyə nəticələrinin yaxşılaşdırılmasına, bu sahədə mövcud olan nöqsanların aradan qaldırılmasına, daha mütərəqqi fəaliyyət formalarından istifadə olunmasına
- fəvqəladə vəziyyətə hazırlıqla bağlı ərzaq ehtiyatlarının yaradılmasına dair qanunvericilik bazasının hazırlanması; əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi; fəvqəladə halların qarşısının alınması məqsədilə çevik mexanizmin yaradılmasına
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılmasına
- ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyətə nəzarət sisteminin və mexanizminin işlənilib hazırlanması və həyata keçirilməsinə
- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması; ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqinə

48. Sahibkarlıq fəaliyyətinin spesifik xüsusiyyətlərinə nələr daxildir?

- ✓ bunların hamısı
- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsalat tətbiqi
- istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsi
- sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati baxımdan dövlət tərəfindən müdafiə olunması
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması

49. 2002-2008-ci illərdə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən verilən 271,4 milyon manat güzəştli kreditin nə qədəri kənd təsərrüfatı məhsulları istehsalı və emala yönəldilmişdir?

- ✓ 147 milyon manatı
- 200 milyon manatdan çoxu
- 130 milyon manatı

- 115-120 milyon manatı
- 85-95 milyon manatı

50. Aqrar sferada sahibkarlıq fəaliyyətinin növləri hansılardır?

- dövlət mülkiyyətinin özəlləşdirilməsi
- istehsalın ixtisaslaşması
- əməyin təşkili formaları
- təsərrüfatçılıq formaları
- ✓ kiçik, orta, iri sahibkarlıq

51. Aqrar islahatlar nəticəsində respublikada hansı təsərrüfatçılıq formaları fəaliyyət göstərir?

- kiçik müəssisələr, kollektiv müəssisələr
- səhmdar cəmiyyətləri
- ✓ bunların hamısı
- ailə təsərrüfatları, istehsal kooperativləri
- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları

52. Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının sayı hansı regionlarda çoxluq təşkil edir?

- ✓ Aran, Şəki-Zaqatala, Lənkəran
- Lənkəran, Abşeron, Dağlıq Şirvan
- Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan
- Abşeron, Naxçıvan, Quba-Xaçmaz
- Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan

53. Dövlətin aqrar siyasəti nədən asılı olaraq həyata keçirilir?

- ✓ iqtisadi sistemlərin tipindən və formasından, ölkənin iqtisadiyyatının və xüsusilə aqrar sferanın inkişafının mövcud vəziyyətindən
- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqindən
- sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafından
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması
- istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsindən

54. Sahibkarlıq fəaliyyətinin obyektinə nə daxildir?

- ✓ bazara təklif edilən və istehlak edilən bütün mal və əmtəələr
- səhmdar cəmiyyətləri
- kəndli (fermer) təsərrüfatları
- fiziki şəxslər
- firmalar, şirkətlər və digər hüquqi şəxslər

55. Aqrar sferada aparılan siyasət nəyi təmin etməlidir?

- istehsalın tempinin aşağı salınması
- köhnə texnologiyanın tətbiqi
- əhalinin təminatının pisləşməsi
- ərzaq məhsulları istehsalının azalması
- ✓ yerli istehsalçılara üstünlük verilməsi

56. Aqrar sferada sahibkarlığın inkişafının sosial-iqtisadi əhəmiyyəti nədədir?

- çoxnövlü təsərrüfatların yaradılmasında
- istehsalın artımında
- ✓ maddi nemətlər bolluğunun yaradılmasında
- əhalinin maddi təminatının pisləşməsində
- intensiv inkişafın təmin edilməsində

57. Aqrar sferada sahibkarlıq fəaliyyət imkanlarına görə hansı istiqamətlərə ayrılır?

- maliyyə sahibkarlığı
- xidmət sahibkarlığı
- ✓ istehsal sahibkarlığı
- məsləhət sahibkarlığı
- ticarət sahibkarlığı

58. Azərbaycanda XX əsrin əvvəllərində aqrar sferanın hansı sahəsi inkişaf etmişdir?

- tərəvəzçilik
- çayçılıq
- ✓ pambıqçılıq
- taxılçılıq
- maldarlıq

59. Sahibkarlığın əsas formaları:

- ✓ fərdi, kollektiv, korporativ
- səhmdar cəmiyyətləri
- ailə təsərrüfatları, istehsal kooperativləri
- kiçik müəssisələr, kollektiv müəssisələr, səhmdar cəmiyyətləri
- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları

60. Dövlətin aqrar siyasətinin müvəffəqiyyəti:

- ✓ ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 70-80%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 90%-nin rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 40-50%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 60%-nin rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 50-60%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 70%-nin rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 80-90%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 100%-nin rentabelli fəaliyyət göstərməsinə nail olmaq
- ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının 60-70%-ni daxili istehsal hesabına təmin etmək, yerli əmtəə istehsalçıların 80%-nin rentabelli fəaliyyət göstərməsinə nail olmaq

61. İqtisadiyyatda sahibkarlıq fəaliyyətinin əsas prinsiplərinə nə şamil edilir?

- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması, istehsal potensialından və onun tərkib elementlərindən səmərəli istifadə edilməsi
- elmi-texniki tərəqqinin ən yeni nailiyyətlərinin davamlı olaraq istehsala tətbiqi, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsinin hüquqi, iqtisadi və təşkilati baxımdan dövlət tərəfindən müdafiə olunması
- ərzaq məhsullarının istehsalı sahəsində ISO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması; ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması; ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- ✓ iqtisadi müstəqillik və sərbəst istehsal-təsərrüfat fəaliyyəti həyata keçirmək imkanları, fəaliyyətin nəticələrinə görə məsuliyyət, innovasiyaların reallaşdırılması imkanları, maksimum mənfəət əldə etmək məqsədi
- iqtisadiyyatın bütün sahələrində geniş təkrar istehsalın bütün mərhələlərində azad rəqabət mühitinin formalaşdırılması

62. Sahibkarlıq fəaliyyətinin başlıca məqsədi nədir?

- bunların heç biri
- ✓ maksimum mənfəət əldə etmək
- əhalini istehlak məhsulları ilə təmin etmək
- istehsala kömək edən sahələri inkişaf etdirmək
- strateji növ məhsulların istehsalını təmin etmək

63. Sahibkarlıq fəaliyyəti haqqında Qanun neçənci ildə qəbul edilmişdir?

- 1997
- 2000
- 2001

- ✓ 1992
- 1995

64. Aqrar sferada çay tikanından tam istifadə ölkəyə nə verə bilər?

- tullantı məhsulları
- torpağın münbitliyi üçün üzvi gübrə
- zəhərli maddələr
- yerli yanacaq üçün odun
- ✓ xəstəliklərin müalicəsi üçün yağ

65. Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektinin neçəsi kənd təsərrüfatı ilə məşğul olur?

- 4500-5000-ə qədər
- ✓ 9500-dən çoxu
- 2000-2500-ə qədər
- 2500-3000-ə qədər
- 3500-4000-ə qədər

66. Aqrar sferada kiçik və orta sahibkarlıq hansı üstünlüklərə malikdir?

- rəqabət mühitinin yaradılmasına
- ✓ iqtisadiyyatın lazımi çevikliyinə
- istehsalın ixtisaslaşmasına
- istehsalın kooperativləşməsinə
- şəxsi marağın artırılmasına

67. Aqrar sferada sahibkarlığın üçüncü inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 2000-2002-ci illəri
- ✓ 2002-2010-cu ilə olan dövrü
- 1993-cü ilə qədər olan dövrü
- 1993-1996-cı illəri
- 1996-2000-ci illəri

68. Aqrar sferada sahibkarlığın ikinci inkişaf mərhələsi hansı illəri əhatə edir?

- 2002-2005-ci illəri
- 2005-2008-ci illəri
- 2008-2010-cu illəri
- ✓ 1993-2002-ci illəri
- 1990-1993-cü illəri

69. Azərbaycan müstəqillik qazandıqdan sonra sahibkarlığın inkişaf mərhələsi hansı dövrü əhatə edir?

- 1970-1990-cı illəri
- 1960-1970-ci illəri
- ✓ 1990-1993-cü illəri
- 1940-1950-ci illəri
- 1950-1960-cı illəri

70. Aqrar sferanın iqtisadiyyatı və idarə edilməsi kursu:

- aqrar sahədə məhsuldar qüvvələrin sürətlə inkişafını təmin edə bilən iqtisadi mexanizminin əhəngdar işinin və buna təminat verə biləcək təşkilat quruluşunu yaratmaq yolunun nəzəri və əsaslandırılmış məsələlərini özündə əks etdirir
- iqtisadi hadisələr və proseslər, başqa hadisələr və proseslərlə birgə, əlaqəli şəkildə məhsuldar qüvvələrin, istehsal münasibətlərinin inkişaf səviyyəsi ilə bağlı, daim inkişaf vəziyyətində, kəmiyyət dəyişikliklərindən keyfiyyət dəyişikliklərinə keçid baxımından tədqiq edir
- latın sözü olub, torpaq münasibətləri, torpaqla əlaqədar istehsal sahələri və bu sahələr üzrə formalaşan istehsal münasibətlərini əhatə edir
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə edir

- ✓ xalq təsərrüfatı kompleksinin çox böyük və vacib bir sahəsinin iqtisadi inkişaf qanunauyğunluqlarını, aqrar sfera üzrə formalaşan iqtisadi münasibətləri və hər bir ölkənin iqtisadi-sosial inkişafında bu sahənin yeri və rolunu öyrənir

71. Meliorasiya və irriqasiya tədbirləri aparmaqla respublikada mövcud olan əkin sahəsi neçə milyon hektara çatdırılmalıdır?

- 1,0 mln. hektara
- 3,0 mln. hektara
- 2,5 mln. hektara
- 1,5 mln. hektara
- ✓ 2,0 mln. hektara

72. Aqrar sferada eksperimental metodundan hansı məqsədlər üçün istifadə olunur?

- tədqiq olunan proses modelləşdirilir
- ✓ nəzəriyyənin təcrübədə sınaqdan keçirilməsi, onun dəqiqləşdirilməsi üçün
- təhlil edilmiş hadisələri ümumiləşdirmək üçün
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün
- ayrı-ayrı müntəzəm iş üsulları ümumiləşdirilir

73. Aqrar sektorda istehsal olunan ümumi məhsulun neçə faizi fərdi sahibkarlıq, ailə, kəndli və ev təsərrüfatlarının payına düşür?

- 90%-ə qədər
- 85%
- 92%-ə qədər
- 80%
- ✓ 94%-dən çox

74. Bazar iqtisadiyyatı şəraitində aqrar sferanın qarşısında duran əsas vəzifələr hansıdır?

- yerlərdə mövcud potensialdan istifadə
- ✓ bunların hamısı
- ölkə əhalisinin ərzaq və ekoloji təminatı
- emalın xammal ərazilərinə yaxşılaşdırılması
- xarici investisiyaların cəlb edilməsi

75. Aqrar sferada monoqrafiya metodu hansı məqsədlərə xidmət edir?

- ✓ texnologiyanın məhsuldarlığa təsirinə
- proses modelləşdirilməsinə
- iqtisadi artımın təmin edilməsinə
- istehsalın təşkili prinsiplərinə
- həyata keçirilən tədbirlərə

76. Aqrar sferada statistik metod hansı məqsədlərə xidmət edir?

- məlumatların sistemləşdirilməsinə
- ✓ hadisələrin inkişafının xarakterizə edilməsinə
- məlumatların işlənməsinə
- qrafik üsulundan istifadəyə
- müşahidələrin aparılmasına

77. Aqrar sferada balans metodundan hansı məqsədlər üçün istifadə olunur?

- melorasiya işinin aparılması
- istehsalı stimullaşdırmaq
- ✓ əmtəələrə tələbatın müəyyən etmək
- istehsala xərcləri azaltmaq
- istehsalın təmərküzləşməsi

78. Aqrar sferanın iqtisadiyyatı nə deməkdir?

- istehsalın əsasıdır
- ✓ ictimai münasibətlərin məcmusudur
- istehsalın ixtisaslaşmasıdır
- iqtisadi qanunlardır
- iqtisadi əlaqədir

79. Aqrar sferanın obyektiv əsasını nə təşkil edir?

- əmək məhsuldarlığı
- ✓ əmək bölgüsünün dərinləşməsi
- istehsalın təşkili
- əmək haqqı
- məhsulların maya dəyəri

80. Yeyinti sənaye müəssisələrinin xammal ehtiyaclarının necə faizi aqrar sfera hesabına ödənilir?

- 40,0 %-ə qədər
- ✓ 80,0 %-dən çoxu
- 55,6 %-dən çoxu
- 35,6 %-ə qədər
- 60,0 %-dən çoxu

81. Daimi ərzaq təhlükəsizliyi aşağıdakı hansı səbəblərdən baş verə bilər?

- ✓ Kənd təsərrüfatı və emal sənayesi zəif inkişaf etdikdə, xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda
- Qiymətlər qalxdıqda, əhəlinin alıcılıq qabiliyyəti aşağı olduqda
- Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embarqo, sanksiya qoyulması və s.
- Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
- Müxtəlif səbəblərdən ərzaq qıtlığı yarandıqda

82. Dünyada ərzaq təhlükəsizliyinin təmin edilməsində hansı təşkilat aparıcı rola malikdir?

- ✓ FAO
- BMT
- Avropa İttifaqı
- MDB
- NATO

83. Avropada aqrar məhsulların ikinci ən böyük istehsalçısı hansı ölkədir?

- ✓ Almaniya
- İngiltərə
- Belçika
- İtaliya
- Fransa

84. Ölkənin dənli bitkilərin məhsulları ilə təminətmə səviyyəsi neçə faiz təşkil etmişdir?

- ✓ 63.3 % səviyyəsində
- 59,6 % səviyyəsində
- 76,5-77,9 % arasında
- 80,0 %-ə qədər
- 56,7 %-dən çox

85. Ümumdünya ərzaq şurası hazırladığı sənəddə dörd problem nədir?

- ✓ ətraf mühitin çirklənməsi

- global istiləşmə
- okeanların çirklənməsi
- kimyəvi maddələrdən istifadə
- iqlim dəyişiklikləri

86. Ümumdünya ərzaq şurası hazırladığı sənəddə hansı problemə diqqətin artırılmasını ön plana çəkmişdir?

- ✓ taxılın əkin sahəsinin azalması
- tərəvəzin əkin sahəsinin genişləndirilməsi
- torpaqların münbitliyinin artırılmasını
- su təchizatının yaxşılaşdırılması
- taxılın əkin sahəsinin artırılması

87. Ərzaq təhlükəsizliyi ilə bağlı dünya alimlərinin dördüncü göstəricisi nədən ibarətdir?

- ✓ çirklənmənin qarşısının alınması
- ekoloji tarazlığın pozulması
- ehtiyatlarda səmərəli istifadə
- torpaqların eroziyası ilə mübarizə
- yer səthinin çirkləndirilməsi

88. Ərzaq təhlükəsizliyinin təmin edilməsi ilə bağlı ikinci göstərici hansıdır?

- ✓ məhsuldarlığın 3 dəfə artırılması
- əkin sahələrinin 2 dəfə artırılması
- suvarma əkinçiliyinin genişləndirilməsi
- investisiyaların cəlb edilməsi
- məhsullara xərclərin artırılması

89. Dünya ərzaq təhlükəsizliyinə dair qəbul olunmuş beşinci amil nədir?

- ✓ məskunlaşma mühitinin pisləşməsi
- əhalinin miqrasiyası
- içməli suyun tükənməsi
- məskunlaşmanın yaxşılaşması
- qloballaşma problemi

90. Ərzaq təhlükəsizliyinə dair qəbul edilmiş problemin ikinci amili hansıdır?

- ✓ əhalinin sürətli artımı
- istehsalın səviyyəsinin artırılması
- xəstəlik və müharibələr
- istehsalın tənzimlənməsi
- əhali artımının məhdudlaşdırılması

91. Tomas Robert Maltus nəzəriyyəsinə görə ərzaq təhlükəsizliyini təmin etmək üçün hansı amillər əsas götürülür?

- ✓ xəstəliklər, müharibələr
- urbanizasiya
- ətraf mühitin mühafizəsi
- aqrar sahənin ekstensiv inkişafı
- əhalinin kəskin artımı

92. Azərbaycanda ərzaq proqramı neçənci ildən həyata keçirilir?

- 1993-cü ildən
- 1995-ci ildən
- 2000-ci ildən
- ✓ 1996-cı ildən
- 1994-cü ildən

93. Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan üçüncü ünsür hansıdır?
- ✓ ərzağın analoji qidalandırıcı tərkibi
 - ərzağın qidalıq səviyyəsinin aşağı düşməsi
 - keyfiyyətsiz məhsul istehsalı
 - istehsalın zəif tənzimlənməsi
 - ərzağın qidalıq səviyyəsi norması
94. Əhalinin ərzaq təhlükəsizliyinə daxil olan ikinci ünsür hansıdır?
- ✓ ailələrin ərzağı əldə edə bilməsi
 - ərzaq bolluğunun yaradılması
 - istehsalın həcmnin artırılması
 - taxıla tələbatın azalması
 - cəmiyyətdə ərzaq çatışmamazlığı
95. Aqrar istehsal məfhumu nəyi özündə əks etdirir?
- ✓ növlər üzrə məhsul istehsalını
 - istehsalın səviyyəsini
 - istehsalın təmərküzləşməsini
 - istehsalın tənzimlənməsini
 - torpağın meliorasiyasını
96. Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən mövcudluq aspekti nədir?
- ✓ keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının fiziki mövcudluğunu nəzərdə tutur
 - ərzaq məhsulları kəmiyyət və keyfiyyətə mövcud olduqda və əldə etmək imkanına malik olduğu hallarda ailə (ev təsərrüfatı) hansı məhsullardan istifadə edilməsinin məqsədəuyğunluğu seçimini edir
 - ərzaq məhsullarının istehlak səviyyəsindəki dəyişikliklərin, səhiyyə xidmətləri ilə ölçülən əhalinin qidalanma vəziyyətinin öyrənilməsi
 - ev təsərrüfatlarının gəlir və xərclərinin, inflyasiyanın və gəlirlərlə bağlı olaraq ərzaq və digər zəruri məhsulların qiymətlərinin monitorinqi
 - ailənin (ev təsərrüfatının) və onların hər üzvünün tam qidalanması məqsədilə tələb edilən ərzaq məhsulları əldə etmək üçün kifayət qədər resurslara malik olmasını nəzərdə tutur
97. Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən aspektlər:
- ✓ mövcudluq, əldə etmək imkanları, istifadə (istehlak) – sosial-iqtisadi və bioloji
 - ekoloji təhlükəsizlik, istehsal və bazar infrastrukturunun inkişafı
 - əhalinin minimal gəlir səviyyəsinin aşağı olması, ərzaq idxalından asılılıq səviyyəsi
 - bunların heç biri
 - istehsal, istehlak, ərzaq məhsulları ilə təmin etmə səviyyəsi
98. Ölkənin ərzaq təhlükəsizliyini çətinləşdirən xarici amillər hansılardır?
- ✓ ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi; ölkənin idxal etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun təsiri və s.
 - ərzaq məhsulları istehsal edən sahələrdə disproporsiyaların mövcudluğu; kənd təsərrüfatı xammalı əsasında işləyən emal sənaye müəssisələrinin inhisarçılığı və s.
 - iqtisadiyyatın idarə edilməsinin təşkilati strukturunun bazar prinsiplərinə adaptasiya edilməməsi; ərzaq məhsulları istehsal edən sahələrin maliyyə vəziyyətinin ağırlığı və s.
 - istehsalçılardan istehlakçılara qədərki mərhələdə ərzaq məhsulları itkilərinə yol verilməsi; əhalinin minimal gəlir səviyyəsinin aşağı olması və s.
 - əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə səviyyəsinin aşağı olması; aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; istehsal və bazar infrastrukturunun zəif olması və s.
99. Potensial ərzaq qıtlığının yaranma səbəbləri:
- ✓ Ölkənin ərzaq təminatı xarici bazardan asılı olduqda beynəlxalq səviyyədə hər hansı qaynar vəziyyət, böhran, ticarət müharibəsi, embargo, sanksiya qoyulması və s.

- Kənd təsərrüfatının inkişafı üçün əlverişli olmayan hava şəraiti (quraqlıq, dolu, sel, tufan və s.) baş verdikdə
- İnflyasiya baş verdikdə, işsizliklə əlaqədar əhalinin gəlirləri aşağı düşdükdə
- Xarici ticarət əlaqələri zamanı satmağa, dəyişməyə milli kənd təsərrüfatı məhsulu olmadıqda və s.
- Müxtəlif səbəblərdən ərzaq qıtlıq yarandıqda (o cümlədən kənd təsərrüfatında məhsuldarlıq aşağı düşdükdə, yanacaq-enerji resurslarının qiymətinin qalxması və s.)

100. Ərzaq təhlükəsizliyi hansı formada baş verir?

- ✓ daimi, müvəqqəti, potensial
- daimi, müvəqqəti, dövlət
- regional, dövlət
- regional, dövlət, potensial
- potensial, dövlət

101. İnkişaf etmiş Avropa ölkələrində kooperativlər əsasən hansı istiqamətdə təşkil olunur və fəaliyyət göstərir?

- ✓ bunların hamısı
- İstehsalçıların maddi-texniki təchizatı
- İstehsalçılara təsərrüfat xidməti
- bunların heç biri
- Kənd təsərrüfatı məhsullarının alınması, emal edilməsi və satılması

102. Ölkədə ərzaq və yeyinti məhsullarının istehsalının səviyyəsi; qida məhsullarının istehsalının iqtisadi cəhətdən sərfəliliyi; qida məhsullarının qiymətlərinin səviyyəsi; ölkə əhalisinin alıcılıq qabiliyyəti; əhalinin gəlirləri və əmək haqqının orta aylıq səviyyəsi; dövlətin ərzaq resursları. Bu faktorlar nəyi şərtləndirir?

- ✓ ölkənin milli ərzaq müstəqilliyinin təmin edilməsini
- ərzaq təhlükəsizliyinin əsas təminat məsələlərini
- dövlət siyasətinin istiqamətlərini
- milli marağın təmin edilməsini
- ərzaq təhlükəsizliyinə təsir göstərən kompleks daxili və xarici amilləri

103. Ərzaq yönümlü ət və süd məhsullarına tələbatın neçə faizi idxaldan asılı olmuşdur?

- ✓ 7,8 - 11,7 % səviyyəsində
- 0,2 – 2,3 % səviyyəsində
- 4,7 – 22,5 % səviyyəsində
- 31,9 %-dən yüksək
- 39,1 - 44,3 % səviyyəsində

104. Meyvə və giləmeyvə məhsulları ilə özünü təmin etmə səviyyəsi neçə faiz təşkil edir?

- ✓ 161,4 % səviyyəsində
- 90,0 %-dən çox
- 120-130 % səviyyəsində
- 130,0 % səviyyəsindən aşağı
- 80-90 % arasında

105. Ümumdünya ərzaq şurası hazırladığı sənəddə beş problem nədən ibarətdir?

- əmək haqqının səviyyəsi
- infrastrukturun azlığı
- ✓ məhsuldarlığın aşağı düşməsi
- xərclərin artım tempi
- məhsuldarlığın artması

106. Ümumdünya ərzaq şurası neçənci ildə yaradılmışdır?

- ✓ 1974-cü ildə
- 1970-ci ildə

- 1972-ci ildə
- 1980-ci ildə
- 1965-ci ildə

107. Ərzaq təhlükəsizliyi ilə bağlı Dünyanın gələcəyini öyrənən cəmiyyət neçənci ildə yaradılmışdır?

- ✓ 1996-cı ildə
- 1968-ci ildə
- 1998-ci ildə
- 2005-ci ildə
- 1971-ci ildə

108. Ərzaq təhlükəsizliyi ilə bağlı Romada BMT-nin Ümumdünya ərzaq konfransı neçənci ildə keçirilib?

- ✓ 1974-cü ildə
- 1968-ci ildə
- 1996-cı ildə
- 2002-ci ildə
- 1972-ci ildə

109. Ölkənin ərzaq təhlükəsizliyi nə ilə bağlıdır?

- ✓ ərzaq çatışmamaması təhlükəsi ilə
- istehsalın təşkili prinsipi ilə
- aqrar sferanın inkişaf səviyyəsi ilə
- torpaqların eroziyası ilə
- ərzaq bolluğu ilə

110. Milli səviyyədə qeyri ərzaq təhlükəsizliyi nədir?

- ✓ etibarlı bazarın olmaması
- əmtəə istehsalçılarının qorunmaması
- ərzaq çatışmamazlığı
- iqtisadiyyatda inhisarçılıq
- etibarlı bazarın olması

111. Aqrar sferada geniş təkrar istehsalın iki metodu hansılardır?

- ✓ ekstensiv və intensiv inkişaf
- istehsalın stimullaşdırılması
- ətraf mühitin mühafizəsi
- əmlakın özəlləşdirilməsi
- torpağın özəlləşdirilməsi

112. Aqrar sferanın 5-ci xüsusiyyəti nəyi özündə əks etdirir?

- ✓ işçi qüvvəsinin təkrar istehsalını
- əməyin təşkili formalarını
- işçi qüvvəsi axınını
- sahibkarlığın formalaşmasını
- məşğulluq səviyyəsini

113. Aqrar sferada istehsal xüsusiyyətinin mahiyyəti nədədir?

- ✓ mövsümü xarakterli olması
- suvarma şəraitindən asılılığı
- istehsalın təşkili
- ətraf mühitlə bağlılığı
- külək eroziyasından asılılığı

114. Aqrar iqtisadiyyat məfhumu nəyi özündə birləşdirir?
- torpağın çirklənməsini
 - istehsalın təşkilini
 - ✓ torpaqla bağlı münasibətləri
 - təbiətdən istifadəni
 - torpağın rekultivasiyasını
115. Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən istifadə (istehlak) aspekti nədir?
- ✓ ərzaq məhsulları kəmiyyət və keyfiyyətə mövcud olduqda və əldə etmək imkanına malik olduğu hallarda ailə (ev təsərrüfatı) hansı məhsullardan istifadə edilməsinin məqsəd uyğunluğu seçimini edir
 - ərzaq məhsullarının istehlak səviyyəsindəki dəyişikliklərin, səhiyyə xidmətləri ilə ölçülən əhalinin qidalanma vəziyyətinin öyrənilməsi
 - ailənin (ev təsərrüfatının) və onların hər üzvünün tam qidalanması məqsədilə tələb edilən ərzaq məhsulları əldə etmək üçün kifayət qədər resurslara malik olmasını nəzərdə tutur
 - ev təsərrüfatlarının gəlir və xərclərinin, inflyasiyanın və gəlirlərlə bağlı olaraq ərzaq və digər zəruri məhsulların qiymətlərinin monitorinqi
 - keyfiyyət və kəmiyyət baxımından yeməyə yararlı və sağlamlıq üçün təhlükəsiz olan ərzaq məhsullarının fiziki mövcudluğunu nəzərdə tutur
116. İqtisadi qanunlara görə ölkədə istehlak olunan ərzaq məhsullarının neçə faizindən çoxu xarici ölkələrdən gətirilərsə, həmin ölkənin ərzaq təminatı təhlükəli sayılır?
- ✓ .25
 - .35
 - .5
 - .45
 - .3
117. Ərzaq təhlükəsizliyi və tam qidalanmanı xarakterizə edən məsələlər neçə aspektdə qruplaşdırılır?
- 6
 - 3
 - ✓ 4
 - 2
 - 5
118. Ölkənin ərzaq təhlükəsizliyinə təsir göstərən əsas daxili amillərə nə aid edilir?
- qida məhsulları istehsal edən strateji əhəmiyyətli obyektlərin əcnəbi investorların mülkiyyətinə keçməsi; əsas istehsal fondlarının köhnəlmə səviyyəsinin yüksəkliyi
 - bunların hamısı
 - ✓ əkin sahələrinin strukturu və heyvandarlığın yemlə təmin edilmə səviyyəsinin aşağı olması; aqrar sektorun istehsal potensialından istifadənin aşağı olması; istehsal və bazar infrastrukturunun zəif olması və s.
 - ölkənin ərzaq idxalından və istehsal amillərindən asılılıq səviyyəsi; ölkənin idxal etdiyi qida məhsullarına dünya bazar qiymət konyukturunun təsiri və s.
 - coğrafi mövqedən asılı olaraq qonşu ölkələrdən daxil olan su ehtiyatlarından asılılıq; xarici ölkələrlə ərzaq ticarətinin əlverişsiz şərtləri və s.
119. Kənd təsərrüfatı məhsulları istehsalının intensivləşdirmə səviyyəsinə görə hansı ölkə Avropada birinci yeri tutur?
- Fransa
 - İngiltərə
 - ✓ Belçika
 - Almaniya
 - İtaliya
120. Azərbaycan Respublikasının ərzaq təhlükəsizliyi Proqramı nə vaxt təsdiq olunmuşdur?
- ✓ 2001-ci ildə
 - 2009-cu ildə
 - 2008-ci ildə

- 2004-cü ildə
- 2000-ci ildə

121. Ərzaq təhlükəsizliyi ilə bağlı tədqiq edilməsi nəzərdə tutulan üçüncü göstərici nədir?

- ✓ əldə edilən ehtiyatların 200 dəfə artırılması
- təbii sərvətlərdən səmərəli istifadə
- qıtlığa və aclığa qarşı birgə mübarizə
- ətraf mühitin çirklənməsinin qarşısının alınması
- əhali artımının tənzimlənməsi

122. Roma klubunda nəzərdə tutulmuş 5 global problemin tədqiq edilməsi üçün müəlliflər dörd ümumiləşdirilmiş göstəriciyə əsaslanmışdır. Onlardan birinci göstərici nəyə əsaslanır?

- ✓ dünyanın potensial əkin sahəsinə
- meşə massivlərindən istifadəyə
- sənayenin üstün inkişafına
- istehsal səviyyəsinin yüksəldilməsinə
- okeanların ehtiyatlarına

123. Roma Klubu nda qəbul olunmuş dördüncü amil nədən ibarətdir?

- ✓ təbii ehtiyatların tükənməsi
- əhali artımının tənzimlənməsi
- əkin sahələrindən səmərəli istifadə
- ərzaq bolluğunun yaradılması
- ətraf mühitin mühafizəsi

124. Roma Klubu nun qəbul olunmuş proqnozlarında üçüncü amilin məğzi nədən ibarətdir?

- ərzaq bolluğunun yaradılması
- ✓ aclıq və ərzaq çatışmamazlığı
- yeni texnologiyanın tətbiqi
- təbii fəlakətlərin qarşısının alınması
- okean məhsullarından istifadə

125. Dünyanın ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində 5 global problem nəzərdə tutulmuşdur. Birinci problem hansı amilləri özündə birləşdirir?

- ✓ sürətli sənayeləşmə
- əkin sahələrinin genişləndirilməsi
- emal sənaye sahələrinin inkişafı
- ekstensiv inkişaf
- intensiv inkişaf

126. Dünyanın ərzaq təhlükəsizliyinə dair Roma Klubunda Artım həddi araşdırmalarda hansı amil əsas götürülüb?

- ✓ 130 ilə cəmiyyətin inkişafının proqnozlaşdırılması
- torpaqlardan təyinatına görə istifadə
- cəmiyyətin inkişafında meyllər
- əhali artımının tənzimlənməsi
- ərzaq məhsulları istehsalı artımı

127. Ailə səviyyəsində ərzaq təhlükəsizliyi nədir?

- ✓ gəlirlərin kifayət qədər olmaması
- istehsalın səviyyəsi
- ailədə baş verən dəyişikliklər
- ailənin tərkibinin çoxluğu
- gəlirlərin çox olması

128. Əhalinin ərzaq təhlükəsizliyi anlayışına daxil olan ünsürlər hansılardır?

- ✓ keyfiyyətli ərzaq məhsulunun mövcudluğu
- işçi qüvvəsinin təkrar istehsalı
- ərzaq məhsulları çatışmamazlığı
- istehsalın səviyyəsinin aşağı salınması
- keyfiyyətsiz məhsul istehsalı

129. Bir məfhum kimi ərzaq təhlükəsizliyi nədir?

- yeni texnologiyanın tətbiqi
- aqrar sferanın inkişafı
- ✓ cəmiyyətin fiziki mövcudluğunun qorunması
- məhsul istehsalının artımı
- səmərəliliyin aşağı düşməsi

130. Ümumdünya ərzaq təhlükəsizliyi haqqında Roma deklarasiyası nə vaxt qəbul edilmişdir?

- ✓ 1996-cı ildə
- 2001-ci ildə
- 2000-ci ildə
- 1995-ci ildə
- 2002-ci ildə

131. Dünya təcrübəsində ölkənin hansı həcmdə taxıl ehtiyatı təhlükəsiz hesab edilir?

- ✓ ölkə əhalisinin illik istehlakının 17-20% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 15-16% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 21-22% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 20-22% həcmində taxıl ehtiyatının mövcudluğu
- ölkə əhalisinin illik istehlakının 18-19% həcmində taxıl ehtiyatının mövcudluğu

132. Aqrolizinq ASC nə vaxt yaradılmışdır?

- 2009-cu ildə
- 2006-cı ildə
- ✓ 2004-cü ildə
- 2005-ci ildə
- 2007-ci ildə

133. Respublikanın aqrar sferasının hansı sahələrində istehsal tələbatı ödəyir?

- ✓ tərəvəzçilik, kartofçuluq
- kartofçuluq, pambıqçılıq
- pambıqçılıq, üzümçülük
- üzümçülük, taxılçılıq
- heyvandarlıq, tərəvəzçilik

134. Tarladan süfrəyədək prinsipi nə deməkdir?

- ərzaq məhsullarının istehsalı sahəsində İSO standartlarına uyğun keyfiyyətin idarə edilməsi sistemlərinin tətbiqi üçün normativ hüquqi bazanın yaradılması
- ✓ ərzaq istehsalı zəncirinin bütün mərhələlərində müvafiq sahələr üzrə keyfiyyət nəzarət sisteminin və mexanizminin işlənilib hazırlanması və həyata keçirilməsi
- əsas ərzaq məhsulları üzrə dövlət ehtiyatının yaradılması və idarə edilməsi
- ərzaq məhsullarının istehsalı sahəsində beynəlxalq təcrübə nəzərə alınmaqla milli standartların hazırlanması və tətbiqi
- ərzaq təhlükəsizliyi mexanizmlərinin təkmilləşdirilməsi, beynəlxalq NASSR (Təhlükəli amillərin təhlili və kritik nöqtələrə nəzarət) sisteminə keçid üçün normativ hüquqi bazanın yaradılması

135. Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi istiqamətində aşağıdakı hansı islahatlar həyata keçirilmişdir: 1.bazar iqtisadiyyatı prinsiplərinə uyğun olan qanunvericilik bazası yaradılmış 2.torpaq islahatları həyata keçirilmiş 3.1999-cu ildən etibarən, kənd təsərrüfatı məhsulları istehsalçıları torpaq vergisi istisna olmaqla, bütün vergilərdən azad edilmiş
- 2, 3
 - 1, 3
 - bunların heç biri
 - ✓ bunların hamısı
 - 1, 2
136. Gəncə-Qazax iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?
- maldarlıq, pambıqçılıq, üzümçülük
 - meyvə-tərəvəzçilik, kartofçuluq, üzümçülük
 - meyvəçilik, tütünçülük, fəraş tərəvəzçilik
 - ✓ kartofçuluq, üzümçülük, taxılçılıq
 - çayçılıq, kartofçuluq, taxılçılıq
137. Kənd təsərrüfatı istehsalçılarının hər birinin, orta hesabla nə qədər torpaq sahəsi var?
- 1.85 ha
 - 1.7 ha
 - 2.15 ha
 - 2.0 ha
 - ✓ 1.92 ha
138. Respublikada iqtisadi aktiv əhəlinin neçə faizi aqrar sahədə çalışır?
- 33 %
 - ✓ 39 %
 - 27 %
 - 40 %
 - 25 %
139. Aqrar sferada qeyri ərzaq məhsullarına hansı məhsullar daxildir?
- soyudulmuş qida məhsulları
 - ✓ qidalanmada istifadə olunmayan məhsullar
 - emal olunmuş meyvə-tərəvəz
 - meyvə və giləmeyvə məhsulları
 - konservləşdirilmiş ət məhsulları
140. Aqrar sferada ərzaq məhsullarına hansılar aid edilir?
- pambıq məhsulu
 - emal edilmiş məhsullar
 - ✓ bütün qida məhsulları
 - qeyri-ərzaq məhsulları
 - tütün, barama məhsulları
141. Aqrar sferada özəl qurumların yaranması nəticəsində neçə ailə fiziki şəxs kimi fəaliyyətə başlamışdır?
- 250 min nəfərdən çox
 - 350 min nəfərdən çox
 - ✓ 843 min nəfərdən çox
 - 565 min nəfərdən az
 - 450 min nəfərə qədər
142. Aqrar sferada 2008-ci ildə iqtisadi artım neçə faiz təşkil etmişdir?

- 20-25 %-ə qədər
- ✓ 10,0 %-ə qədər
- 0,5 %-dən çox
- 6-8 %-ə qədər
- 3-5 %-ə qədər

143. Aqrar sferanın məhsullarının ilkin emalı nədir?

- maya dəyərinin aşağı salınmasıdır
- ✓ məhsulların şirəsinin alınması
- məhsulların tədarüküdür
- məhsulların qablaşdırılmasıdır
- keyfiyyətli məhsul istehsalıdır

144. Verginin fiskal funksiyası nədir?

- ✓ gəlirlərin bir hissəsinin müəyyən olunmuş məqsədlər üçün büdcəyə verilməsi
- büdcə ilə büdcədaxili sistemin arasındakı əlaqələrin tənzimlənməsi
- verginin köməyi ilə milli gəlirin yenidən bölüşdürülməsi
- vergi güzəştlərinin vasitəsilə sosial infrastruktur obyektlərinin saxlanması; bəzi hüquqi və fiziki şəxslərin vergilərdən azad olunması
- vergi güzəştlərinin və sanksiyalarının köməyi ilə texniki proseslərin, kapital qoyuluşları və istehsalın maliyyələşdirilməsinə dair sualların həll olunması

145. Uzunmüddətli kreditlər hansı müddətə qədər verilir?

- ✓ 5 ildən çox
- 1 ilə qədər
- 1 ildən 3 ilə qədər
- 4 – 5 ilə qədər
- 2 – 3 ilə qədər

146. Bank krediti nədir?

- ✓ banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
- kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- ortamüddətli kreditin növlərindən biridir

147. Kreditin ödənilməsi nəyi əks etdirir?

- ✓ ssuda faizi bir tərəfdən borc alanın kreditdən istifadəyə görə ödənişini, əldə edilən mənfəətdən çıxılmanı, digər tərəfdən bank-kreditörün gəlirini
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsini
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini
- kreditləşmə üçün resursların real olmasını
- kredit təşkilatın potensial borc alanlara qarşı differensial yanaşmasını

148. Biznes-planının əsas vəzifələrinə nə aid edilir?

- ✓ arzu edilən nəticələrə nail olmağın reallıq səviyyəsinin əsaslandırılması; mövcud fəaliyyətin yeniləşdirilməsi və ya yeni fəaliyyət yaradılmasının məqsədəuyğunluğunu əlaqədar subyektlərə inandırmaq; xarici bazara çıxış və investisiyaların firmaya cəlb edilməsi və s.
- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması tədbirlərinin işlənilməsi; firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırılması; firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı və s.
- layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi; dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun əsaslandırılması; bankdan kredit almaq və s.
- fond bazarında firmanın səhmlərinin müvəffəqiyyətlə reallaşmasını təmin etmək; layihənin yaradılmasının zəruriliyinin təşkilati-maliyyə cəhətdən əsaslandırılması; birgə istehsal fəaliyyəti həyata keçirmək üçün tərəf-müqabillərin, o cümlədən xarici subyektlərin kapitalının müəssisəyə cəlb edilməsi və s.

- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin işlənilib hazırlanması; yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin işlənilib hazırlanması və həyata keçirilməsi və s.
- 149.** Müəssisənin strategiyası məhsulun çeşidlərinin dəyişdirilməsidirsə, biznes-planın məqsədi nə olmalıdır?
- ✓ yeni növ məhsul istehsalının mənimsənilməsi müddətinin aşağı salınması, artım tempinin sürətləndirilməsi və yeni bazar segmentinə çıxmaq
 - xalis mənfəəti artırmaq və məhsulun keyfiyyətini yüksəltmək
 - servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması
 - məhsul istehsalını müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
 - müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini məlum həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- 150.** Aqrar sferada fəaliyyət göstərən müəssisənin biznes-planının, onun konkret fəaliyyətinin geniş təhlili əsasında işlənilib hazırlanması üçün o nəyi əhatə etməlidir?
- ✓ bunların hamısını
 - yeni növ məhsul istehsalının mənimsənilməsi
 - yaxud xidmətlərin göstərilməsi
 - iqtisadi məsələlərin həll edilməsi üçün konkret maliyyə, texniki-iqtisadi və təşkilati mexanizmin öyrənilməsi
 - məlum əmtəə istehsalının konkret layihəsinin hazırlanması
- 151.** Strateji planlaşdırma hansı məqsədi özündə əks etdirir?
- ✓ müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi
 - iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə edilməsini
 - müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını
 - tədqiq olunan prosesin modelləşdirilməsini
 - məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesini
- 152.** Transfert qiymətlər hansı qiymətlərə deyilir?
- ✓ beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür
 - sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
 - kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə edilən qiymətlər
 - ilkin sövdələrdə başlanğıc qiymət kimi tətbiq edilir və onları güzəştlər və əlavələr vasitəsilə nizamlamaq olar
 - dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- 153.** Dünya qiymətləri hansı qiymətlərə deyilir?
- ✓ kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə edilən qiymətlər
 - beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablama apararkən tətbiq edilən qiymət növüdür
 - bilavasitə bazarda reallaşan qiymətlər
 - məhsulun həcmnin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər
 - keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- 154.** Müqayisəli qiymətlər hansı qiymətlərə deyilir?
- ✓ məhsulun həcmnin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər
 - sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
 - keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
 - bilavasitə bazarda reallaşan qiymətlər
 - dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- 155.** Sərbəst qiymət hansı qiymətdir?
- kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə olunur
 - dövlət tərəfindən tənzimlənən

- kənd təsərrüfatı məhsulunun alıcıya satılan son qiymətidir
- məhsulun həcmnin, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətdir
- ✓ bilavasitə bazarda reallaşan

156. İqtisadi mexanizmin tərkibinə nə aid edilir?

- ✓ qiymətin əmələgəlməsi, maliyyələşdirmə, kreditləşdirmə, vergiqoyma, istehsalın stimullaşdırılması, müqavilə münasibətləri və s.
- istehsalın stimullaşdırılması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, balansların tərtibi, lizinq və s.
- maliyyələşdirmə, kreditləşdirmə, infrastruktur və s.
- bunların heç biri
- gömrük sistemi, maliyyə-kredit münasibətləri, infrastruktur və s.

157. Aqrar sferada uzun müddətli kredit hansı məqsədlər üçün alınır?

- ✓ strateji məqsədlərə
- satışın təşkilinə
- texniki təmirin aparılmasına
- yolların çəkilməsinə
- istehsala məsrəflərin aşağı salınmasına

158. Aqrar sferanın müəssisələrində qısa müddətli kredit hansı məqsədlər üçün istifadə olunur?

- ✓ cari işlərin yerinə yetirilməsinə
- infrastrukturun yaradılmasına
- istehsal sahələrinin genişləndirilməsinə
- xarici əlaqələrin genişləndirilməsinə
- kadr hazırlığına

159. Aqrar sferanın müəssisə və təşkilatlarına kredit hansı mənbələrdən ayrıla bilər?

- ✓ bunların hamısından
- kommersiya banklarından
- xarici banklardan
- xüsusi kredit təşkilatlarından
- dövlət bankından

160. Aqrar sferada müəssisələrin maliyyələşməsinin başlıca mənbəyi nədir?

- ✓ əldə edilən mənfəət
- əldə edilən pul gəliri
- ümumi məhsulun dəyəri
- xarici və daxili investisiyalar
- dövlət vəsaiti

161. Aqrar sferada maliyyə münasibətləri istehsalın hansı mərhələsində daha fəal çıxış edir?

- ✓ gəlirlərin bölgüsündə
- məhsulların tədarükündə
- tədavül sferasında
- təchizat sistemində
- məhsulların satışında

162. Aqrar sferada istehsalın inkişafına iqtisadi mexanizmin hansı amili bilavasitə təsir göstərir?

- ✓ maliyyə-kredit mexanizmi
- istehsalın təşkili formaları
- təsərrüfatçılıq formaları
- sığorta işinin təkmilləşdirilməsi
- mənəvi həvəsləndirmə

- 163.** Aqrar sferada qiymətin uçot və ölçü funksiyası ilə nə müəyyən olunur?
- ✓ dəyər göstəriciləri
- satış qiymətlərinin səviyyəsi
 - istehsala məsrəflərin səviyyəsi
 - maya dəyərinin səviyyəsi
 - rentabellik səviyyəsi
- 164.** Aqrar sferada tərtib olunan biznes planları nədir?
- ✓ sahibkarın əsas iş planıdır
- çoxnövlü təsərrüfatların yaradılmasıdır
 - istehsalın təmərküzləşməsidir
 - iqtisadi artımdır
 - istehsalın təşkilidir
- 165.** Aqrar sferada tənzimləyici mexanizmdən biri və marketinq fəaliyyətinin istiqamətləndiricisi nədir?
- ✓ qiymət mexanizmi
- vergi münasibətləri
 - istehsal xərcləri
 - əmək sərfi
 - əmtəəlik məhsul
- 166.** Müəssisələrin, təşkilatların, vətəndaşların müvəqqəti azad pul vəsaitlərinin tələb olunan ölçü və müəyyən edilmiş qaydada müəssisə və təşkilatlarına verilməsi nədir?
- ✓ kredit
- maliyyə köməyi
 - vergi
 - sığorta
 - pul yardımı
- 167.** Aqrar sferada maliyyələşmə, kreditləşmə, vergi, qiymət və s. nəyin fəallaşmasına təsir göstərən başlıca amillərdir?
- ✓ istehsalçıların maraqlarına
- istehsalın intensivləşməsinə
 - istehsalın təşkilinə
 - istehsalın təmərküzləşməsinə
 - istehsalın ixtisaslaşmasına
- 168.** Maliyyə lizinqi nədir?
- ✓ ortamüddətli kreditin növlərindən biridir, əmlakın amortizasiya müddətinə bağlanır
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
 - banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
 - beynəlxalq iqtisadi münasibətlər sahəsində ssuda kapitalının hərəkətini təmsil edir
 - daşınmaz əmlakın girov qoyulması və borc ödənilənə kimi, girov qoyulmuş əmlakın icarədarın mülkiyyəti hesab edilməsi
- 169.** Ortamüddətli kreditlər hansı müddətə qədər verilir?
- ✓ 1 - 5 ilə qədər
- 7 – 8 ilə qədər
 - 9 – 10 ilə qədər
 - 10 ildən çox
 - 1 ilə qədər
- 170.** Kommersiya krediti nədir?
- ✓ satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit

- uzunmüddətli kreditin növlərindən biridir
- gəlirlərin bir hissəsinin müəyyən olunmuş məqsədlər üçün büdcəyə verilməsi
- bunların heç biri
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi

171. Biznes-planın firmaxarici funksiyalarına nə aid edilir?

- ✓ layihənin həyata keçirilməsinə investisiyanın cəlb edilməsi; dövlət bölməsi müəssisələrinin (eləcə də qismən özəl müəssisələrin) layihələrinin dövlət planlarına salınmasını təmin etmək və mərkəzləşdirilmiş mənbədən vəsait almaq üçün onun əsaslandırılması; bankdan kredit almaq və s.
- firmadaxili elmi-texniki, istehsal-kommersiya potensiallarının qiymətləndirilməsi və firmadaxili ehtiyatların aşkar edilməsi; yeni avadanlıqların və yeni texnologiyaların alınması üzrə tədbirlərin işlənilib hazırlanması və həyata keçirilməsi və s.
- yeni kadrların firmaya cəlb edilməsi üçün seçilməsi və firma işçilərinin ixtisaslarının artırılması; firmanın maliyyə vəziyyətinin gedişinə nəzarət və s.
- firma fəaliyyətində risk səviyyəsinin aşağı salınması tədbirlərinin işlənilməsi; firmanın əlverişli imicinin (nüfuzunun) formalaşdırılması; firmanın bankrotluq və böhran vəziyyətinin xəbərdarlığı və s.
- firmanın inkişaf strategiyasının və onun fəaliyyətinin ayrı-ayrı istiqamətlərinin işlənilib hazırlanması; yeni məhsulların (xidmətlərin) yaradılması layihələrinin işlənilib hazırlanması və həyata keçirilməsi və s.

172. Müəssisənin strategiyası istehsal həcmində yüksək tempə artımdırsa, biznes-planın məqsədi nə olmalıdır?

- ✓ Xalis mənfəəti artırmaq, məhsulun keyfiyyətini yüksəltmək, servis xidmətlərinin və təsadüfi xidmətlərin xüsusi çəkisinin artırılması
- Müəssisənin bazara çıxardığı məhsulun bazardakı xüsusi çəkisini məlum həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- Yeni bazar segmentinə çıxmaq və əvvəllər istehsal edilən məhsulları tədricən istehsaldan çıxarmaq
- Məhsul istehsalını müəyyən həddə çatdırmaq, yaxud məlum dəfə artırmaq
- Yeni məhsul istehsalının artım tempinin sürətləndirilməsi

173. Biznes plan nədir?

- ✓ bunların hamısı
- məhsul istehsal edən və xidmət göstərən yeni müəssisələrin, yaxud da fəaliyyətdə olan köhnəsinin modernləşdirilməsinə yönəldilmiş əsaslı tikintinin həyata keçirilməsini, texnologiyanın mənimsənilməsini, avadanlıqların alınması, kadrların hazırlanması və ixtisaslarının artırılması tədbirlərini özündə birləşdirən kompleks plan
- müəssisənin keçmiş, indiki və gələcək fəaliyyətinin qısa yazılmış şərhidir
- müəssisə fəaliyyətinin strategiyasını müəyyən edən sənəddir
- müəssisənin gələcək kompleks inkişafı planı nəzərdə tutulur

174. Bazar iqtisadiyyatında proqnozlaşdırma nədir?

- ✓ müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasıdır
- tədqiq olunan prosesin modelləşdirilməsi
- ayrı-ayrı mütərəqqi iş üsullarının ümumiləşdirilməsi
- istehsalın təşkili məsələlərinin öyrənilməsi
- məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir

175. Sorğu qiymətləri hansı qiymətlərə deyilir?

- ✓ keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər
- beynəlxalq birliklər, firmalar və transmilli korporasiyalar çərçivəsində məhsulların və xidmətlərin tədarükü müqabilində hesablaşma apararkən tətbiq edilən qiymət növüdür
- ilkin sövdələrdə başlanğıc qiymət kimi tətbiq edilir və onları güzəştlər və əlavələr vasitəsilə nizamlamaq olar

176. Məqsədli qiymətlər hansı qiymətlərə deyilir?

- ✓ sənaye və kənd təsərrüfatı məhsullarına qiymətlərin paritet nisbətini təmin etmək üçün, eləcə də vergilərin qoyulması ilə bağlı olan xərclərin ödənilməsi, kreditlər üzrə faizlərin verilməsi və digər ödənişlər üçün tətbiq edilən qiymətlər
- ilkin sövdələrdə başlanğıc qiymət kimi tətbiq edilir və onları güzəştlər və əlavələr vasitəsilə nizamlamaq olar
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə edilən qiymətlər
- məhsulun həcmində, əmtəə dövriyyəsinin və digər müqayisə edilən göstəricilərin dinamikasını ölçmək üçün istifadə edilən qiymətlər

177. Marketing fəaliyyətinin əsas istiqamətləndiricisi nədir?

- ✓ qiymət
- kredit
- istehsalın stimullaşdırılması
- müqavilə münasibətləri
- vergi sistemi

178. Aqrar sferada regional quruluş nəyə imkan verir?

- ✓ sahənin intensiv inkişafına
- əməyin məhsuldarlığına
- sahələrin ekstensiv inkişafına
- torpaqların yaxşılaşdırılmasına
- sahələrin ixtisaslaşmasına

179. Aqrar sferada regional quruluş hansı məqsədlərə xidmət edir?

- ✓ ərazi əlamətinə görə istehsalın yerləşdirilməsinə
- məhsulların maya dəyərinin artırılmasına
- xidmət işinin təşkilinə
- infrastrukturun yaradılmasına
- əmək məhsuldarlığının yüksəlməsinə

180. Aqrar sferada müəssisə və təşkilatlara uzun müddətli kreditlər neçə ilə verilir?

- 3-5 il müddətinə
- müddətsiz
- qeyri müəyyən vaxta
- ✓ 5 ildən çox müddətə
- 3-4 ildən çox müddətə

181. Aqrar sferanın müəssisə və təşkilatlarına orta müddətli kreditlər hansı müddətə verilir?

- ✓ 1-5 ilə qədər müddətə
- 3-6 il müddətinə
- müddətsiz
- güzəştli
- 3 il müddətinə

182. Aqrar sferanın müəssisə və təşkilatlarında maliyyə-kredit fəaliyyətinin əsasını nə təşkil edir?

- ✓ əmtəə-pul münasibətləri
- pul gəlirlərinin azalması
- rentabellik səviyyəsi
- əmək məhsuldarlığının səviyyəsi
- məhsul istehsalının artması

183. Aqrar sferanın müəssisə və təşkilatlarının kreditə ehtiyacları nə vaxt yaranır?

- ✓ ona ehtiyac yarandığı zaman
- texnikanın təmiri zamanı
- maddi marağın ödənilməsi zamanı
- əmək haqqının verilməsi zamanı
- satışın təşkili zamanı

184. Aqrar sferada kreditin əsas növü hansıdır?

- ✓ qısa, orta və uzun müddətli

- güzəştli
- müddətli
- məhdud müddətli
- müddətsiz

185. Aqrar sferada kreditin əsas əlaməti nədir?

- ✓ qaytarılmaq şərti və pullu olması
- pul vəsaiti fondlarının yaradılması
- pulsuz olması
- vətəndaşlara ölçüsüz verilməsi
- geri qaytarılmamaq şərti

186. Aqrar sferada qiymətin tənzimləyici funksiyası nə ilə müəyyən olunur?

- ✓ tələb və təklifin tarazlığı
- rentabellik səviyyəsi
- keyfiyyətin səviyyəsi
- əmtəəlik məhsulun miqdarı
- istehsalın həcmi

187. Aqrar sferada qiymətin stimullaşdırılması funksiyası ilə nə müəyyən edilir?

- ✓ istehsalın stimullaşdırılması
- maya dəyərinin artımı
- tədarükün stimullaşdırılması
- təchizatın artırılması
- material xərclərinin səviyyəsi

188. Bazar münasibətləri şəraitində iqtisadi mexanizmin qiymət, maliyyə-kredit, vergi sistemi vasitəsilə nə təmin edilir?

- ✓ gəlirlərin tarazlaşdırılması
- istehsalın istiqaməti
- istehsalın intensivləşməsi
- istehsalın ixtisaslaşması
- istehsalın təmərküzləşdirilməsi

189. İqtisadi münasibətlərin prinsip və metodları nəyin təsiri ilə formalaşır?

- qanunların sıxlığı
- bazar münasibətlərinin zəifləməsi
- ✓ bazar iqtisadiyyatının qanunları
- istehsalın artımı
- satışın təşkili

190. Aşağıdakılardan hansı iqtisadi mexanizmin tərkib hissəsinə daxil deyil?

- ✓ istehsalın strukturu
- müqavilə münasibətləri
- vergi, stimullaşdırma
- maliyyə-kredit
- qiymət mexanizmi

191. Aqrar sferada maliyyə münasibətləri iqtisadi marağın təmin edilməsinə yönəldilən hansı münasibət kimi çıxış edir?

- ✓ bölgü
- təchizat
- tədavül
- tədarük
- satış

- 192.** Aqrar sferada məhsul istehsalının artımına, keyfiyyətin yaxşılaşmasına, istehsalın son nəticəsinin yüksəlməsinə kompleksə daxil olan bütün müəssisələrin marağının artmasına nə ilə nail olunur?
- istehsal xərcinin artımı ilə
 - əldə edilən pul gəliri ilə
 - ✓ qiymətin səviyyəsi və strukturu ilə
 - mexanikləşmənin yüksəlməsi ilə
 - istehsalın strukturunun dəyişməsi ilə
- 193.** Malgöndərmə müqaviləsi nəyə deyilir?
- satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsidir
 - bunların heç biri
 - ✓ malgöndərən (hazırlayan) müəssisənin alıcı müəssisəyə, yaxud təşkilata müəyyən müddətə razılaşdırılmış çeşiddə, kəmiyyət və keyfiyyətdə malgöndərməyi öhdəsinə götürməsi haqqında onların arasında bağlanan sənəddir
 - dövlətin və bələdiyyələrin fəaliyyətinin maliyyə təminatı məqsədi ilə vergi ödəyicilərinin mülkiyyətində olan pul vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində dövlət büdcəsinə və yerli büdcələrə köçürülən məcburi, fərdi, əvəzsiz ödənişdir
 - inanılmış şəxs (vəkil) girov qoyulmuş əmlaka mülkiyyət hüququ əldə edir və borc götürən şəxs borcu ödəyə bilmədiyi halda o, həmin əmlakı borcu ödəməkdən ötrü satmaq hüququna malik olur
- 194.** İpoteka krediti nədir?
- banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
 - ortamüddətli kreditin növlərindən biridir
 - ✓ daşınmaz əmlakın girov qoyulması və borc ödənilənə kimi, girov qoyulmuş əmlakın icarədarın mülkiyyəti hesab edilməsi
 - kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
 - satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilən kredit
- 195.** Qısamüddətli kreditlər hansı müddətə qədər verilir?
- ✓ 1 ilə qədər
 - 10 ildən çox
 - 9 – 10 ilə qədər
 - 7 – 8 ilə qədər
 - 5 – 6 ilə qədər
- 196.** Kreditin differensial xarakteri nə deməkdir?
- ✓ kredit təşkilatın potensial borc alanlara qarşı fərqli yanaşması
 - kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılması
 - kreditləşmə üçün resursların real olması
 - banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsi
 - satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi
- 197.** Kreditin təmin olunması nə deməkdir?
- ✓ kreditləşmə üçün resursların real olmasından ibarətdir
 - ortamüddətli kreditin növlərindən biridir
 - banklar və başqa maliyyə-kredit təşkilatlar tərəfindən pul formasında borcların təqdim edilməsini əks etdirir
 - satılmış əmtəə müqabilində ödənişin möhləti şəklində əmtəə formasında təqdim edilməsi
 - kreditin müqavilədə müəyyən edilmiş vaxtda qaytarılmasını əks etdirir
- 198.** Strateji planlaşdırmanın başlıca vəzifəsi nədir?
- ✓ müəssisənin son maliyyə və bazar məqsədlərindən asılı olaraq kapital qoyuluşları strategiyasını, strukturunu, həcmi və istiqamətlərinin hazırlanması
 - müəssisə fəaliyyətinin müxtəlif tərəflərinin inkişafı meyllərini müəyyən etmək, onun fəaliyyəti üçün ən əlverişli şəraitin hazırlanması və seçilməsi
 - istehsalın təşkili məsələlərinin öyrənilməsi
 - müəssisənin strateji məqsədlərinin əldə edilməsi planlarının hazırlanmasını

- məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi

199. Bazar iqtisadiyyatında planlaşdırma nədir?

- ✓ məqsədlərin formalaşdırılması, prioritetlərin, onların əldə edilməsi vasitələrinin və metodlarının müəyyən edilməsi prosesidir
- ayrı-ayrı mütərəqqi iş üsullarının ümumiləşdirilməsi
- istehsalın təşkili məsələlərinin öyrənilməsi
- tədqiq olunan prosesin modelləşdirilməsi
- iqtisadi göstəricilər əsasında hadisələrin inkişafını hərtərəfli xarakterizə etmək üçün tətbiq edilir

200. Tədarük qiymətləri hansı qiymətlərə deyilir?

- kənd təsərrüfatı məhsulunun alıcıya satılan son qiymətidir
- bilavasitə bazarda reallaşan qiymətlər
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə edilən qiymətlər
- ✓ dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəmək üçün kənd təsərrüfatı müəssisələrindən məhsulları aldığı qiymətlər

201. Tənzimlənən qiymət hansı qiymətdir?

- ✓ dövlət tərəfindən tənzimlənən
- ilkin sövdələrdə başlanğıc qiymət kimi tətbiq edilir
- keçən dövr ərzində və ya həmin məhsulun başqa tədarükçüləri üzrə faktiki bağlanmış sövdələrə görə qiymətlərin səviyyəsini əks etdirir
- kənd təsərrüfatı məhsulları üzrə idxal və ixrac əməliyyatlarında istifadə olunur
- bu qiymətlərə dövlət öz ehtiyaclarını (dövlət ehtiyatlarını və s.) ödəməkdən üçün kənd təsərrüfatı müəssisələrindən məhsullarını alır

202. Aqrar sferada sosial quruluş vasitəsilə nə öyrənilir?

- ✓ əhaliyə məişət xidməti
- əhəlinin təkrar istehsalı
- doğum və ölümün nisbəti
- sosial problemlər
- əhəlinin həyat tərzı

203. Aqrar sferanın tərkibinə hansı sahələr daxildir?

- ✓ bunların hamısı
- meşə təsərrüfatı
- tədarük və xidmət təşkilatları
- emal müəssisələri
- kənd təsərrüfatı

204. Aqrar sferada funksional quruluş vasitəsilə nə öyrənilir?

- ✓ məhsulların istifadə istiqamətləri
- istehsalın ixtisaslaşması
- istehsalın təmərküzləşməsi
- emalın təşkili prinsipləri
- istehsalın səviyyəsi

205. Aqrar sferada qısa müddətli kredit hansı müddətlərə ayrılır?

- ✓ 1 il və daha az müddətə
- 5 il müddətinə
- 3-5 il müddətinə
- 1 ildən çox müddətə
- 3 il müddətinə

206. Aqrar sferada maliyyənin əsas funksiyası nədir?

- ✓ gəlir və yığımlı formalaşdırmaq
- vergi ödəmələrinin aparılması
- infrastrukturunu maliyyələşdirmək
- iqtisadi artımı təmin etməmək
- təsərrüfatlara pulun verilməsi

207. Azad pul vəsaiti təkrar istehsalın fasiləsizliyini təmin etmək üçün müəssisə və təşkilatlara hansı formada verilə bilər?

- ✓ kredit kimi
- vergiyə cəlb edilməsinə
- sığorta işinə
- yardım kimi
- istehsalın maliyyələşməsinə

208. Aqrar sferada satış və alış arasında münasibət aşağıdakı qiymətlərdən hansında öz əksini tapır?

- ✓ bunların hamısı
- tənzimlənən, pərakəndə satış
- tədarük, müqayisəli
- müqavilə, hesablaşma
- sərbəst və topdan satış

209. Aqrar sferada qiymətin neçə funksiyası fəaliyyət göstərir?

- ✓ 4 funksiyası
- 6 funksiyası
- 5 funksiyası
- 3 funksiyası
- 8 funksiyası

210. Aqrar sferada istehsal xərclərinin ödənilməsi və gəlirlərin səviyyəsi nədən asılıdır?

- ✓ qiymətdən
- istehsalın azalmasından
- gəlirlərin artmasından
- vergi ödəmələrindən
- məhsul istehsalı artımından

211. Aqrar sferada iqtisadi mexanizmi nədir?

- istehsal üsuludur
- satışın formalaşmasıdır
- nəzarətin əsasıdır
- ✓ iqtisadi vasitələrin məcmusudur
- tədarük sistemidir

212. Aqrar sferada islahatların inkişafı maliyyə-kredit münasibətlərinə necə təsir etmişdir?

- ✓ münasibətlər yeniləşmişdir
- sistem ləğv olmuşdur
- rolu azalmışdır
- əhəmiyyəti aşağı düşmüşdür
- təsiri olmamışdır

213. Aqrar sferada qiymətin bölüşdürmə funksiyası vasitəsi ilə əsasən nə yerinə yetirilir?

- ✓ material resursları bölüşdürülür
- əmək haqqı bölüşdürülür
- əmək sərfi bölüşdürülür
- maya dəyəri bölüşdürülür

- istehsal xərci bölüşdürülür

214. Bazar münasibətlərinin formalaşdığı şəraitdə iqtisadi mexanizmin qiymət, maliyyə, kredit, vergi və s. prosesləri nədir?

- ✓ tarazlaşdırmalardır
- təmərküzləşdirmələrdir
- intensivləşdirmələrdir
- ixtisaslaşdırmalardır
- istiqamətlərdir

215. İqtisadi mexanizm aqrar sferanın inkişafı ilə əlaqədar nəyin nəzərə alınmasını təmin etməlidir?

- ✓ istehsalın bütün xüsusiyyətlərini
- torpaqların genişlənməsini
- tədarük sistemini
- təchizat üsullarını
- kadr hazırlığını

216. Aksiz vergisi hansı məhsullara qoyulur?

- ✓ tütün məmulatı və spirtli içkilərə
- taxıl və pambıq məhsullarına
- yalnız sənaye məhsullarına
- heyvandarlıq məhsullarına
- bütün kənd təsərrüfatı məhsullarına

217. Vergiqoymanın prinsipləri:

- ✓ ədalətlik, vergiqoymanın universallaşdırılması, vergilərin 1 dəfə qoyulması, sabillik və s.
- vergiqoymanın universallaşdırılması, verginin ödənilmə müddəti, vergi güzəşti və s.
- verginin ödənilmə müddəti, vergi güzəştlərinin istifadə edilməsində reallıq, vergilərin hesablama üsulu və nizam-intizam
- vergilərin 1 dəfə qoyulması, vergi obyekt, verginin subyekt
- vergi obyekt, verginin subyekt, verginin ödənilmə müddəti, vergilərin hesablama üsulu və nizam-intizam

218. 2015-ci ilədək olan müddətdə dövlət siyasətinin hansı sahələrdə keçirilməsi nəzərdə tutulur?

- Sahibkarlıq mühitinin yaxşılaşdırılması və ərzaq təminatı sisteminin institusional inkişafı sahəsində
- ✓ bunların hamısı
- Dayanıqlı ərzaq təminatının əldə olunması sahəsində
- əhalinin təhlükəsiz və keyfiyyətli ərzaq məhsulları ilə təmin edilməsi sahəsində
- Ərzaq təminatı ilə bağlı risklərin idarə olunması sahəsində

219. 1995-1996-cı illər çərçivəsində aşağıdakı hansı qanunlar qəbul edilmişdir?

- "Torpaq islahatı haqqında", "Sahibkarlıq haqqında", "Aqrar islahatların əsasları"
- "Torpaq kadastrı haqqında", "Sovxoz və kolxozların islahatı", "Sahibkarlıq haqqında"
- ✓ "Aqrar islahatların əsasları", "Sovxoz və kolxozların islahatı", "Torpaq islahatı haqqında"
- "Sahibkarlıq haqqında", "Sovxoz və kolxozların islahatı", "Torpaq kadastrı haqqında"
- "Aqrar islahatların əsasları", "Torpaq islahatı haqqında", "Torpaq Kadastrı haqqında"

220. Respublikanın ikinci tütüncülük rayonu hansıdır?

- Lənkəran
- Aran
- Şəki-Zaqatala
- Abşeron
- ✓ Naxçıvan

221. Lənkəran iqtisadi rayonunda kənd təsərrüfatının strukturunda üstünlük nə təşkil edir?

- taxılçılıq, meyvəçilik, kartofçuluq, tütünçülük
- qoyunçuluq, üzümçülük, kartofçuluq, çayçılıq
- arıçılıq, meyvəçilik, çayçılıq, bostançılıq
- çayçılıq, arıçılıq, faras tərvəzçilik, maldarlıq
- ✓ faras tərvəzçilik, çayçılıq, üzümçülük, taxılçılıq

222. Azərbaycanın ümumi torpaq fondunun nə qədər kənd təsərrüfatına yararlı torpaqlardır?

- 5.2 mln hektarı
- ✓ 4.3 mln hektarı
- 3.5 mln hektarı
- 2.9 mln hektarı
- 4.8 mln hektarı

223. Kənd təsərrüfatı hansı əsas sahələrə ayrılır?

- ətçilik, taxılçılıq
- maldarlıq, quşçuluq
- ✓ bitkiçilik, heyvandarlıq
- üzümçülük, qoyunçuluq
- ətlik-südlük, taxılçılıq

224. Aqrar sferada məhsulların ixracı nədir?

- məhsulların emalı
- malların xaricdən ölkəyə gətirilməsi
- ✓ malların ölkə sərhəddindən çıxarılması
- əməyin təşkili forması
- istehsalın təşkili

225. Respublikada idxal əməliyyatlarında hansı məhsullara üstünlük verilir?

- cins damazlıq heyvanlara
- ✓ bunların hamısına
- konservləşdirilmiş məhsullara
- süd və süd məhsullarına
- əkin üçün elit bitki toxumlarına

226. Aqrar sferada istehsal olunan 1 kq üzümdə nə qədər kallori var?

- 390-500 kallori
- 1500-2000 kallori
- 2000-dən çox kallori
- ✓ 700-1200 kallori
- 250-300 kallori

227. Aqrar bölmənin hansı sahələrində istehsalın artımında dinamiklik müşahidə edilir?

- meyvə və giləmeyvə istehsalında
- ət və süd istehsalında
- kartof istehsalında
- ✓ bunların hamısında
- tərvəz istehsalında

228. Aqrar sferada idarə olunan amillər hansıdır?

- günəşin radiasiyası
- ✓ sort, aqrotexnika, qida mühiti
- torpağın şoranlaşması
- külək və su eroziyası

- yağmurların miqdarı

229. Aqrar sferada potensial və həqiqi mümkün olan məhsuldarlığa təsir edən amillər hansıdır?

- torpağın münbitliyi
- suvarma şəraiti
- torpağın meliorasiyası
- ✓ günəşin radiasiyası, istilik, yağmurlar
- torpaqların rekultivasiyası

230. Aqrar sferada differensial vergi siyasəti nədir?

- gəlirlərin tənzimlənməsi
- ✓ güzəştli vergi tətbiqi
- vergi tətbiqinin təkmilləşdirilməsi
- material xərclərinə qənaət
- gömrük rüsumlarının tətbiqi

231. Aqrar sferanın sosial-iqtisadi mahiyyəti nədir?

- milli iqtisadiyyatın formalaşması
- ekoloji cəhətdən təmiz məhsul istehsalı
- ərzaq probleminin həlli
- ✓ cəmiyyətdə sabitliyin təmin edilməsi
- istehsalın səviyyəsinin yüksəlməsi

232. Aqrar-sənaye kompleksində istehsal-iqtisadi əlaqə nədir?

- Son məhsul istehsalı
- Aqrar bölmənin sənaye əsaslarına keçirilməsi
- İstehsal prosesinin avtomatlaşdırılması
- ✓ İstehsal və emal müəssisələrinin mənafeı gözlənilməklə son nəticənin yaxşılaşdırılması
- İstehsalın ixtisaslaşma səviyyəsi

233. İntensivləşmənin iqtisadi səmərəlilik göstəricisi

- ✓ Sahə vahidinə düşən xalis gəlirin artımı və rentabellik
- Aqrar sahədə istifadə olunan gübrə xərcləri
- Meliorasiya işlərinin məcmu
- Kənd təsərrüfatı məhsullarının emalı
- Sahə vahidinə düşən material xərcləri

234. Kənd təsərrüfatı məhsullarının tədarükü nədir?

- ✓ Məhsulların itkisiz istehsalçıdan istehlakçıya çatdırılması
- Yeni texnologiyaların tətbiqi
- Qiymətlərin təkmilləşdirilməsi
- İstehsalın iqtisadi mexanizmi
- İstehlakçıların marağını təmin edən məhsul istehsalı

235. Aqrar-sənaye kompleksində son məhsul nədir?

- ✓ İstehsal olunan ərzaq və istehlak mallarının dəyərinin cəmi
- İstehsal sahələrinin yerləşdirilməsi
- Əməyin mühafizəsi
- İstehsala yeni texnologiyanın tətbiqi
- İstehsala çəkilən material xərcləri

236. Avtomatlaşdırma məhvumunun mənası nədir?

- ✓ Fiziki əmək tətbiq etmədən istehsalın aparılması
- İrriqasiya işlərinin səmərəsinin yüksəldilməsi
- Ekstensiv inkişafa üstünlük verilməsi
- Ekoloji tarazlığın pozulması
- Əl əməyinə üstünlük verilməsi

237. Bazar münasibətləri şəraitində aqrar sferanın aşağıdakı hansı sahəsi yenidən formalaşır?

- ✓ istehsal-iqtisadi əlaqələr
- meyvə bağları
- heyvandarlıq sahəsi
- əkinçilik sahəsi
- üzüm plantasiyaları

238. Aparılan islahatlar nəticəsinə aşağıdakı amillərdən hansı özünü daha qabarıq şəkildə biruzə verir?

- ✓ yeni istehsal sahəsinin yaranmasında
- yeni işçi qüvvəsinin formalaşmasında
- yeni suvarma üsullarında
- yeni əmək ödənişində
- yeni torpaqları mənimsənilməsində

239. Aqrar sferada istehsal dövrü nədir?

- ✓ məhsul istehsalı prosesi
- yeni texnologiyanın tətbiqi
- istehsalın intensivləşməsi
- iqtisadi artıma nail olunması
- emalın təşkili prinsipləri

240. Bazar münasibətləri şəraitində aqrar sahənin inkişafında hansı xüsusiyyətlər nəzərə alınmalıdır?

- ✓ istehsal dövrü ilə iş dövrünün uyğun gəlməməsi
- əmək məhsuldarlığının yüksəldilməsi
- istehsalın təşkili formaları
- struktur dəyişiklikləri
- işçi qüvvəsindən istifadə

241. Bazar iqtisadiyyatına keçid aqrar sferada nəyin sərbəstləşməsinin təmin etmişdir?

- ✓ istehsal iqtisadi əlaqələri
- gəlirlərin formalaşmasını
- mənfəətdən istifadəni
- xidmətdən istifadəni
- istehsala münasibəti

242. Bazar münasibətlərinə keçid aqrar sferada nəyin dəyişməsinə şərait yaradır?

- ✓ mülkiyyət münasibətlərinin
- əmək haqqının
- məhsulların emalının
- istehsalat xidmətin
- istehsal sahələrinin

243. Bazar iqtisadiyyatı aqrar sferada nəyin yeniləşməsinə şərait yaradır?

- ✓ təsərrüfatçılıq formalarının
- istehsalın təşkilinin
- məhsul istehsalının
- istehsala xidmətin

- əmək ödənişlərinin

244. Bazar iqtisadiyyatının təzahürü hansı amillər hesabına yaranır və formalaşır?

- ✓ ictimai əmək bölgüsü nəticəsində
- struktur dəyişiklikləri hesabına
- istehsalın ixtisaslaşması hesabına
- sənayenin kənd təsərrüfatının ayrılması hesabına
- əməyin təşkili yeni forması hesabına

245. Sahələr üzrə aqrar-sənaye kompleksləri nədir?

- Bazar iqtisadiyyatının inkişafı
- Sahələr üzrə məhsul artımı
- ✓ Sahələr üzrə xammal istehsalı, emalı, satışı ilə qarşılıqlı əlaqədə olan müəssisələrin birliyi
- İstehsal texnologiyaların təkmilləşdirilməsi
- Sahibkarlıq fəaliyyəti

246. İntensivlik səviyyəsinin göstəriciləri:

- ✓ Sahə vahidinə düşən əsas fond və cari istehsal xərcləri
- İstehsalın artım tempi
- Torpaqların zərərli duzdan təmizlənməsi
- Ətraf mühitin mühafizəsi
- Məhsullara sərf edilən əmək xərcləri

247. Aqrar sahədə ekstensiv inkişaf nədir?

- ✓ İstehsal meydanı genişlənməsi hesabına məhsul artımı
- Mənfətin artırılması
- Məhsulların maya dəyərinin aşağı salınması
- Keyfiyyətin yaxşılaşdırılması
- Müəssisələrə sərmayə qoyuluşu

248. İslahatlar nəticəsində hansı mülkiyyət forması yarandı?

- ✓ xüsusi mülkiyyət
- dövlət mülkiyyəti
- qarışıq mülkiyyət
- ailə mülkiyyəti
- kollektiv mülkiyyət

249. Bazar iqtisadiyyatı şəraitində aşağıdakı amillərin hansı dəyişir?

- ✓ əməyin bölgüsü
- əmək məhsuldarlığı
- əməyin təşkili forması
- əməyin stimullaşdırılması
- əmək haqqı

250. Aqrar münasibət bir məfhum kimi nəyi özündə əks etdirir?

- ✓ istehsal münasibətlərin məcmusunu
- istehsalın təmərküzləşməsini
- regionların sosial-iqtisadi inkişafını
- ərəzi əlamətinə görə istehsalın yerləşdirilməsi
- istehsalın təşkili formalarını

251. Aqrar sferada həyata keçirilən islahatlar nəyin sürətlənməsinə şərait yaratmışdır?

- ✓ sosial-iqtisadi inkişafa
- əmək ödənişlərinə
- məhsulların tədarükünə
- məhsulların satışına
- meliorasiya-irriqasiya işinə

252. Bazar iqtisadiyyatının tarixi əsasını nə təşkil edir?

- ✓ əmtəə təsərrüfatı
- diferensial rent
- gəlirlərin bölgüsü
- əkinçiliyin inkişafı
- iqtisadi artım

253. Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasları nə təşkil edir?

- ✓ Xammal bazası, işçi qüvvəsi, məhsulların tələbatı ödəmə qabiliyyəti olması
- Kənd təsərrüfatı məhsullarının qiyməti
- İstehsalda yeni texnologiyaların tətbiqi
- Yeni bazar strukturlarının yaradılması
- İstehsalın kompleks mexanikləşdirilməsi

254. Aqrar sahədə intensiv inkişaf nədir?

- ✓ Sahə vahidinə vəsait qoyuluşunun artımı və istehsalın keyfiyyətcə yaxşılaşdırılması hesabına məhsul artımının təmin edilməsi
- Müəssisələrarası əlaqələrin genişləndirilməsi
- İstehsalda məsrəflərin artımı
- İstehsalın primitiv formada aparılması
- İstehsalın səviyyəsinin aşağı düşməsi

255. Kənd təsərrüfatı məhsullarının emalı nədir?

- İstehsalın səmərəliliyinin təmin edilməsi
- ✓ Xammaldan müxtəlif çeşiddə məhsul istehsalı və yüksək təminat
- Məhsulların uzun müddətə saxlanması
- Sahələrin yerləşdirilməsi
- İxtisaslaşmanın dərinləşməsi

256. Aralıq məhsul nədir?

- Ümumi gəlir
- ✓ İstehlakda istifadə olunan ümumi məhsulun bir hissəsi
- Ümumi daxili məhsulun bir hissəsi
- Aqrar sahədə əldə edilən gəlir
- İstehsalda çəkilən əmək məsrəfləri

257. Aqrar-sənaye müəssisələrində istehsal xidməti nəyi əhatə edir?

- ✓ Kompleks əmələ gətirən sahələrin məqsədyönlü fəaliyyətini
- Aqrar bölmənin böhrandan çıxması
- Qarşılıqlı iqtisadi münasibətlər
- İqtisadiyyatın sabitləşməsi
- Yeni torpaq sahələrinin əkin dövriyyəsinə cəlb edilməsi

258. İslahatlar nəticəsində kənddə aqrar münasibətlərin formalaşmasına şərait yaradan amillər hansıdır?

- meyvə-tərəvəz anbarları
- ✓ bunların hamısı
- taxıl terminalları
- infrastrukturun təkmilləşdirilməsi

- istehsal vasitələri istehsalı

259. Aqrar islahatın əsasları haqqında Azərbaycan Respublikasının qanunu neçənci ildə qəbul olunub?

- 1990-cı ildə
- ✓ 1995-ci ildə
- 1992-ci ildə
- 1994-cü ildə
- 1993-cü ildə

260. Bazar iqtisadiyyatı şəraitində hansı sahələr formalaşır?

- ✓ nisbətən eyni sahələr
- müxtəlif istehsal sahələri
- sabit sahələr
- qeyri müəyyən sahələr
- kənd təsərrüfatı və xidmət

261. Bazar iqtisadiyyatı şəraitində aparılan islahatlar nəyin vüsət almasına səbəb olur?

- qismən mexanikləşmənin
- kompleks mexanikləşmənin
- mexanikləşmənin
- ✓ kooperasiyanın
- avtomatlaşmanın

262. Bazarın iqtisadi fəaliyyətinin təşkilinin digər pillələrindən fərqləndirən səciyyəvi cəhətlər hansıdır?

- iştirakçılar üçün bərabər imkanın təmin edilməsi
- əmtəə istehsalçılarının çoxluğu
- ✓ bunların hamısı
- bazara sərbəst daxil olmaq və çıxmaq
- maddi, maliyyə, insan resursları

263. Aqrar sferada aparılan islahatlar nəyin dəyişməsinə təmin etmişdir?

- ✓ mülkiyyət münasibətlərinin
- təmərküzləşməsinin
- ixtisaslaşma səviyyəsinin
- istehsalın mexanikləşməsinə
- suvarma üsullarını

264. Bazar iqtisadiyyatı aqrar sferada nəyin aparılmasını sürətləndirmişdir?

- ətraf mühitin çirklənməsinin
- külək və su eroziyasının
- əməyin təşkilinin
- torpaqların şoranlaşmasının
- ✓ iqtisadi islahatların

265. Aqrar sferada bazar münasibətləri hansı formada fəaliyyət göstərir?

- tənzimləyici rol oynayır
- məhsul qıtlığı yaradır
- ekstensiv inkişafa yol açır
- ✓ istehsalla istehlak arasında əlaqə
- istehsalı sürətləndirir

266. FAO-nun məlumatlarına əsasən ərzaq istehsalının illik artımı: 1950-1985-ci illərdə - 30 milyon ton; 1985-1995-ci illərdə - 12 milyon ton; 2030-cu ilədək - ?

- 13 milyon ton səviyyəsində olacaq
 - 20 milyon ton səviyyəsində olacaq
 - ✓ 9 milyon ton səviyyəsində olacaq
 - 5 milyon ton səviyyəsində olacaq
 - 10 milyon ton səviyyəsində olacaq
267. Azərbaycanın aqrar bölməsinin davamlı inkişafı istiqamətləri aşağıdakı hansı məsələlərinin həllini tələb edir: 1.torpaq və su ehtiyatlarından səmərəli istifadənin təmini; 2.kənd təsərrüfatında suvarma və meliorasiya təminatının bərpası; 3.aqrar bölmənin maddi-texniki bazasının möhkəmləndirilməsi; 4.aqrar bölmənin xammal istehsalı və emalı sahələrinin əlaqəli inkişafının dəstəklənməsi
- 1, 2
 - 2, 3, 4
 - ✓ 1, 2, 3, 4
 - 4
 - 3,1,4
268. Aran iqtisadi rayonunda kənd təsərrüfatının əsas ixtisaslaşma sahələri hansılardır?
- pambıqçılıq, kartofçuluq, quru subtropik meyvəçilik, fəraş tərəvəzçilik, bostançılıq
 - taxılçılıq, maldarlıq, tütünçülük, pambıqçılıq, üzümçülük
 - maldarlıq, pambıqçılıq, quru subtropik meyvəçilik, fəraş tərəvəzçilik, kartofçuluq
 - ✓ üzümçülük, quru subtropik meyvəçilik, pambıqçılıq, taxılçılıq, bostançılıq
 - fəraş tərəvəzçilik, meyvəçilik, bostançılıq, üzümçülük, pambıqçılıq
269. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı neçə iqtisadi rayon üzrə tərtib edilmişdir?
- 8
 - ✓ 10
 - 9
 - 11
 - 7
270. Kənd təsərrüfatına yararlı torpaqların neçə faizi əkinə yararlı sahələrdir?
- 27 %
 - 40 %
 - 50 %
 - 45 %
 - ✓ 39 %
271. Torpağın mütləq münbitliyini nə təşkil edir?
- ✓ sahə vahidindən götürülən məhsulun miqdarı və yaxud da dəyər formasında əldə olunan gəlir
 - ümumi sahədən yığılan məhsulun miqdarı
 - sahə vahidinə düşən əmək sərfi
 - hər 100 ha torpaq sahəsinə düşən güc
 - hər hektar əkin sahəsinə verilən mineral və üzvi gübrələrin miqdarı
272. Kənd təsərrüfatında başlıca istehsal vasitəsi nədir?
- texnika
 - iş heyvanları
 - su
 - ✓ torpaq
 - meşə
273. Kənd təsərrüfatında istehsal olunan ərzaq məhsulları və onun emal sənayesi məhsulları ölkə əhalisinin istehlak şeylərinə olan tələbatının təxminən neçə faizini ödəyir?

- 70 %
- 65 %
- 60 %
- ✓ 75 %
- 55 %

274. Aqrar sferada müxtəlif çeşiddə və keyfiyyətdə məhsul istehsalı və emalı nəyə xidmət edir?

- istehsalın təşkilinə
- məşğulluğun təmin edilməsinə
- ✓ ixrac potensialının artırılmasına
- istehsala xidmətin yaxşılaşdırılmasına
- struktur dəyişikliklərinə

275. Aqrar sənaye məhsullarının ixracında hansı amillər nəzərə alınmalıdır?

- məhsulların rəqabətqabiliyyətliliyi
- ✓ bunların hamısı
- müəssisələrin mövcud inkişaf səviyyəsi
- müəssisələrin maliyyə möhkəmliyi
- buraxılan məhsulların çeşidi, keyfiyyəti

276. Aqrar sahədə ixtisaslaşma istiqamətindən asılı olaraq meyvə-tərəvəz istehsalı və emalı güclərinin çoxu hansı regiondadır?

- Qarabağ-Mil zonasında
- Gəncə-Qazax zonasında
- Şirvan zonasında
- ✓ Quba-Xaçmaz zonasında
- Naxçıvan Muxtar Respublikasında

277. Aqrar sahədə islahatların gedişinin sürətləndirilməsinə dair Prezident fərmanında nə kimi güzəştlər vermişdir?

- ✓ vergi güzəştləri
- maliyyə yardımı
- istehsalın stimullaşdırılması
- güzəştli kredit
- istehsalın təşkili

278. Ölkə əhalisinin gəlirlərinin neçə faizi aqrar sferada formalaşır?

- 20-25 %-ə qədər
- 30-35 %-ə qədər
- 80,0-dən azı
- 70,0-dən çoxu
- ✓ 50,0 %-ə qədər

279. Aqrar sferaya investisiya qoyuluşu 2000-2008-ci illər ərzində neçə dəfə artmışdır?

- 5,1-6,5 dəfədən çox
- 30,5-40,5 dəfədən çox
- 50-70 % arasında
- ✓ 50,0 dəfədən çox
- 2,5-3,0 dəfədən çox

280. Aqrar sferada struktur dəyişiklikləri nə deməkdir?

- istehsalın ixtisaslaşması
- əməyin təşkili
- ✓ istehsalın tələb-təklif əsasında təşkili
- istehsalın intensivləşməsi

- istehsalın təşkili

281. Aqrar sferada differensial kredit siyasəti nə deməkdir?

- istehsalın maliyyələşməsi
- ✓ fərqli kredit siyasəti
- vergi güzəştlərinin tətbiqi
- investisiyaların cəlb edilməsi
- lizinq xidmətinin təşkili

282. Aqrar sferada yüksək əmək tutumlu sahə nə deməkdir?

- kompleks mexanikləşmə
- avtomatlaşdırma
- istehsala marağın artırılması
- əməyin stimullaşdırılması
- ✓ əl əməyinin üstünlük təşkil etməsi

283. Aqrar münasibətlər nəyi özündə birləşdirir?

- ✓ istehsal münasibətlərinin məcmusunu
- istehsala vəsait qoyuluşunu
- torpaqların irriqasiyasını
- istehsalın təmərküzləşməsini
- torpaqlardan istifadə səviyyəsini

284. ASK sistemində inteqrasiya nə deməkdir?

- satış kanallarının artması
- ✓ xammal və emalın birləşməsi
- xammal istehsalı
- son məhsul istehsalı
- emal sferasının genişlənməsi

285. Regionlarda ASK-nin səmərəli fəaliyyət göstərməsinə təsir edən amil nədir?

- mənfəətin əldə edilməməsi
- ✓ əməkdən və işçi qüvvəsindən istifadə
- məhsul istehsalının azalması
- əmtəəlik məhsulun aşağı düşməsi
- əmək sərfinin azalması

286. Birinci tarixi mərhələ özünü hansı sahədə biruzə verir?

- ✓ əkinçiliyin üstünlük təşkil etdiyi dövr
- xidmətin inkişaf dövrü
- tikintinin üstün inkişaf dövrü
- aqrar sahənin tənəzzül dövrü
- sənayenin üstün inkişaf dövrü

287. Çoxsahəli istehsal sistemi kimi ASK-nin məzmununu nə təşkil edir?

- ✓ inteqrasiya əlaqələri
- müqavilə münasibətləri
- ictimai əmək növü
- istehsalın səmərəliliyi
- iqtisadiyyatın tənzimlənməsi

288. ASK sistemində beşinci qrupa hansı sahələr daxildir?

- ✓ maliyyə, kredit, bank
- meşə təsərrüfatı
- balıqçılıq təsərrüfatı
- xidmət sahələri
- kənd təsərrüfatı

289. Aqrar-sənaye kompleksi sistemində dördüncü qrupa hansı sahələr daxildir?

- ✓ tədavül sferası sahələri
- nəqliyyat və rabitə
- su təsərrüfatı sistemləri
- aqrokimya xidməti
- maddi-texniki təchizat

290. Aqrar-sənaye kompleksi sistemində birinci qrup nəyi özündə birləşdirir?

- ✓ kompleks əmələ gətirən özəyi
- meşə təsərrüfatını
- suvarma sistemlərini
- xammal ehtiyatlarını
- balıqçılıq təsərrüfatını

291. Aqrar-sənaye kompleksində birinci qrupa hansı sahələr daxildir?

- ✓ kənd təsərrüfatı istehsalı və emalı
- tikinti sahəsi
- nəqliyyat və rabitə sahəsi
- meliorasiya-irriqasiya xidməti
- yalnız kənd təsərrüfatı

292. Aqrar-sənaye kompleksinin tədqiqat obyektini nə təşkil edir?

- ✓ xüsusi mülkiyyətli özəl qurumlar
- istehsal kooperativləri
- balıqçılıq təsərrüfatı
- meşə təsərrüfatı
- dövlət kənd təsərrüfatı müəssisələri

293. Aqrar-sənaye kompleksi sistemində integrasiya prosesi hansı yolla həyata keçirilir?

- ✓ sənaye ilə kənd təsərrüfatının qarşılıqlı əlaqəsi
- emal sahələrinin genişləndirilməsi
- başqa kanalların çoxalması
- tədarük sisteminin ləğv edilməsi
- istehsalın genişləndirilməsi

294. Regionlarda ASK-nin səmərəli fəaliyyətinə təsir edən amillər hansıdır?

- ✓ əmək ehtiyatları və işçi qüvvəsi
- əmtəəlik məhsulun azalması
- əmək sərfəsinin azalması
- mənfəətin əldə edilməsi
- məhsul istehsalının azalması

295. ASK-nin səmərəli fəaliyyətinin təmin edilməsi üçün nəyin nəzərə alınması vacibdir?

- ✓ təbii-iqlim şəraiti, iqtisadi artım
- əhəlinin yaşayış səviyyəsi
- torpağın münbitliyinin azalması
- satış qiymətlərinin səviyyəsi

- əmək haqqının artırılması

296. Kənd təsərrüfatı məhsulları istehsalı artdıqda tədarük, emal, daşınma sahəsində nə baş verir?

- ✓ onların fəaliyyəti genişlənir
- onların fəaliyyəti məhdudlaşır
- onların fəaliyyəti ləğv olunur
- onların fəaliyyəti dəyişmir
- daha çox gəlir əldə edilir

297. Aqrar-sənaye kompleksinin başlıca istehsal sahəsi nədir?

- ✓ kənd təsərrüfatı və emal
- satış
- tikinti
- təmir
- tədarük

298. ASK-nin inkişafının sürətləndirilməsi üçün aşağıdakı amillərin hansından istifadə edilməlidir?

- ✓ mövcud istehsal çoxalmasından
- əhalinin yerləşdirilməsindən
- torpaqların eroziyasından
- şoranlaşmanın çoxalmasından
- əmək haqqı fondundan

299. ASK inkişafı hansı sahələrin yüksəlməsinə xidmət edir?

- ✓ həyat səviyyəsinin yüksəlməsinə
- əkin sahələrinin genişlənməsinə
- suvarılan sahələrin artırılmasına
- əmək haqqının artmasına
- torpaq sahələrinin artmasına

300. İstehsal xidmət sahələri formalaşarkən hansı sahələr sərbəstliyini saxlayır?

- ✓ istehsal-iqtisadi sərbəstliyini
- əkin sahələrinin genişlənməsinə
- infrastrukturun azalmasını
- pul gəlirlərinin aşağı salınmasını
- məhsulların daşınmasını

301. ASK formalaşarkən hansı xüsusiyyətin nəzərə alınması tələb olunur?

- mövcud texnikadan istifadə
- ✓ torpağın əsas istehsal vasitəsi olması
- işçilərin ixtisasını artırılması
- texnikanın sahələr üzrə bölgüsü
- əməkdən istifadə

302. ASK formalaşarkən ərazi-sahə quruluşu düzgün qurulmadan nə ilə bağlı məsələləri həll etmək mümkün deyil?

- ✓ son məhsulun istehlakı
- məhsulun emalı
- məhsulun saxlanması
- mənfəətin azalması
- məhsulun satışı

303. ASK-nin formalaşması və inkişafında ikinci mərhələ hansı dövrü əhatə edir?

- ✓ sənayenin intensiv inkişafı
- meşə təsərrüfatının inkişafı
- emal sahəsinin inkişaf dövrü
- xidmət sahələrinin inkişafı
- kənd təsərrüfatının geri qalması

304. ASK-nin formalaşması və inkişafında sənayecə inkişaf etmiş ölkələr neçə tarixi mərhələ keçmişlər?

- 10-11 tarixi mərhələ
- 1-2 tarixi mərhələ
- ✓ 3 tarixi mərhələ
- 5-7 tarixi mərhələ
- 2 tarixi mərhələ

305. Dördüncü qrupa daxil olan tədavi sferası sahələri ASK-də hansı funksiyaları yerinə yetirir?

- istehlakçılarla əlaqə yaradır
- məhsulların emalını həyata keçirir
- ✓ son məhsulu istehlakçılara çatdırır
- xammalın emalını təşkil edir
- pərakəndə satışı yerinə yetirir

306. ASK-ni iri istehsal sahəsi kimi neçə qrupa bölmək olar?

- ✓ 5 qrupa
- 16-17 qrupa
- 10-15 qrupa
- 3-4 qrupa
- 2-3 qrupa

307. Bazar iqtisadiyyatı şəraitində ASK-nin və aqrar iqtisadiyyatın inkişafının əsas istiqamətini nə təşkil etməlidir?

- rəqabətə davamsız məhsul istehsalı
- ✓ xammal istehsalı və emalı
- xammal istehsalının azalması
- ilkin emalın artırılması
- itkilərin artması

308. Aqrar-sənaye kompleksi sistemində inteqrasiya nədir?

- ✓ sahələrin birləşməsi, qovuşması
- istehsalın ixtisaslaşması
- sahələrin ayrılması
- gəlirlərin bölgüsü
- istehsalın təmərküzləşməsi

309. ASK formalaşarkən nəyin düzgün nəzərə alınması vacibdir?

- ✓ ərazi-sahə quruluşunun
- torpaq sahələrinin
- əmək ehtiyatlarının
- əmək sərfəsinin
- əmtəəlik məhsulun

310. ASK-da istehsal olunan ərzaq və qeyri ərzaq məhsulları istehlak şeylərinə tələbatın neçə faizini ödəyir?

- 40-45%-ə qədərini
- 85-90%-ə qədərini
- ✓ 70-71%-ə qədərini
- 45-50%-ə qədərini

- 74-75%-ə qədərini

311. Aqrar-sənaye kompleksinin formalaşması nəyin tənzimlənməsinə şərait yaradır?

- ✓ istehsal-iqtisadi əlaqələrin
- pul gəlirlərinin, mənfəətin
- istehsal sahələrinin
- əmək ehtiyatlarının
- əmək haqqının

312. ASK-nin formalaşması və inkişafı nəyə xidmət edir?

- ✓ ərzaq təhlükəsizliyinin təmin edilməsinə
- xidmətlərin məhdudlaşmasına
- əkinlərin genişlənməsinə
- resursların artmasına
- əhalinin artmasına

313. Aqrar-sənaye kompleksində hansı sahələr birləşərək istehsala xidmət edir?

- bitkiçilik
- ✓ istehsal-xidmət
- nəqliyyat
- tikinti
- heyvandarlıq

314. ASK-nin regionlarda səmərəli fəaliyyət göstərməsi üçün aşağıdakılardan hamısının əhəmiyyəti böyükdür?

- əmək məhsuldarlığının aşağı düşməsinin
- rentabelliğin yüksəldilməsinin
- ✓ infrastrukturun
- əmək haqqının artmasının
- əhalinin yerləşdirilməsinin

315. ASK formalaşarkən ərazi-sahə quruluşunun düzgün qurulmaması nəticəsində nəyin yüksəlməsi mümkün deyil?

- ✓ iqtisadi səmərəliliyin
- iqtisadi əlaqələrin
- əmək haqqının
- texnikadan istifadənin
- torpağın məhsuldarlığının

316. ASK formalaşarkən ərazi-sahə strukturu düzgün qurulmadıqda nəyi həll etmək mümkün deyil?

- ✓ sahələrarası inkişaf problemlərini
- torpaqların mühafizəsini
- əməyin təşkilini
- müəssisələrarası ziddiyyətləri
- əmək mübahisələrini

317. Aqrar-sənaye kompleksinin formalaşması və inkişafında üçüncü mərhələnin rolu nədədir?

- ✓ əkinçiliyin sənaye istehsal tipinə çevrilməsi
- istehsala xidmətin yaxşılaşdırılması
- maliyyə münasibətlərinin təkmilləşdirilməsi
- aqrar sferaya investisiyaların cəlb edilməməsi
- heyvandarlığın intensiv inkişafı

318. Hazırda respublikada neçə kollektiv müəssisə fəaliyyət göstərir?

- ✓ 1119-dən çox
- 1916-dən çox
- 400-dən çox
- 516-dən çox
- 856-dən az

319. Aqrar sfera aqrar-sənaye kompleksini nə ilə təmin edir?

- hazır məhsulla
- istehsal vasitələri ilə
- mineral gübrələrlə
- istehsala xidmətlə
- ✓ xammalla

320. Aqrar-sənaye kompleksinin sosial-iqtisadi əsasını nə təşkil edir?

- işçi qüvvəsi
- bazara nisbətən yaxınlığı
- ✓ bunların hamısı
- məhsulların rəqabətqabiliyyətli olması
- xammal bazası

321. Yeyinti, yüngül sənaye sahələrinin neçə faizini aqrar-sənaye kompleksi ödəyir?

- ✓ 70-80%-ə qədərini
- 90-100%-ə qədərini
- 40-45%-ə qədərini
- 60-70%-ə qədərini
- 50-60%-ə qədərini

322. Respublikanın əmtəə dövriyyəsinin neçə faizi aqrar-sənaye kompleksinin payına düşür?

- ✓ 70-75%-ə qədər
- 90-100%-ə qədər
- 25-30%-ə qədər
- 35-40%-ə qədər
- 85-90%-dən çoxu

323. Aqrar-sənaye kompleksinin obyektinə hansı sahələr daxildir?

- ✓ istehsal-xidmət müəssisələri
- mədəni-məişət obyektləri
- sosial obyektlər
- təmir təşkilatları
- tikinti təşkilatları

324. Aqrar-sənaye kompleksi nədir?

- istehsalın həcmının artması
- istehsalın maliyyələşməsi
- istehsalın təşkili
- əmtəəlik məhsulun çoxalması
- ✓ istehsal və xidmət sahələrinin birləşməsi

325. Aqrar sferada sahibkarlıq fəaliyyətini canlandırmaq məqsədilə hansı tədbirlər həyata keçirilməlidir?

- ✓ inkişaf istiqamətlərinə diqqətin artırılması
- regional xüsusiyyətlərin nəzərə alınması
- çoxukladlı iqtisadiyyatın zəifləməsi
- bütün regionlar üçün eyni tövsiyələr vermək

- yerli resurslardan zəif istifadə

326. Fərdi sahibkarlığın üstün forması

- dövlət müəssisələri
- kollektiv müəssisələr
- ✓ kəndli (fermer) təsərrüfatları
- kiçik müəssisələr
- səhmdar cəmiyyətləri

327. Aqrar islahatlar nəticəsində respublikada hansı təsərrüfatçılıq formaları fəaliyyət göstərir?

- dövlət müəssisələri, kəndli (fermer) təsərrüfatları
- kiçik müəssisələr, kollektiv müəssisələr
- ✓ bunların hamısı
- ailə təsərrüfatları, istehsal kooperativləri
- səhmdar cəmiyyətləri

328. Sahibkarlığa əsaslanan kəndli-fermer təsərrüfatlarının sayı hansı regionlarda çoxluq təşkil edir?

- Gəncə-Qazax, Abşeron, Dağlıq Şirvan
- Lənkəran, Abşeron, Dağlıq Şirvan
- Şəki-Zaqatala, Naxçıvan, Dağlıq Şirvan
- Abşeron, Naxçıvan, Quba-Xaçmaz
- ✓ Aran, Şəki-Zaqatala, Lənkəran

329. Sahibkarlıq fəaliyyətinin obyektinə nə daxildir?

- ✓ bazara təklif edilən və istehlak edilən bütün mal və əmtəələr
- səhmdar cəmiyyətləri
- kəndli (fermer) təsərrüfatları
- fiziki şəxslər
- firmalar, şirkətlər və digər hüquqi şəxslər

330. Aqrar sahibkarlıq fəaliyyəti nəyi əhatə edir?

- satışı və xidmət növlərini
- ✓ istehsal, satış və bütün xidmət növlərini
- yalnız satışı
- yalnız istehsalı
- istehsalı və satışı

331. Aqrar sferada aparılan siyasət nəyi təmin etməlidir?

- ərzaq məhsulları istehsalının azalması
- əhalinin təminatının pisləşməsi
- ✓ yerli istehsalçılara üstünlük verilməsi
- köhnə texnologiyanın tətbiqi
- istehsalın tempinin aşağı salınması

332. Aqrar sferada sahibkarlığın inkişafının sosial-iqtisadi əhəmiyyəti nədədir?

- istehsalın artımında
- əhalinin maddi təminatının pisləşməsində
- intensiv inkişafın təmin edilməsində
- ✓ maddi nemətlər bolluğunun yaradılmasında
- çoxnövlü təsərrüfatların yaradılmasında

333. Aqrar sferada sahibkarlıq fəaliyyət imkanlarına görə hansı istiqamətlərə ayrılır?

- məsləhət sahibkarlığı
- ticarət sahibkarlığı
- xidmət sahibkarlığı
- maliyyə sahibkarlığı
- ✓ istehsal sahibkarlığı

334. Azərbaycanca XX əsrin əvvəllərində aqrar sferanın hansı sahəsi inkişaf etmişdir?

- taxılçılıq
- çayçılıq
- ✓ pambıqçılıq
- tərəvəzçilik
- maldarlıq

335. Azərbaycanda ilk dəfə hansı nüfuzlu şəxs pambıq parça istehsalı üzrə sahibkarlıq fəaliyyəti ilə məşğul olub?

- Mayılov qardaşları
- Nobel qardaşları
- ✓ Zeynalabdin Tağıyev
- Privalovlar
- Musa Nağıyev

336. Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- əmək sərfinin artmasına
- ✓ kənd təsərrüfatının tələblərinə
- istehsalın artırılmasına
- maya dəyərinin aşağı salınmasına
- qiymətlərin artırılmasına

337. Regionlarda aqrar sferanın ümumi fəaliyyətinə ona daxil olan sahələrin iştirakı necə təsir göstərir?

- istehsalın mexanikləşmə səviyyəsi ilə
- ✓ əmtəəlik məhsulun xüsusi çəkisi ilə
- məhsulların maya dəyəri ilə
- istehsala məsrəflərlə
- məhsullara sərf olunan əməklə

338. Aqrar sferada və onun regionlarında istehsal olunan məhsulların neçə faizi təkrar istehsala yönəldilir?

- ✓ 55-60 %-ə qədər
- 25-30 %-ə qədər
- 75-80 %-ə qədər
- 40-45 %-ə qədər
- 30-40 %-ə qədər

339. Respublikanın regionlarında aqrar sferanın quruluşunda baş verən dəyişiklik başqasına necə təsir göstərir?

- fəaliyyəti səmərəli əlaqələnir
- fəaliyyəti yüksəlir
- təsir etmir
- ✓ fəaliyyəti pozulur
- fəaliyyəti genişlənir

340. Regionlarda məşğulluğun yaxşılaşdırılmasında aqrar sferanın hansı sahəsinin inkişafı daha önəmlidir?

- emal sahəsinin
- taxılçılıq sahəsinin
- ✓ yüksək əmək tutumlu sahələrin
- əmək tutumu az olan sahələrin

- yemçilik sahəsinin

341. Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı nın ikinci mərhələsi hansı illəri əhatə edir?

- ✓ 2009-2013-cü illər
- 2012-2015-ci illər
- 2010-2011-ci illər
- 2006-2009-cu illər
- 2005-2007-ci illər

342. Azərbaycan Respublikası Regionlarının sosial-iqtisadi inkişaf Dövlət Proqramı na dair qanunun birinci mərhələsi hansı illəri əhatə edir?

- 2000-2003-cü illəri
- 2015-2020-ci illəri
- 1993-1994-cü illəri
- 1995-2000-ci illəri
- ✓ 2004-2008-ci illəri

343. Regionlarda aqrar sferanın sahələrində geniş təkrar istehsalı təmin edən gəlirləri səviyyəsi necədir?

- təkrar istehsalı tam təmin edir
- gəlirlər öz xərcini ödəməyə çatır
- istehsal əsasən zərərli başa gəlir
- ✓ təkrar istehsalı tam təmin etmir
- normadan aşağı səviyyədədir

344. Regionlarda aqrar sahibkarlıqla məşğul olanların torpaq, işçi qüvvəsi, maliyyə vəsaitləri ilə təminatı necədir?

- yüksək səviyyədədir
- ✓ orta səviyyədədir
- çox aşağıdır
- normativlərə uyğun gəlmir
- normativlərə uyğun səviyyədədir

345. Hazırda regionlarda aqrar sferanın inkişafının müasir səviyyəsi qənaətbəxş hesab etmək olarmı?

- inkişaf səviyyəsi tələbatdan aşağıdır
- ✓ tələbata uyğundur
- qeyri-qənaət bəxşdir
- tələbatdan yüksəkdir
- tələbatdan çox aşağıdır

346. Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı na dair proqram nə vaxt təsdiq olunmuşdur (2002-2008-ci illər)?

- ✓ 11 fevral 2004-cü il
- 22 fevral 2004-cü il
- 15 may 2004-cü il
- 20 mart 2004-cü il
- 20 yanvar 2004-cü il

347. Regionların aqrar bölməsində torpaqlardan istifadənin səmərəliliyi hansı göstəricilərlə müəyyən edilir?

- dəyər göstəricisi ilə
- natural göstəricilərlə
- müxtəlif qiymətlərlə
- əmək tutumluluğu ilə
- ✓ natura və dəyər göstəricisi ilə

348. Regionlarda aqrar sferaya daxil olan sahələr onun fəaliyyətinə necə təsir göstərir?

- ✓ müxtəlif formada təsir göstərir
- eyni formada təsir göstərir
- iştirak etməirlər
- əlaqəsiz formada təsir göstərir
- əlaqəli formada təsir edir

349. Aqrar sferada xammaldan əldə edilən son məhsulun çoxalması nəyi əks etdirir?

- xammal itkisinin azalmasını
- xammal istehsalının azalmasını
- xammalın pis keyfiyyətdə olması
- istehsala məsrəflərin yüksəlməsi
- ✓ keyfiyyətin yüksəlməsi və itkilərin azalması

350. Əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasında aqrar sferanın inkişafının əhəmiyyəti nədədir?

- ərzaq məhsulları istehsalının azaldılmasında
- əmək haqqının aşağı salınmasında
- istehsalın səviyyəsinin aşağı salınmasında
- ✓ ərzaq və gündəlik tələbat mallarının artımında
- qeyri ərzaq məhsulları istehsalında

351. Regionlarda hansı təsərrüfat formalarının inkişafına üstünlük verilir?

- kollektiv müəssisələrə
- ✓ fərdi sahibkarlığa və kəndli təsərrüfatlarına
- dövlət təsərrüfatlarına
- ailə və ev təsərrüfatlarına
- istehsal kooperativlərinə

352. Aqrar sferaya daxil olan yüksək istehsal-iqtisadi nəticələrə nail olmaq üçün öz fəaliyyətini nəyə uyğunlaşdırmalıdır?

- maya dəyərinin aşağı salınmasına
- əmək sərfəsinin artmasına
- istehsalın artırılmasına
- ✓ kənd təsərrüfatının tələblərinə
- qiymətlərin artırılmasına

353. Azərbaycan Respublikasında resurs potensialına və ərazisinə görə ən böyük region hansıdır?

- Lənkəran iqtisadi rayonu
- ✓ Aran iqtisadi rayonu
- Kəlbəcər-Laçın iqtisadi rayonu
- Dağlıq-Şirvan iqtisadi rayonu
- Naxçıvan iqtisadi rayonu

354. Sosial-iqtisadi inkişafa dair qəbul olunmuş proqramda Azərbaycanın ərazisi neçə regiona bölünmüşdür?

- 15 iqtisadi regiona
- 12 iqtisadi regiona
- 6 iqtisadi regiona
- 7 iqtisadi regiona
- ✓ 10 iqtisadi regiona

355. Respublikanın regionlarında aqrar sferaya hansı sahələr daxildir?

- tikinti təşkilatları
- ✓ xammal istehsal edən müəssisələr
- xidmət təşkilatları

- təmir təşkilatları
- emal müəssisələri

356. Regionlarda aqrar sferanın sahələrində geniş təkrar istehsalı təmin edən gəlirləri səviyyəsi necədir?

- istehsal əsasən zərərlə başa gəlir
- gəlirlər öz xərcini ödəməyə çatır
- təkrar istehsalı tam təmin edir
- ✓ təkrar istehsalı tam təmin etmir
- normadan aşağı səviyyədədir

357. Regionlarda aqrar sahibkarlıqla məşğul olanların torpaq, işçi qüvvəsi, maliyyə vəsaitləri ilə təminatı necədir?

- normativlərə uyğun gəlmir
- normativlərə uyğun səviyyədədir
- yüksək səviyyədədir
- çox aşağıdır
- ✓ orta səviyyədədir

358. Hazırda regionlarda aqrar sahibkarlığın inkişaf səviyyəsi necədir?

- aşağı səviyyədədir
- qeyri normaldır
- ✓ orta səviyyəlidir
- yüksək səviyyədədir
- inkişaf tempi yüksəkdir

359. Hazırda regionlarda aqrar sferanın inkişafının müasir səviyyəsi qənaətbəxş hesab etmək olarmı?

- qeyri-qənaət bəxşdir
- inkişaf səviyyəsi tələbatdan aşağıdır
- tələbatdan çox aşağıdır
- tələbatdan yüksəkdir
- ✓ tələbata uyğundur

360. Azərbaycan Respublikasının Regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı na dair proqram nə vaxt təsdiq olunmuşdur (2002-2008-ci illər)?

- 22 fevral 2004-cü il
- 15 may 2004-cü il
- 20 yanvar 2004-cü il
- 20 mart 2004-cü il
- ✓ 11 fevral 2004-cü il

361. Aqrar sferada sosial-iqtisadi inkişafın sürətləndirilməsi üçün ilk növbədə nəyə nail olunmalıdır?

- istehsalın genişləndirilməsinə
- istehsala məsrəflərin azaldılmasına
- ✓ maddi marağın yüksəldilməsinə
- əmək sərfəsinin artırılmasına
- pul gəlirlərinin artırılmasına

362. Respublikada ərazisinə və istehsal potensialına görə kiçik region hansıdır?

- Abşeron iqtisadi rayonu
- Şəki-Zaqatala iqtisadi rayonu
- ✓ Kəlbəcər-Laçın iqtisadi rayonu
- Gəncə-Qazax iqtisadi rayonu
- Quba-Xaçmaz iqtisadi rayonu

363. Respublikada miqyasına görə ən geniş vüsət tapmış sahibkarlıq fəaliyyəti?
- fərdi
 - korporativ
 - iri
 - orta
 - ✓ kiçik
364. Ölkənin aqrar sektorunda əsas təsərrüfatçılıq formalarından biri hansıdır?
- səhmdar cəmiyyətləri
 - kollektiv müəssisələr
 - ailə təsərrüfatları
 - istehsal kooperativləri
 - ✓ kəndli (fermer) təsərrüfatları
365. Sahibkarlıq hansı fəaliyyət növüdür?
- sosial
 - bunların hamısı
 - təsərrüfat
 - bunların heç biri
 - ✓ iqtisadi
366. Aqrar sferada sahibkarlıqla məşğul olan subyektlərin neçəsi emal sahəsində fəaliyyət göstərir? (
- 3500-ə qədər
 - 7500-ə qədər
 - ✓ 6100-dən çox
 - 4500-dən çox
 - 3500-4000-ə qədər
367. Respublikanın aqrar bölmələrində sahibkarlıqla neçə hüquqi şəxs məşğuldur?
- 1500-2000-dən çox
 - 2500-3000-ə qədər
 - 20000-20500-dən çox
 - ✓ 15660-dən çox
 - 4000-5500-dən çox
368. Aqrar sferada sahibkarlığın hansı forması daha geniş yayılıb?
- Dövlət sahibkarlığı
 - sair sahibkarlıq
 - iri sahibkarlıq
 - kollektiv sahibkarlıq
 - ✓ fərdi sahibkarlıq
369. Aqrar sferada sahibkarlıq fəaliyyətinin növləri hansılardır? (
- dövlət mülkiyyətinin özəlləşdirilməsi
 - əməyin təşkili formaları
 - ✓ kiçik, orta, iri sahibkarlıq
 - istehsalın ixtisaslaşması
 - təsərrüfatçılıq formaları
370. ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?
- ✓ istehsal prosesinə
 - əmək haqqına

- məhsul satışına
- əməyin təşkilinə
- əmək sərfinə

371. ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?

- ✓ müxtəlif növ xidmətlərə
- əmək haqqına
- əmək ehtiyatına
- istehsalın intensivləşməsinə
- əməyin təşkilinə

372. İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanır?

- istehsal sahələri
- yardımçı sahə
- sosial sahə
- köməkçi sahə
- ✓ infrastruktura

373. Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- resurslardan səmərəsiz istifadəyə
- əmək məsrəflərinin çoxalmasına
- enerji gücünün azalmasına
- xərclərin artmasına
- ✓ ehtiyatlardan səmərəli istifadəyə

374. Aqrar sferada ETT nədir?

- köhnə texnologiyanın tətbiq
- ✓ elm və texnikanın inkişafı
- istehsalın intensiv inkişafı
- istehsala vəsait qoyuluşu
- əməyin stimullaşdırılması

375. Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında investisiya nəyi təmin edir?

- ✓ yeni növ texnika və texnologiyanın tətbiqi
- istehsalın idarə edilməsi
- istehsalın təmərküzləşməsi
- lizinq xidmətindən istifadə
- köhnə texnologiyadan istifadə

376. Aqrar sferada innovasiya nə deməkdir?

- texniki tərəqqidir
- əmək vasitəsidir
- əsaslı vəsait qoyuluşudur
- köhnə texnologiyanın tətbiqidir
- ✓ yaradıcılıq fəaliyyətinin nəticəsidir

377. Aqrar sferada innovasiya fəaliyyəti özünü hansı formada biruzə verir?

- ixtisaslaşmanın dərinləşməsi kimi
- əsas fondlardan istifadə
- inkişafın əsas hissəsi kimi
- ✓ elmi-texniki tərəqqinin əsas tərəfi kimi
- istehsala xərclərin artması kimi

378. Aqrar sferada innovasiya əsasən nə ilə xarakterizə olunur?
- yeni istehsal növləri kimi
 - elmi-texniki tərəqqinin (ETT) əsas tərəfi kimi
 - ✓ iqtisadiyyata qoyulan vəsaitin nəticəsi ilə
 - cəmiyyətin inkişafı ilə
 - iqtisadiyyatın inkişafı kimi
379. ASK-da infrastruktur istehsal sahələrini xidmət işindən azad etməklə yanaşı diqqətin bilavasitə harada cəmləşməsinə şərait yaradır?
- əmək sərfinə
 - əməyin təşkilinə
 - ✓ istehsal prosesinə
 - məhsul satışına
 - əmək haqqına
380. ASK müəssisə və təşkilatlarının inkişaf səviyyəsi artdıqca və istehsalın həcmi genişləndikcə onların nəyə tələbatı daha da artır?
- istehsalın intensivləşməsinə
 - əmək haqqına
 - əmək ehtiyatına
 - ✓ müxtəlif növ xidmətlərə
 - əməyin təşkilinə
381. ETT nəyin dəyişməsinə və inkişafına təsir göstərir?
- ✓ əmək vasitələrinin dəyişməsinə
 - istehsalın texnologiyasının dəyişməsinə
 - maşın və mexanizmlərin dəyişməsinə
 - istehsalın strukturunun dəyişməsinə
 - təsərrüfat formalarının dəyişməsinə
382. ETT nəyin dəyişməsinə və inkişafına təsir göstərir?
- ✓ əmək vasitələrinin dəyişməsinə
 - istehsalın strukturunun dəyişməsinə
 - istehsalın texnologiyasının dəyişməsinə
 - maşın və mexanizmlərin dəyişməsinə
 - təsərrüfat formalarının dəyişməsinə
383. Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?
- istehsalın intensivləşməsinə
 - əməyin təşkilinə
 - istehsalın idarə edilməsinə
 - istehsalın ixtisaslaşmasına
 - ✓ innovasiyanın inkişafına
384. İstehsalın inkişafına tələb olunan xidmətin göstərilməsi məqsədi ilə qrup halında birləşərək fəaliyyət göstərən sahələr necə adlanırlar?
- sosial sahə
 - yardımçı sahə
 - istehsal sahələr
 - ✓ infrastruktura
 - köməkçi sahə
385. Aqrar sferada ETT-nin inkişafı nəyə əsaslanır?
- istehsalın inkişafına
 - regional xüsusiyyətlərə

- ✓ iqtisadi və bioloji qanunlara
- ETT məxsus qanunlara
- təbii iqlim şəraitinə

386. Aqrar sferada ETT-nin inkişafı nəyə şərait yaradır?

- resurslardan səmərəsiz istifadəyə
- enerji gücünün azalmasına
- xərclərin artmasına
- əmək məsrəflərinin çoxalmasına
- ✓ ehtiyatlardan səmərəli istifadəyə

387. Aqrar sferada ETT nədir?

- istehsala vəsait qoyuluşu
- ✓ elm və texnikanın inkişafı
- istehsalın intensiv inkişafı
- köhnə texnologiyanın tətbiqi
- əməyin stimullaşdırılması

388. Aqrar sferada yeni texnologiyanın tətbiqində əsas qoyuluşlar hansı istiqamətə yönəldilir?

- əməyin təşkilinə
- istehsalın ixtisaslaşmasına
- ✓ innovasiyanın inkişafına
- istehsalın intensivləşməsinə
- istehsalın idarə edilməsinə

389. ASK-da infrastrukturunu nədən ibarətdir?

- İstehsalın stimullaşdırılmasıdır
- Əməyin təşkilidir
- Məhsulun xərcinin azaldılmasıdır
- İstehsalın inkişaf etdirilməsidir
- ✓ İstehsal və sosial xarakterli xidmətdir

390. ASK-nın normal fəaliyyət göstərməsində başlıca amil olan infrastrukturun mənası nədir?

- əməyin təşkili
- əsas quruluş
- üst, yuxarı quruluş
- əmək birləşməsi
- ✓ alt, aşağı quruluş

391. Aqrar sferada ETT inkişafı insanlar arasında nəyin yaxşılaşmasına təsir edir?

- böhranlı vəziyyətin yaranmasını
- iqtisadi artımı
- əməyin təşkili formalarını
- istehsalın ixtisaslaşmasını
- ✓ qarşılıqlı münasibətlərin yaxşılaşmasını

392. Aqrar sferada daxili və xarici bazarlarda rəqabət qabiliyyətli məhsul istehsalında investisiya nəyi təmin edir?

- istehsalın idarə edilməsini
- lizinq xidmətindən istifadəni
- ✓ yeni növ texnika və texnologiyaların tətbiqini
- köhnə texnologiyadan istifadəni
- istehsalın təmərküzləşməsini

- 393.** Sahibkarlıq fəaliyyətinin başlıca məqsədi nədir? (
- əhalini istehlak məhsulları ilə təmin etmək
 - ✓ maksimum mənfəət əldə etmək
 - istehsala kömək edən sahələri inkişaf etdirmək
 - strateji növ məhsulların istehsalını təmin etmək
 - bunların heç biri
- 394.** Aqrar sferada çay tikanından tam istifadə ölkəyə nə verə bilər?
- ✓ xəstəliklərin müalicəsi üçün yağ
 - yerli yanacaq üçün odun
 - torpağın münbitliyi üçün üzvi gübrə
 - zəhərli maddələr
 - tullantı məhsulları
- 395.** Aqrar sferada fəaliyyət göstərən sahibkarlıq subyektinin neçəsi kənd təsərrüfatı ilə məşğul olur?
- 4500-5000-ə qədər
 - ✓ 9500-dən çoxu
 - 2000-2500-ə qədər
 - 2500-3000-ə qədər
 - 3500-4000-ə qədər
- 396.** Aqrar sferada iri sahibkarlığın üstünlükləri nədədir?
- ixtisaslaşmanın dərinləşməsində
 - ✓ texnoloji tərəqqi, iqtisadi artımda
 - ətraf mühitin mühafizəsində
 - istehsalın intensivləşməsində
 - istehsalın təşkilində
- 397.** Aqrar sferada kiçik və orta sahibkarlıq hansı üstünlüklərə malikdir? (
- istehsalın ixtisaslaşmasına
 - ✓ iqtisadiyyatın lazımi çevikliyinə
 - şəxsi marağın artırılmasına
 - istehsalın kooperativləşməsinə
 - rəqabət mühitinin yaradılmasına
- 398.** Aqrar sferada sahibkarlığın ikinci inkişaf mərhələsi hansı illəri əhatə edir?
- 1990-1993-cü illəri
 - 2002-2005-ci illəri
 - 2008-2010-cu illəri
 - ✓ 1993-2002-ci illəri
 - 2005-2008-ci illəri
- 399.** Azərbaycan müstəqillik qazandıqdan sonra sahibkarlığın inkişaf mərhələsi hansı dövrü əhatə edir?
- 1970-1990-cı illəri
 - ✓ 1990-1993-cü illəri
 - 1950-1960-cı illəri
 - 1940-1950-ci illəri
 - 1960-1970-ci illəri
- 400.** Torpaq islahatı haqqında qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsədəuyğun hesab etmişdir?
- ✓ bunların hamısı
 - torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar

- səhmdar cəmiyyəti
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
- dövlət k/t-ı müəssisələri səhmdar cəmiyyətləri

401. Aqrar sferada suvarma üsullarının hansı məhsuldarlığın yüksəlməsinə bilavasitə təsir edir?

- ✓ damcılarla impulsu suvarma
- selləmə suvarma
- dəmiyyə şəraitində istehsalın aparılması
- impulsu suvarma
- şırımlar vasitəsilə suvarma

402. Aqrar sferada mövcud çatışmamazlıqların aradan qaldırılması üçün hansı tədbirin həyata keçirilməsi önəmlidir?

- ətraf mühitin mühafizəsinin
- istehsalın ixtisaslaşmasının
- ✓ aqrokimya xidməti mərkəzinin
- torpaqların meliorasiyasının
- torpağın yeni üsulla suvarılmasının

403. Dünyada hər il əridilən 500 milyon ton metalın neçə faizi korroziyaya uğrayaraq torpağa daxil olur və onu çirkləndirir?

- 10 – 15%-ə qədər
- 40 – 45%-ə qədər
- 45%-dən çox hissəsi
- 15 – 20%-ə qədər
- ✓ 20 – 25%-ə qədər

404. Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?

- ✓ məhsulların
- həyat şəraitinin
- əmək haqqının
- əmək sərfəsinin
- qiymətin

405. Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir?

- ✓ kəndli (fermer) təsərrüfatı
- kolxoz təsərrüfatı
- bunların heç biri
- bunların hamısı
- sovxoz təsərrüfatı

406. Xüsusi mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır?

- vətəndaşların qanuni istifadəsindəki torpaqlar
- bunların heç biri
- fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
- ✓ bunların hamısı
- fərdi yaşayış evlərin həyatı sahələri

407. Torpaq üzərində mülkiyyətə torpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır?

- bunların heç biri
- bələdiyyə münasibəti
- kəndli (fermer) münasibəti
- ✓ aqrar münasibətlər
- bunların hamısı

408. Yüngül sənaye sahəsi və taxılçılıq sahəsi üzrə neçə faiz aqrar sfera tərəfindən təmin edilir?
- ✓ 85-90%
- 40-50%
 - 1
 - 50-60%
 - bunların heç biri
409. Aqrar sferada istehsal olunan ərzaq və digər kənd təsərrüfatı məhsəli ölkənin istehlaka olan tələbatının necə hissəsini təşkil edir?
- ✓ 42097
- 42125
 - heç birini
 - 42036
 - 42186
410. Aqrar sferada torpaqdan istifadə əmsalının artmasında hansı üsul daha effektiv hesab olunur?
- yağış yağdırma yolu ilə suvarma
 - torpaqların külək eroziyası
- ✓ qapalı drenaj sisteminə keçilməsi
- selləmə suvarmanın təşkili
 - şırımlar vasitəsilə suvarma
411. Aqrar sferada külək, su eroziyasına uğramış torpaqlar ümumi torpaqların neçə faizini təşkil edir?
- 25 – 30 %-ə qədərini
 - 90 – 100 %-ə qədəri
 - 10 – 15 %-ə qədəri
 - 40 – 45 %-ə qədəri
- ✓ 80 – 85 %-ə qədəri
412. Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?
- ✓ münbitlik səviyyəsi
- qorunma
 - suvarma
 - kimyalaşma
 - heç nə azalmır
413. Azərbaycanda suvarma əkinçiliyi ölkədə istehsal olunan bitkiçilik məhsullarının neçə faizini verir?
- ✓ 80,0 %-ə qədərini
- 50,0 %-ə qədərini
 - 65 – 70 %-ə qədərini
 - 60 – 65 %-ə qədərini
 - 55 – 60 %-ə qədərini
414. Aqrar sferada torpağın çirklənməsinə səbəb olan hansı maddə daha çox toksikoloji xassəyə malikdir?
- torpağın meliorasiyası
 - torpağın irriqasiyası
 - azot gübrəsi
- ✓ civə
- fosfor gübrəsi
415. Torpaqların eroziyaya uğramasında hansı eroziyanın xüsusi çəkisi böyükdür?
- yalnız külək
 - mexanikləşmə

- əməyin təşkili
- yalnız suvarma
- ✓ su və külək

416. ASK sistemində elmi-texniki tərəqqinin inkişafı k/t-nın nəyə təsirini gücləndirir?

- əmək təşkilinə
- emal sahələrinə
- ✓ ətraf mühitə
- qiymətlərə
- satış sahələrinə

417. Xəstəlik və zərərvericilərə qarşı işlədilən kimyəvi maddələr nəyin tərkibinə ciddi təsir göstərir?

- məhsulların
- yemin
- toxumun
- ✓ torpaq və suyun
- keyfiyyətin

418. Aqrar sahədə işlədilən kimyəvi dərman və birləşmələr nəyin yaxşılaşmasına səbəb olur?

- ✓ məhsulun keyfiyyətinin
- həyat şəraitinin
- əmək təşkilinin
- texnoloji prosesin
- suvarma rejiminin

419. Torpaq və suvarma zamanı texnoloji rejimə əməl edilməməsi nəyin azalmasına səbəb olur?

- maya dəyərinin
- rentabelliyyənin
- ✓ istehsalın
- əmək haqqının
- qiymətin

420. Kəndli (fermer) dedikdə nə nəzərdə tutulur?

- ✓ k/t-ı məhsulu istehsal edən xüsusi k/t-ı müəssisəsi nəzərdə tutulur
- bunların heç biri
- bunların hamısı
- yardımçı təsərrüfatlar nəzərdə tutulur
- kolxoz və sovxozlar nəzərdə tutulur

421. Torpaq islahatı haqqında qəbul olunmuş qanun hansı təsərrüfatçılıq formalarının yaradılmasını məqsədəuyğun hesab etmişdir?

- dövlət k/t-ı müəssisələri səhmdar cəmiyyətləri
- səhmdar cəmiyyəti
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan birgə təsərrüfatlar, kooperativlər, şərikli təsərrüfatlar
- torpaq və əmlak üzərində xüsusi mülkiyyətə əsaslanan kəndli (fermer), şəxsi yardımçı təsərrüfatlar
- ✓ bunların hamısı

422. Dövlət mülkiyyətində olan torpaqlara bunlardan hansılar aiddir?

- dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar
- ✓ su fondu torpaqlar
- mal-qara düşərgələrinin torpaqları
- yay və qış otlaqlarının torpaqları
- bunların hamısı

423. İstehsal dövrü dedikdə nə başa düşülür?
- istehsal olunan məhsul
 - ✓ iş müddəti nəzərə almaqla məhsul istehsalı prosesində olduğu müddət
 - bunların heç biri
 - bunların hamısı
 - istehlak olunan məhsul
424. Bazarın əmələgəlməsi nə ilə bağlıdır?
- bunların heç biri ilə
 - bunların hamısı ilə
 - ✓ ictimai əmək bölgüsünün əmələgəlməsi
 - infrastrukturla
 - k/t-ı ilə
425. Aqrar sfera nələri müəyyənləşdirir?
- əhalinin həyat səviyyəsinin yüksəldilməsini
 - ✓ bunların hamısı
 - bunların heç biri
 - inkişaf istiqamətini
 - xalq təsərrüfatı sahələrinin fəaliyyətini
426. Ümumdünya Ərzaq Təhlükəsizliyi Sammiti hansı şəhərdə keçirilib?
- ✓ Romada
 - hələ keçiriləcək
 - heç bir şəhərdə olmayıb
 - Sumqayıtda
 - Bakıda
427. Kənd təsərrüfatı istehsalının xarakterik cəhətlərindən biri bunlardan hansılardır?
- bunların heç biri
 - bunların hamısı
 - ✓ mövsümi xarakter daşması
 - meliorasiya
 - irriqasiya
428. Aqrar sferanın inkişafı bunlardan hansının yüksəldilməsinə malikdir?
- sənaye sahələrinin fəaliyyətinin yüksəldilməsi
 - ✓ bunların hamısı
 - ölkə əhalisinin həyat səviyyəsinin yüksəldilməsinə
 - daxili bazarın yerli məhsullarla zənginləşməsi
 - əhalinin məşğulluğunun artırılması
429. Kənd təsərrüfatı məişəli məhsullara tələbat artdıqca onların nə ilə məşğul olan sahələr şəbəkəsi artır?
- emalı
 - daşınması
 - tədarükü
 - istehsalı
 - ✓ bunların hamısı
430. Aqrar sferada suvarma üsullarının hansı məhsuldarlığın yüksəlməsinə bilavasitə təsir edir?
- dəmiyyə şəraitində istehsalın aparılması
 - impulsu suvarma

- şırımlar vasitəsilə suvarma
- selləmə suvarma
- ✓ damcılarla impulsu suvarma

431. Aqrar sferada torpaqdan istifadə əmsalının azalmasına təsir edən amil hansıdır?

- qrunut sularının səviyyəsinin qalxması
- torpaqların duzlardan təmizlənməməsi
- drenaj işinin aparılmaması
- örtülü drenlər
- ✓ açıq drenlər

432. Suvarılan sahələr əkinçiliyin bütün məhsullarının nə qədərini verir?

- ✓ 1/3 hissəsini
- yalnız 20%-ə qədərini
- 2/3 hissəsini
- 1/2 hissəsini
- 1/4 hissəsini

433. Dünyada suvarılan torpaqlar əkin sahəsini neçə faizini təşkil edir?

- 10 – 15 %-ə qədərini
- 25,0 %-ə qədərini
- 25,0 – 30,0 % qədərini
- ✓ 17,0 %-dən çoxunu
- 13,5 %-ə qədərini

434. Aqrar sferada eroziya prosesi nə deməkdir?

- ✓ torpağın üst qatının küləyin, suyun təsiri ilə dağılması
- torpağın münbitliyinin artması
- torpaqların şoranlaşması
- torpaqların şorakətləşməsi
- torpağın meliorasiyası zamanı pozulması

435. Aqrar sferada mövcud çatışmamazlıqların aradan qaldırılması üçün hansı tədbirin həyata keçirilməsi önəmlidir?

- istehsalın ixtisaslaşmasının
- ✓ aqrokimya xidməti mərkəzinin
- torpağın yeni üsulla suvarılmasının
- ətraf mühitin mühafizəsinin
- torpaqların meliorasiyasının

436. Aqrar sahədə içməli suda, ərzaq məhsullarında nitratların konsentrasiyası normadan artıq olduqda nə üçün təhlükəlidir?

- ✓ insanların sağlamlığı üçün
- meşə massivləri üçün
- ətraf mühit üçün
- torpağın çirklənməsi üçün
- heyvanat aləmi üçün

437. Aqrar sferada torpağın müxtəlif maddələrlə çirklənməsi nəyin çirklənməsinə bilavasitə təsir edir?

- meşələrin
- meyvə bağlarının
- çay plantasiyalarının
- ✓ suyun, atmosferin
- üzüm plantasiyalarının

438.	Aqrar sferada torpağın fiziki, kimyəvi çirklənməsi nəyə səbəb olur?
	• torpağın su keçirmə qabiliyyətinin azalmasına ✓ məhsuldarlığın aşağı düşməsinə • istehsalın təmərküzləşməsinə • torpaqda özünü təmizləmənin getməsinə • keyfiyyətin pisləşməsinə
439.	Aqrar sferada torpağın xassəsi nə vaxt dəyişir?
	• eroziya zamanı ✓ fiziki, kimyəvi paralanma zamanı • torpaqdan istifadə zamanı • məhsul istehsalı prosesində • şoranlaşma zamanı
440.	Dünyada hər il əridilən 500 milyon ton metalın neçə faizi korroziyaya uğrayaraq torpağa daxil olur və onu çirkləndirir?
	• 10 – 15%-ə qədəri ✓ 20 – 25%-ə qədəri • 40 – 45%-ə qədəri • 45%-dən çox hissəsi • 15 – 20%-ə qədəri
441.	Aqrar sferada torpağın çirklənməsi nədir?
	✓ torpağın səthinin müxtəlif maddələrlə örtülməsi • mineral gübrələrin verilməsi • zəhərli maddələrdən istifadə • torpaqda qazıntı işlərinin aparılması • torpağa kimyəvi maddələrin daxil olması
442.	Aqrar sferada ətraf mühitin mühafizəsi nədir?
	• ekoloji təhlükə • təbii resurslardan istifadə • torpağın çirklənməsi ✓ resurslardan istifadəyə yönəldilmiş tədbirlər • ətraf mühitin çirklənməsi
443.	Torpaqlardan istifadənin səmərəliliyi yüksəldikcə hansı proses güclənir?
	• mexanikləşmə ✓ eroziya • suvarma • şoranlaşma • gübrələnmə
444.	Elmi-texniki tərəqqinin sürətlənməsi k/t-ı ilə nəyin arasındakı əlaqəni dərinləşdirir?
	• emal müəssisəsi • tədarüklə • satışla • saxlama ilə ✓ təbiətlə
445.	Xəstəlik və zərərvericilərlə mübarizədə aparılarkən istifadə edilən kimyəvi maddələr nəyin ucuzlaşmasına səbəb olur?
	• əmək haqqının ✓ məhsulların

- qiymətin
- əmək sərfinin
- həyat şəraitinin

446. Xəstəlik və zərərvericilərlə mübarizə zamanı işlədilən kimyavi maddələr nəyin artmasına şərait yaradır?

- istehsal xərcinin
- ✓ istehsalın
- mexanikləşmənin
- əmək sərfinin
- əmək haqqının

447. Ekoloji tarazlığın pozulmasına aşağıdakılardan hansı daha ciddi təsir göstərir?

- əmək təşkili
- ✓ suvarma texnologiyası
- nəqliyyat
- rabitə
- mexanikləşmə

448. Respublikanın aqrar bölməsində yaradılan təsərrüfatçılıq formasından hansı üstünlük təşkil edir?

- sovxoz təsərrüfatı
- kolxoz təsərrüfatı
- ✓ kəndli (fermer) təsərrüfatı
- bunların heç biri
- bunların hamısı

449. Xüsusi mülkiyyətdə olan torpaqlar bunlardan hansıdır?

- ✓ bunların hamısı
- bunların heç biri
- fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar
- fərdi yaşayış evlərin həyatı sahələri
- vətəndaşların qanuni istifadəsindəki torpaqlar

450. İş müddəti dedikdə nə başa düşülür?

- bunların hamısı
- bunların heç biri
- ✓ məhsul istehsalı prosesinin əmək fəaliyyətinin təsiri altında olduğu vaxt
- işə gəlmə vaxtı
- işdən getmə vaxtı

451. Aqrar sfera cəmiyyətin inkişafı üçün neçə əhəmiyyətə malikdir?

- ✓ əvəzolunmaz
- bunların heç biri
- bunların hamısı
- kiçik bir əhəmiyyətə
- heç bir əhəmiyyətə malik deyil

452. Torpaq üzərində mülkiyyətləvətorpaqdan istifadə edilməsi ilə əlaqədar olan münasibətlər necə adlanır?

- ✓ aqrar münasibətlər
- bunların heç biri
- bələdiyyə münasibəti
- kəndli (fermer) münasibəti
- bunların hamısı

453. Torpağın bioloji potensialı dedikdə nə nəzərdə tutulur?
- torpağın fiziki və kimyavi quruluşu
 - ✓ bunların hamısı
 - bunların heç biri
 - torpağın suvarma və melorasiyası
 - illik günəşli günlərin sayı
454. Yüngül sənaye sahəsi və taxılçılıq sahəsi üzrə neçə faiz aqrar sfera tərəfindən təmin edilir?
- 40-50%
 - 50-60%
 - ✓ 85-90%
 - 100%
 - bunların heç biri
455. Aqrar sferada istehsal olunan ərzaq və digər kənd təsərrüfatı məhsulünün ölkənin istehlaka olan tələbatının necə hissəsini təşkil edir?
- 1/7
 - 1/5
 - 1/2
 - heç birini
 - ✓ 3/4
456. Aqrar sferada şoranlaşmanın neçə dərəcəsi fəaliyyət göstərir?
- 2 dərəcəsi
 - 3 dərəcəsi
 - 7-dən çox dərəcəsi
 - 6 dərəcəsi
 - ✓ 4 dərəcəsi
457. Aqrar sferada torpaqdan istifadə əmsalının artmasında hansı üsul daha effektiv hesab olunur?
- ✓ qapalı drenaj sisteminə keçilməsi
 - torpaqların külək eroziyası
 - şırımlar vasitəsilə suvarma
 - yağış yağıdırma yolu ilə suvarma
 - selləmə suvarmanın təşkili
458. Azərbaycanda əkin sahələrinin neçə faizi suvarma şəbəkələri ilə təmin edilib?
- 30 – 35 %-ə qədər
 - 35 – 40 %-ə qədər
 - 50 – 55 %-ə qədər
 - 10,0 %-dən az hissəsi
 - ✓ 68,0 %-dən çox hissəsi
459. Torpaqların neçə faizə qədər şiddətli eroziyaya məruz qalıb?
- 7,5 – 8,0 %-ə qədər
 - 5,0 – 7,0 %-ə qədər
 - 15,0 %-dən çox hissəsi
 - 13,0 – 14,0 %-ə qədər
 - ✓ 11,0 – 11,6 %-ə qədər
460. Azərbaycan Respublikası ərazisinin neçə faizə qədər eroziyaya məruz qalıb?
- 10,7 – 11,6 %-ə qədər
 - 20,0 %-ə qədər

- 14,5 %-dən çox hissəsi
- 20,5 – 30,0 %-ə qədəri
- ✓ 36,0 %-dən çox hissəsi

461. Aqrar sferada torpağın eroziyası neçə tipə bölünür?

- 5 tipə
- 8 tipə
- 3 tipə
- ✓ 2 tipə
- 4 tipə

462. Aqrar sferada başqa amillərin məhsuldarlığa təsiri neçə faiz arasında dəyişə bilər?

- 10 – 15 % arasında
- 40 %-dən az
- 35 %-dən çox
- ✓ 30 – 31 % arasında
- 15 – 18 % arasında

463. Hesablamalara əsasən aqrar sferada məhsuldarlığa təsir edən amilləri 100% qəbul etsək mineral gübrələrdən istifadə məhsuldarlığın yüksəlməsinə neçə faiz təsir edir?

- ✓ 40 – 41 faiz
- 25 – 30 faiz
- 35 – faizdən çox
- 50 %-dən az
- 20 – 25 faiz

464. Aqrar sferada çirklənmənin öz-özünə təmizlənmə hansı sahədə gedir?

- torpaqda
- meşədə
- istehsal prosesində
- ✓ suda
- atmosferdə

465. Aqrar sferada torpağın çirklənməsinin neçə növü mövcuddur?

- 2 – 3 növü
- 7 növü
- ✓ 4 növü
- 9 növü
- 1 – 2 növü

466. Aqrar sferada ətraf mühitə ziyan dəyməməsi üçün hansı tədbirlər həyata keçirilməlidir?

- ✓ meliorasiya işinin aparılması
- ekoloji tarazlığın pozulması
- torpağın şoranlaşması
- meşə massivlərinin məhv edilməsi
- torpaqlara mineral gübrə verilməsi

467. Aqrar sferada külək, su eroziyasına uğramış torpaqlar ümumi torpaqların neçə faizini təşkil edir?

- 25 – 30 %-ə qədərini
- 90 – 100 %-ə qədəri
- ✓ 80 – 85 %-ə qədəri
- 10 – 15 %-ə qədəri
- 40 – 45 %-ə qədəri

468. Torpaqların iqtisadi münbitliyinin yüksəldilməsi nəyə şərait yaradır?

- mexanikləşməyə
- ✓ istehsalın artmasına
- gəlirlərin azalmasına
- zərərliyin yüksəlməsinə
- suvarmaya

469. Torpaqlardan istifadənin intensivləşməsinin artması nəticəsində torpaq əmələgəlmə prosesi pozulur, digər tərəfdən nə azalır?

- kimyalaşma
- qorunma
- ✓ münbitlik səviyyəsi
- heç nə azalmır
- suvarma

470. Kənd təsərrüfatının xarakterik xüsusiyyətləri bunlardan hansıdır?

- istehsal dövrü
- ✓ istehsal dövrü ilə iş müddətinin uyğun gəlməsi
- bunların hamısı
- bunların heç biri
- iş müddəti

471. Ölkənin milli iqtisadiyyatının ən mühüm tərkib hissəsi nədir?

- bunların hamısı
- ✓ aqrar sferadır
- elmi-texniki tərəqqi
- sənayedir
- bunların heç biri

472. Aqrar sferada ekoloji cəhətdən təmiz məhsul istehsalına təsir edən amillər hansıdır?

- təbii, texnoloji amillər
- xidmət sahələrinin yaxşılaşdırılması
- təsərrüfatlararası əlaqələrin yaxşılaşdırılması
- ✓ bunların hamısı
- bazar, iqtisadi və təşkilatı amillər

473. Azərbaycanın aqrar bölməsində səhrələşmə prosesini yaradan amillər hansıdır?

- təkrar şoranlaşma
- bataqlaşma, torpağın çirklənməsi
- irriqasiya eroziyası
- ✓ bunların hamısı
- şorakətləşmə, yamaclarda səthi və yarıqan eroziyası

474. Azərbaycan Respublikasının aqrar bölməsində səhrələşmə dərəcələri hansıdır?

- zəif səhrələşmə
- yüksək dərəcədə səhrələşmə
- çox yüksək dərəcədə səhrələşmə
- ✓ bunların hamısı
- orta dərəcədə səhrələşmə

475. Aqrar sferada impulsu damcılarla suvarmanın əsas üstünlükləri nədədir?

- bitkilərin tələbata uyğun su ilə təmin edilməsi

- ətraf mühitin mühafizəsinin təmin olunması
- ekoloji cəhətdən təmiz məhsul istehsalı
- ✓ bunların hamısı
- qrun sularının səviyyəsinin dəyişməməsi

476. Aqrar sahədə son illərdə suvarmanın inkişaf tempinin aşağı düşməsinin səbəbləri nədir?

- yeni layihələrin qiymətinin yüksək olması
- əlverişli torpaqların qıtlığı
- şoranlaşma, şorakətləşmə
- ✓ bunların hamısı
- su resurslarının qıtlığı

477. Azərbaycanda suvarma əkinçiliyi ölkədə istehsal olunan bitkiçilik məhsullarının neçə faizini verir?

- 50,0 %-ə qədərini
- 60 – 65 %-ə qədərini
- 65 – 70 %-ə qədərini
- ✓ 80,0 %-ə qədərini
- 55 – 60 %-ə qədərini

478. Torpaqlarda gedən eroziya prosesinin neçə faizini orta eroziya təşkil edir?

- 5,5 – 6,1 %-ə qədərini
- 15,5 – 16,5 %-ə qədərini
- 20 – 25 %-ə qədərini
- 30,0 %-dən çox hissəsini
- ✓ 10,5 – 10,7 %-ə qədərini

479. Respublikada gedən eroziya prosesin neçə faizi zəif hesab olunur

- 2,5 – 3,5 %-ə qədər
- 5,0 – 10,0 %-ə qədər
- ✓ 14,0 %-dən çox hissəsi
- 25 – 30 %-ə qədər
- 4,0 – 4,5 %-ə qədər

480. Aqrar sferada havaların əlverişli keçməsi məhsuldarlığa neçə faiz təsir edir?

- 6 – 10 %-ə qədər
- ✓ 14 – 15 %-ə qədər
- 5 – 6 %-ə qədər
- 30,0 %-dən çox
- 20 – 25 %-ə qədər

481. Aqrar sferada torpağın çirklənməsinə səbəb olan hansı maddə daha çox toksikoloji xassəyə malikdi

- ✓ civə
- torpağın irriqasiyası
- torpağın meliorasiyası
- fosfor gübrəsi
- azot gübrəsi

482. Aqrar sferada torpağın çirklənməsi növləri hansılardır

- mexaniki çirklənmə
- ✓ bunların hamısı
- sanitariya çirklənməsi
- kimyəvi, bioloji çirklənmə
- fiziki çirklənmə

483. Aqrar sferada ətraf mühitin mühafizəsi istiqamətində hansı tədbirlərin həyata keçirilməsi vacibdir?

- ətraf mühitə ziyan dəyməməsi
- ✓ bunların hamısı
- meşələrin qırılmaması
- heyvanat aləminin dağılmaması
- qrunut sularının səviyyəsinin qalxmaması

484. Ətraf mühitin mühafizəsi aqrar sferaya nə verə bilər

- torpağın, suyun çirklənməsi
- ekoloji tarazlığın pozulması
- ✓ ekoloji cəhətdən təmiz məhsul istehsalı
- ümumi məhsulun artırılması
- istehsala məsrəflərin artması

485. Aqrar bazarın qorunmasını özündə əks etdirən dövlətin aqrar siyasəti neçə əsas mərhələni birləşdirir?

- ✓ 3
- 1
- 2
- 4
- 5

486. Azərbaycan torpaqlarının münbitliyinin yüksəldilməsi və onlardan istifadənin yaxşılaşdırılması proqramına müvafiq olaraq:

- ✓ bunların hamısı
- yerli torpaq-iqlim şəraitinə uyğunlaşan elmi əsaslarla, ekoloji cəhətdən təhlükəsiz əkinçilik sisteminin hazırlanması və tətbiqi təmin edilməlidir
- torpağın münbitliyinin qorunmasını və yüksəldilməsini təmin edən həcdə eroziyaya qarşı, aqrokimya, meşəqoruyucu hidromeliorativ tədbirlər yerinə yetirilməlidir
- mineral gübrələrin, əhəng materiallarının, bitkilərin mühafizə vasitələrinin bərpa olunması və həmcinin artması təmin edilməlidir
- əmtəənin istehsalçıların tələbinin ödənilməsi üçün müasir texnika və avadanlıqlar bazarı formalaşdırılmalıdır

487. Aqrar sfera üzrə əsas kapitalla yönəldilmiş investisiyaların nə qədər təşkil etmişdir?

- 150 – 200 milyon manat
- ✓ 243,3 milyon manat
- 6,5 – 10,5 milyon manat
- 40,7 – 58,3 milyon manat
- 60,5 – 90,0 milyon manat

488. Ölkə iqtisadiyyatı üzrə əsas kapitalla yönəldilmiş investisiya neçə milyon manat təşkil etmişdir?

- 10,5 – 15,1 milyard manat
- ✓ 7,1 – 7,5 milyard manatdan çox
- 15,5 milyard manatdan çox
- 5,7 – 6,0 milyon manat
- 0,9 – 3,0 milyon manat

489. Aqrar sferada investisiya qoyuluşunun mənası nədir?

- maliyyələşdirmə
- ✓ sərmayə qoyuluşu
- istehsala çəkilən xərc
- əmək haqqı xərcləri
- kapital yönümlü vəsait

490. Aqrar bazarın dövlət tərəfindən dolayı və ya qeyri-müstəqil tənzimlənməsi hansı vasitələrlə həyata keçirilir?

- məhsul istehsal xərclərinin aşağı salınması tədbirləri; aqrar sferada struktur siyasət
- əmtəlik məhsulun satışından daxil olan vəsaitin artırılması
- ✓ bunların hamısı
- aqrar sferanın məhsullarının dövlət tədarükü; aqrar sferada istehsalın rentabelliyyənin yüksəldilməsinə yönəldilən tədbirlər
- əmtəə istehsalçılarının qiymət subsidiyaları; ölkədə xarici ticarətin tənzimlənməsi ilə əlaqədar tədbirlər

491. Dövlətin aqrar siyasətinin aqrar bazarın formalaşmasına təsiri hansı amillərlə şərtlənir?

- kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması və s.
- ✓ aqrar bazar iştirakçılarının təbii fəlakət və digər əvvəlcədən proqnozlaşdırıla bilməyən təsirlərdən etibarlı sığortalanması; daxili əmtəə istehsalçılarının iqtisadi maraqlarının səmərəli və etibarlı şəkildə müdafiə olunması; istehlakçıların vəziyyətinin stabil saxlanılması
- mülkiyyətin çoxnövçülüyyətinə və müxtəlif təsərrüfat formalarına keçməsi; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması; sərbəst iqtisadi zonaların yaradılması və s.
- istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması
- bazar institutlarının yaradılması; əhalinin geniş təbəqələrinin psixoloji cəhətdən hazırlanması

492. Bazar münasibətlərinin inkişaf etdirilməsində birinci qrup amillərə nə aid edilir?

- kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması; istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması və s.
- ✓ istehsalın iqtisadi metodlarla idarə edilməsinə keçirilməsi; sahibkarlıq fəaliyyətinin gücləndirilməsi; sərbəst şəkildə istehsal əlaqələrinin yaradılması və s.
- istehsalın sahə quruluşunun dəyişdirilməsi hesabına iqtisadiyyatda bəzi məhsulların qıtlığının aradan qaldırılması
- mülkiyyətin çoxnövçülüyyətinə və müxtəlif təsərrüfat formalarına keçməsi; kredit-pul sisteminin sağlamlaşdırılması və inflyasiyanın artımının qarşısının alınması
- sərbəst iqtisadi zonaların yaradılması

493. Aqrar sfera üzrə əsas kapitala yönəldilmiş investisiyaların bütövlükdə ölkə iqtisadiyyatı investisiyasında xüsusi çəkisi neçə faiz təşkil etmişdir?

- 1,5 – 1,7 %-ə qədər
- 0,5 – 0,7 % qədər
- ✓ 3,2 % çox
- 0,9 – 2,5 %-ə qədər
- 7,8 – 10,0 %-ə qədər

494. Aqrar sferada investisiya qoyuluşu hansı amillərə müvafiq olaraq təkmilləşdirilir?

- ✓ bunların hamısı
- bunların heç biri
- texnoloji struktura
- təkrar istehsal strukturuna
- sahə strukturuna

495. Ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi məqsədilə yeyinti məhsullarının istehsalı daxili mənbələr hesabına həyata keçirilməsi; əsas növ ərzaq və xalq istehlakı məhsulları istehsal edilən sahələrin intensiv inkişafı təmin edilməsi; əmtəə istehsalçılarının gəlirlərini geniş təkrar istehsalın təmin olunması səviyyəsinə çatdırılması üçün dövlət tərəfindən köməklik göstərilməsi nəyə aid edilir?

- ✓ aqrar bazarın dövlət tənzimlənməsinin başlıca vəzifələrinə
- meşədən, onun sərvətlərindən səmərəli istifadəsinə
- torpaqların münbitliyinin yüksəldilməsi və onlardan istifadənin yaxşılaşdırılmasına
- aqrar bazarın dövlət tənzimlənməsinin aspektlərinə
- aqrar bazarın funksiyalarına

496. Bazar münasibətləri şəraitində bazar hansı funksiyaları yerinə yetirir?

- ✓ bunların hamısı
- istehsalla istehlakın əlaqələndirilməsi funksiyası
- istehsalçılarla istehlakçıların iqtisadi mənafeələrinin əlaqələndirilməsi funksiyası
- istehsalın yüksək səmərəliliyinin təmin edilməsi funksiyası

- tənzimetmə funksiyası

497. Bazarın hansı əlamətləri və meyarları var?

- iqtisadi subyektlər arasında ekvivalent mübadilə əsasında təsərrüfat əlaqələrinin yaranması
- istehsalın differensiaslaşdırılması hesabına istehsal quruluşunun təkmilləşdirilməsi
- ✓ bunların hamısı
- təsərrüfat subyektləri, istehsalçılar ilə istehlakçılar arasında iqtisadi əlaqələrin olması
- istehsalçılar arasında rəqabətin mövcud olması

498. Əsas kapitala yönəldilmiş xarici investisiyaların aqrar sahə üzrə istifadə edilmiş investisiyalarda xüsusi çəkisi neçə faiz təşkil edir?

- 67,9 – 66,7 %
- 78,5 – 24,8 %
- 38,5 – 39,0 %
- 38,5 – 45,6 %
- ✓ 18,5 % səviyyəsində

499. Aqrar sferada investisiya siyasəti hansı prinsiplər əsasında həyata keçirilir?

- ✓ bunların hamısı
- xarici investisiyaların stimullaşdırılması
- dövlət investisiyalarının məqsədi yerləşdirilməsi
- investisiya prosesinin mərkəzləşdirilməsi
- bunların heç biri

500. Aqrar sferada investisiyaların əsas üstünlükləri nədədir?

- ✓ bunların hamısı
- pul vəsaiti, kreditlər, səhmlər, qiymətli kağızlar
- bunların heç biri
- intellektual sərvətlər və başqa sərvətlər
- daşınan və daşınmaz əmlak

501. Aqrar sferada investisiyanın əsas istiqamətlərinə rəğmən necə hissəyə ayrılır?

- 5 hissəyə
- 8-10-dan çox hissəyə
- 3 hissəyə
- ✓ 6 hissəyə
- 3 – 4-dən çox hissəyə

502. Yeni iqtisadi münasibətlər şəraitində respublikamızda meydana çıxan ən mühüm problem nədir?

- tələb
- ✓ əhalinin məşğulluğunun səmərəli şəkildə təşkili
- bunların heç biri
- bunların hamısı
- təklif

503. İdeal əmək bazarı nə ilə formalaşır?

- ✓ ölkədə mövcud olan xalis rəqabətin olması ilə
- bunların heç biri ilə
- bunların hamısı ilə
- əməyin təklifi ilə
- rəqabətin olmaması ilə

504. İslahatların aparılması nəticəsində nələr baş vermişdir?

- ✓ iqtisadiyyatın aqrar bölməsi tamamilə özəlləşdirilmiş
- k/t-ı geriləmiş
- bunların heç biri
- bunların hamısı
- k/t-nın inkişafı dondurulmuş

505. ASK-da intensivləşmənin iqtisadi mahiyyəti nədən ibarətdir?

- ✓ Kapitalın eyni torpaq sahəsində cəmlənməsindən
- Kapitalın strukturunun təkmilləşdirilməsindən
- Kapitalın torpaqlar arasında bölüşdürülməsindən
- İstehsalın strukturunun dəyişilməsindən
- Məhsul istehsalının artırılmasından

506. ASK-da intensivləşmənin iqtisadi səmərəliliyi öz əksini nədə tapır?

- İstehsal xərcinin artmasında
- Satılan məhsulun çoxalmasında
- ✓ Məhsul istehsalının çoxalmasında
- Əmək şərtinin artmasında
- Əmək məhsuldarlığının yüksəldilməsində

507. Əsas fondlarla istehsal xərci arasında nisbət müxtəlif olan təsərrüfatlarda fonda görə intensivlik səviyyəsi necə hesablanır?

- Əsas fondların quruluşu ilə
- Əkin yerinin çoxalması ilə
- ✓ Əsas fondların torpaq vahidinə nisbəti ilə
- Təsərrüfatın fondlarının dəyəri ilə
- Əkin yerinin quruluşu ilə

508. ASK-da intensivləşmə müqayisə nəticəsində müəyyənləşdirilən hansı göstəricidir?

- keyfiyyət
- dinamik
- ✓ nisbi
- dəyişən
- mütləq

509. ASK-da intensivləşmə əmək və vəsaitin hansı torpaq sahəsində cəmləşməsini və onlardan səmərəli istifadəni nəzərdə tutur?

- ✓ məqsədəuyğun hesab olunan sahədə
- kənd təsərrüfatına yararlı sahədə
- çoxillik əkmələrdə
- əkin yerində
- cəmi torpaqlarda

510. Məhsul istehsalının artırılmasına torpaqların genişləndirilməsi və obyektlərin artırılması hesabına nail olunması inkişafın hansı istiqamətidir?

- ✓ ekstensiv
- məqsədəuyğun
- intensiv
- istehsalın təmərküzləşməsi
- istehsalın ixtisaslaşması

511. ASK-da elmi-texniki tərəqqinin sürətlənməsi və onun nailiyyətlərinin tətbiqi nəyin inkişafına səbəb olur?

- iqtisadi münasibətlərin
- ixtisaslaşmanın
- ✓ intensivləşmənin

- əmək haqqının
- ekstensiv inkişafın

512. Aqrar sferada istehsalın intensivləşdirilməsinin səmərəliliyinin müəyyən edilməsində hansı göstəricidən istifadə olunur?

- istehsalın rentabellik səviyyəsi
- xalis gəlirin yararlı sahəyə nisbəti
- ümumi məhsulun yararlı sahəyə nisbəti
- ümumi gəlirin yararlı sahəyə nisbəti
- ✓ bunların hamısı

513. Aqrar sferada əmək sərfi göstəricisi istehsalın intensivləşdirilməsini hansı cəhətdən xarakterizə edir?

- ✓ istehsalın mexanikləşmə və avtomatlaşdırma səviyyəsini
- istehsalın təmərküzləşməsini
- istehsalın yerləşdirilməsini
- istehsalın ixtisaslaşmasını
- istehsalın texnologiyasını

514. Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricinin vahid torpaq sahəsinə düşən məbləği əsas götürülür?

- ✓ cari istehsal xərcləri
- inteqrasiya göstəricisi
- xalis gəlirin dəyəri
- ümumi məhsulun dəyəri
- əmək sərfi göstəricisi

515. Aqrar sferada geniş təkrar istehsalın hansı formasına üstünlük verilir?

- ✓ intensiv inkişafa
- kompleks mexanikləşdirməyə
- istehsalın təmərküzləşməsinə
- ekstensiv inkişafa
- istehsalın ixtisaslaşmasına

516. Ərazi məşğulluq proqramının III hissəsinə bunlardan hansı aiddir?

- ✓ əmək bazarının hesablanması
- bunların hamısı
- iqtisadi inkişafın istiqaməti
- yeni işə hazırlanması
- kadrların peşə hazırlığı

517. Ərazi məşğulluq proqramında neçə bölmə müəyyən edilib?

- 6
- 7
- ✓ 5
- 3
- 4

518. Dövlət siyasətinin əsas istiqamətləri bunlardan hansılardır?

- ✓ bunların hamısı
- işsizlərin sosial müdafiəsinin təmin edilməsi
- əmək fəaliyyətinin və məşğulluq növünün seçilməsində vətəndaşların öz iradəsini sərbəst idarə etməsinə şərait yaradılması
- vətəndaşların qanun çərçivəsində həyata keçirilən əmək və sahibkarlıq təşəbbüsünün müdafiə edilməsi
- bunların heç biri

519. Müvəqqəti məşğulluq nədir?
- ✓ vətəndaşların müəyyən müddət ərzində ictimai səmərəli fəaliyyəti
- işəgötürənlərin boş olan iş yeri
 - bunların hamısı
 - bunların heç biri
 - iş qüvvəsi tələb edən iş yeri
520. Əmək bazarının formalaşması hansı prinsiplərə əsaslanır?
- əmək ödənişlərinin sərbəstləşməsi
 - əmək miqrasiyasının sərbəstləşməsi
 - ✓ bunların hamısı
 - işçi qüvvəsinin təklif azadlığı
 - işçi qüvvəsinin tələbat azadlığı
521. İqtisadi böhran nə ilə nəticələnir?
- ✓ bunların hamısı
- bunların heç biri
 - mal qıtlığı yaranır
 - əmək bazarında vəziyyət gərginləşir
 - işsizliyin yaranması ilə
522. Təbii əmək bazarı nədir?
- bunların hamısı
 - ✓ xalis rəqabətin olmadığı bir bazar
 - bunların heç biri
 - alqı-satqı məntəqəsi
 - kolxoz bazarı
523. Əmək bazarını nəzəri cəhətdən neçə yerə bölmək olar?
- 100 yerə
 - 3 yerə
 - 2 yerə
 - 10 yerə
 - ✓ 5 yerə
524. Emal sənayesi aqrar sahənin inkişafında mühüm rol oynayır və daha nələrə xidmət edir?
- mənəviyyata
 - ✓ maddi-texniki təchizatın formalaşmasına
 - maddiyyata
 - bunların heç birinə
 - bunların hamısına
525. Aqrar istehsalda iqtisadi subyektlərin tədiyyə qabiliyyətinin aşağı düşməsi nələri çətinləşdirir?
- k/t-ı istehsalının öyrənilməsi
 - ✓ yeni texnologiyaların və elmi-texniki nailiyyətlərin öyrənilməsini
 - əkinçiliyin öyrənilməsi
 - heyvandarlığın öyrənilməsi
 - bunların heç biri
526. Kənd təsərrüfatı cəmiyyətin həyatında sosial-iqtisadi səciyyə daşımaqla daha hansı əhəmiyyətə malikdir?
- ✓ siyasi və strateji əhəmiyyətə malikdir
- heç bir əhəmiyyətə malik deyil

- sosial əhəmiyyətə
- bunların hamısına
- iqtisadi əhəmiyyətə

527. Ayrı-ayrı konkret sahələrdə intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- ümumi
- nisbi
- sabit
- dəyişən
- ✓ xüsusi

528. Təsərrüfatlarda intensivlik səviyyəsi müəyyən edilərkən hansı təyinatlı müqayisədən istifadə olunur?

- mütləq
- dəyişən
- nisbi
- ✓ ümumi
- sabit

529. ASK sistemində torpaqdan, istehsal resurslarından, texnologiyadan, əsaslı vəsait qoyuluşundan intensivləşmənin nəyi asılıdır?

- dəyişilməsi
- ✓ səviyyəsi
- hərəkət forması
- təşkili qaydası
- dinamikası

530. ASK-da geniş təkrar istehsala hansı yollarla nail olunur?

- əməyin təşkili
- torpaqların genişlənməsi
- əhali artımı
- maddi maraq
- ✓ intensiv və ekstensiv inkişaf

531. Müasir dövrdə ASK-nın inkişafının başlıca istiqaməti nədən ibarətdir?

- torpaqların artırılması
- ✓ intensiv inkişaf
- ekstensiv inkişaf
- texniki təmirin gücləndirilməsi
- işçilərin çoxaldılması

532. Aqrar sferada heyvandarlıq sahələrinin intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilər əsas götürülür?

- ✓ bunların hamısı
- heyvanların yem, binalarla təmin edilməsi
- mütərəqqi texnologiyanın tətbiqi
- cins yaxşılaşdırılması
- naxırın quruluşunun yaxşılaşdırılması

533. Aqrar sferada sahələr üzrə intensivləşmə səviyyəsi müəyyən edilərkən hansı göstəricilərdən istifadə olunur?

- enerji ilə təmin olunma
- mütərəqqi texnologiyanın tətbiqi
- mineral və üzvü gübrələrdən istifadə
- ✓ bunların hamısı
- bitkilərin növ tərkibi, torpağın meliorasiyası

534. Ərazi məşğulluq proqramının II hissəsinə bunlardan hansı aid edilir?

- ✓ məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- bunların hamısı
- sərbəst işlərin və qeyri-məşğul əhəlinin yeni işə hazırlanması
- kadrların peşə hazırlığı
- əmək bazarının hesablanması

535. Ərazi işçi qruplarının vəzifələrinə bunlardan hansı daxil edilir?

- ✓ bunların hamısı
- bunların heç biri
- ƏMP-nin iqtisadiyyatın inkişaf göstəriciləri ilə uyğunlaşdırılması
- hazırlıq mərhələsində formaların doldurulması
- vacib məlumatlar və informasiyalarla təmin edilmə

536. Əmək bazarı nədir?

- ✓ iş qüvvəsinə olan tələb və təklifin məcmusu
- bunların hamısı
- əmək qabiliyyətli şəxslərin müstəqil sürətdə işlə təmini
- işə götürənlərin boş olan iş yeri
- əmək fəaliyyətinə ilk dəfə başlamaq

537. ASK sistemində müxtəlif təsərrüfatçılıq formalarının inkişafı nələri tələb edir?

- ✓ bunların hamısı
- bunların heç biri
- yeni tipli işçilərin təkrar istehsalını
- onların peşə tərkibinin kökündən dəyişməsinə
- peşəkar kadr hazırlığını

538. Əmək bazarının əsas tərkib hissəsi olan infrastruktur nələri tənzimləyir?

- peşə hazırlığını
- işçi qüvvəsinin tələb və təklif arasında tarazlığı
- ✓ bunların hamısını
- işə düzəlməni
- peşə yönümlü

539. Bu k/t-ı məhsullarının hansı emal mərhələsindən keçir?

- ✓ bunların hamısı
- çay
- tütün
- pambıq
- taxıl

540. Heyvandarlığın intensiv inkişafı üçün nəyə nail olunmalıdır?

- ✓ Bunların hamısına nail olunmalıdır
- Yalnız cins tərkib yaxşılaşmalıdır
- İstehsalın və əməyin təşkili yaxşılaşmalıdır
- Yalnız yemçilik inkişaf etdirilməlidir
- Yalnız maddi-texniki baza möhkəmlənməlidir

541. ASK-da intensiv inkişaf şəraitində istehsal üsullarının dəyişdirilməsini, texnika və texnologiyanın yaxşılaşmasını nə tələb edir?

- satış üsulları
- təchizat formaları

- ✓ əmək və vəsait qoyuluşu
- əməyin təşkili
- istehsalın strukturu

542. ASK-da istehsalın intensiv inkişafı nəyə əsaslanır?

- ✓ əmək və vəsaitin vahid məqsədə cəmləşməsi
- əmək haqqının artırılmasına
- kadr hazırlığına
- əmək sərfinin aşağı salınmasına
- istehsal xərcinin azalmasına

543. Aqrar sferada intensivləşmənin əsas istiqamətini nə təşkil edir?

- ✓ bunların hamısı
- aqrar sahənin sənayeləşməsi
- torpaqların meliorasiyası
- elmi əsaslarla idarə etmə
- bunların heç biri

544. Aqrar sferada istehsalın intensivlik səviyyəsinin müəyyən edilməsində hansı göstəricilərdən istifadə olunur?

- gəlirlərin səviyyəsi
- ümumi məhsulun dəyəri
- xərclərin aşağı salınması
- əmək haqqının səviyyəsi
- ✓ əsas fondlar, cari istehsal xərcləri

545. Aqrar sferada intensiv inkişaf nə deməkdir?

- istehsalın yerləşdirilməsi
- ✓ istehsalın keyfiyyətə təkmilləşdirilməsi
- istehsalın təmərküzləşməsi
- istehsalın yenidən qurulması
- istehsalın kooperasiyalaşması

546. Ərazi məşğulluq proqramının I bölməsinə bunlardan hansı aid edilir?

- bunların hamısı
- ✓ iqtisadi və sosial demoqrafik inkişafın əsas istiqaməti
- məşğulluq və işsizliyin tənzimlənməsində əmək bazarının rolu
- əmək bazarının hesablanması
- bunların heç biri

547. Ərazi məşğulluq proqramı iqtisadiyyatın hansı sahələri üzrə işlənib hazırlanır?

- şəhərlər
- təşkilatlar
- müəssisələr
- ✓ bunların hamısı
- inzibati rayonlar

548. Vakansiya nədir?

- ✓ işə götürənlərin boş olan və iş qüvvəsi tələb edən iş yeri
- bunların heç biri
- əmək qabiliyyətli şəxslərin müstəqil surətdə özünü işlə təmin edilməsi
- sosial müdafiəyə xüsusi ehtiyac
- bunların hamısı

549.	Əmək bazarının inkişafı üçün nə ilə yaxından məşğul olunmalıdır? ✓ bunların hamısı - məşğulluğun peşə-ixtisas strukturunun proqnozlaşdırılması - peşə dəyişmə prosesinin tənzimlənməsi - əmək ehtiyatlarının hazırlığı - məşğulluq sahəsinin inkişaf mexanizminin formalaşması
550.	Əmək bazarının əsas tərkib hissəsi nədir? - bazardır ✓ infrastrukturdur - bunların hamısıdır - kooperativlərdir - kəndli (fermer) təsərrüfatlardır
551.	Əmək bazarında yaranmış gərginliyin azaldılmasında nə mühüm yer tutur? - işsizliyin yumşaldılması - bunların heç biri - bunların hamısı ✓ işçilərin yeni peşə və ixtisaslara yiyələnmələri - işsizliyin aradan qaldırılması
552.	Aqrar sferanın istehsal-iqtisadi səmərəliliyi vasitəsi ilə məhsul istehsalının səmərəliliyinə nə baxımından qiymət verilir? - əmək münasibəti ilə - müqavilə münasibəti - vergi mexanizmi ✓ istehsal-texnoloji və iqtisadi mexanizm - maliyyə-kredit mexanizmi
553.	Aqrar sferada xalis gəlir nədir? - ümumi xərcin artan hissəsidir ✓ ümumi məhsulla istehsal xərcinin fərqidir - rentabellik səviyyəsidir - son məhsulun əmtəəlik hissəsidir - ümumi məhsulun satılan hissəsidir
554.	Aqrar sferada mənfəət nədir? - təsərrüfat hesablı gəlir ✓ xalis gəlirin reallaşan hissəsi - pul gəliri - ümumi gəlir - ümumi məhsulun dəyəri
555.	Aqrar bölmədə istehsalın iqtisadi səmərəliliyinin yüksəldilməsi üçün nəyə nail olunmalıdır? ✓ bütün müəssisələrin səmərəliliyinə - dövlət müəssisələrinin - yalnız kollektiv müəssisələrin - istehsal kooperativlərinin - yalnız icarə müəssisələrinin
556.	Aqrar sferada müəssisənin maliyyə möhkəmliyini təmin edən göstərici hansıdır? istehsala məsrəflərin səviyyəsi ✓ xalis gəlirin səviyyəsi

- ümumi məhsulun həcmi
- ümumi gəlirin həcmi
- xalis məhsulun həcmi

557. Aqrar sferada iqtisadi səmərəliliyin kriteriyası nədir?

- müəssisənin ödəməqabiliyyətçiliyi
- müəssisənin
- ✓ geniş təkrar istehsalı təmin edən gəlirlərin səviyyəsi
- məhsulların maya dəyəri
- əsas istehsal fondları

558. Aqrar sferada səmərəlilik hansı göstərici vasitəsilə özünü biruzə verir?

- əldə edilən gəlirin artması ilə
- ✓ alınan nəticə və onu törədən səbəbin nisbəti ilə
- istehsala xərclərin azalması ilə
- fondlarla təminatın yaxşılaşdırılması ilə
- əmtəəlik məhsulun səviyyəsi ilə

559. Aqrar sferada səmərə nəyi əks etdirir?

- məhsul istehsalının artımını
- rentabelliyn yüksəlməsini
- ✓ hər hansı tədbirin nəticəsini
- gəlirlərin artmasını
- əmtəəlik məhsulun artımını

560. Aqrar sferada sosial səmərəlilik hansı yolla müəyyən edilir?

- ixtisas dərəcələrinin artırılması ilə
- ✓ bunların hamısı ilə
- istehlak fondu ilə
- işçilərin ixtisas dərəcəsi ilə
- mədəni sosial obyektləri ilə

561. Aqrar sferada istehsal-texnoloji səmərəlilik konkret məhsul istehsalında nəyi əks etdirir?

- xidmətlərdən istifadəni
- məhsul istehsalını
- istehsal prosesini
- ✓ məhsuldar qüvvələrdən istifadəni
- lizinq xidmətindən istifadəni

562. Aqrar sferada xalis məhsulun azalmasına nə səbəb ola bilər?

- ✓ maddi-texniki bazanın zəif olması
- resurslardan səmərəli istifadə
- istehsalın ekstensiv inkişafa söykənməsi
- emal müəssisələrinin səmərəli fəaliyyəti
- maddi-texniki bazarın güclənməsi

563. Aqrar sferada xalis məhsul nədir?

- ✓ amortizasiya ayırmaları və xammalı dəyəri çıxıldıqdan sonra qalan hissə
- zəruri məhsulun cəmi
- xammal və materialların dəyəri
- sənaye mənşəli məhsulların dəyəri
- emalın dəyəri çıxıldıqdan sonra qalan hissə

564. Aqrar sferada son məhsulu nə təşkil edir?

- heyvandarlıq məhsullarının dəyəri
- bitkiçilik məhsullarının dəyəri
- ərzaq məhsullarının dəyəri
- ✓ ərzaq məhsulları və istehlak şeylərinin dəyəri
- yalnız istehlak mallarının dəyəri

565. Aqrar sferanın fəaliyyətinə qiymət verərkən nə əsas götürülməlidir?

- emala gedən məhsulların dəyəri
- satılan məhsulun dəyəri
- ✓ ümumi məhsuldan aralıq məhsul çıxıldıqdan sonra qalan hissə
- ümumi məhsulun dəyəri
- aralıq məhsulun dəyəri

566. Aqrar sferada aralıq məhsul nədir?

- istehsal olunan xalis məhsul
- əmək haqqının səviyyəsi
- məhsulların maya dəyəri
- ✓ ümumi məhsulun bir hissəsi
- əmək məhsuldarlığı

567. Aqrar sferada ümumi məhsul nədir?

- heyvandarlıq məhsullarının cəmi
- ✓ sahələr üzrə ümumi məhsulun dəyəri
- bitkiçilik məhsullarının dəyəri
- xidmət sahələrindən əldə edilən gəlir
- emal müəssisələri məhsullarının dəyəri

568. Aqrar sferada əsas istehsal fondlarından istifadənin iqtisadi səmərəliliyinin əsas göstəriciləri nədən ibarətdir?

- fondan istifadənin normalaşdırılması
- ✓ fondverimi və fondtutumu
- fondun dinamik artımı
- fondun strukturu
- fondun formalaşma mənbəyi

569. Aqrar sferada ümumi məhsulun dəyəri müəyyən edilərkən hansı qiymət əsas götürülür?

- ✓ müqayisəli qiyməti
- nisbi qiyməti
- tarif qiymətləri
- pərakəndə qiyməti
- topdansatış qiyməti

570. Aqrar sferada iqtisadi səmərəliliyin səviyyəsinə qiymət verilərkən ona hansı miqyasda baxılır?

- xalq təsərrüfatı
- ✓ bunların hamısı
- bunları əhatə etmir
- təsərrüfat formaları, bölmələr
- sahələr

571. Aqrar sferada xalis məhsul istehsalının mənbəyi nədir?

- satılan məhsul
- ✓ xam məhsul istehsalı

- məhsul itkisi
- məhsulun keyfiyyəti
- emal olunan məhsul

572. Məhsulun keyfiyyəti nə ilə müəyyən olunur?

- ✓ istehlak norması ilə
- əmtəlik səviyyəsi ilə
- əmtəlik məhsulun çoxalması ilə
- məhsulun istehsal xərcləri ilə
- məhsul istehsalının artımı ilə

573. Aqrar sferada səmərəlilik nədir?

- ✓ alınan nəticə ilə onu törədən səbəbin nisbəti
- əldə edilən gəlirin çoxalması
- fondlarla təminatın yaxşılaşması
- istehsal xərcinin azalması
- rentabilliliyin dinamikası

574. Aqrar sferada səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- ✓ əmək məhsuldarlığı
- məhsuldarlıq
- mexanikləşmə
- istehsal xərci
- əmək haqqı

575. Aqrar sferada geniş təkrar istehsalın inkişafının, əhalinin həyat şəraitinin yaxşılaşdırılmasının başlıca şərti, ehtiyat mənbəyi və maliyyə imkanlarının mövcud olmasını nə əks etdirir?

- mənfəətin azalması
- iqtisadi münasibət
- ✓ ictimai səmərəlilik
- istehsalın çoxalması
- pul gəlirinin artması

576. Aqrar sferada son məhsulun artımı, keyfiyyətin yüksəlməsi, itkilərin azalması nəyin çoxalmasına səbəb olur?

- itkilərin
- maya dəyərinin
- ✓ xalis məhsulun
- əmək sərfinin
- işçi qüvvəsinin

577. Aqrar sferada texnoloji səmərəliliyi xarakterizə edən göstəricilər hansıdır?

- torpaqların eroziyası
- torpaqların meliorasiyası
- ✓ bitkilərin məhsuldarlığı
- maya dəyərinin yüksəlməsi
- məhsul vahidində əmək sərfinin artması

578. Aqrar sferada sosial səmərəliliyin kriteriyası hansı formada özünü göstərir?

- ✓ işçilərin normativ həyat səviyyəsi ilə
- 1 nəfərə düşən pullu xidmətlə
- 1 nəfərin cari tələbatı ilə
- istehlak fondunun həcmi ilə
- əmək haqqının səviyyəsi ilə

579. Aqrar sferada səmərəliliyin hansı formaları fəaliyyət göstərir?

- ✓ texnoloji, istehsal-iqtisadi, sosial
- yalnız təşkilati
- yalnız texnoloji
- yalnız istehsal-iqtisadi
- yalnız sosial

580. Aqrar sferada səmərəliliyin yüksəldilməsi üçün kim maraqlıdır?

- ✓ bütövlükdə cəmiyyət
- özəl qurumlar
- kənd təsərrüfatı müəssisələri
- səhmdar cəmiyyətləri
- dövlət təsərrüfatları

581. Aqrar sferada istehsal-iqtisadi səmərəlilik nəyin əsasında müəyyənləşir?

- ✓ əldə edilən nəticə ilə
- əldə edilən ümumi gəlirlə
- əldə edilən ümumi məhsulla
- vəsait sərfi müqabilində
- əmək sərfi müqabilində

582. Aqrar sferada istehsal-texnoloji səmərəlilik nəyi özündə əks etdirir?

- ✓ resurslardan istifadəni
- əmək haqqından istifadəni
- xidmətlərdən istifadəni
- məsrəflərdən istifadəni
- əmək ehtiyatlarından istifadəni

583. Aqrar sahədə hansı məhsul bu mərhələnin dördündə (istehsal, tədarük, emal, istehlak) də itkiyə məruz qalır?

- ✓ çörək
- meyvə
- üzüm
- tərəvəz
- kartof

584. Aqrar sferada son məhsula nələr daxildir?

- ✓ emaldan alınan ərzaq məhsulları
- əmək məhsuldarlığının yüksəlməsi
- məsrəflərin artma ehtimalı
- heyvandarlıqdan alınan məhsullar
- əkinçilikdən alınan məhsullar

585. Aralıq məhsul kimi istifadə olunan qüvvəli yem nəyin son məhsuludur?

- ✓ qarışıq yem zavodunun
- balıqçılıq təsərrüfatının
- meşə təsərrüfatının
- kənd təsərrüfatının
- emal müəssisələrinin

586. Aqrar sferada yağ istehsalında aralıq məhsul hansıdır?

- heyvanlara verilən qaba yem

- çay tikanın tullantısı
- ✓ kənd təsərrüfatından alınan yem və dən
- inəklərə verilən şirəli yem
- tərəvəzdən alınan tullantı

587. Aqrar sferada dövriyyə vəsaitindən istifadənin iqtisadi səmərəliliyinin əsas göstəricisi nədir?

- ✓ vəsaitin dövriyyə müddətidir
- vəsaitin artım dinamikasıdır
- vəsaitin strukturudur
- vəsaitin həcmidir
- vəsaitin normalaşdırılmasıdır

588. Aqrar sferada iqtisadi səmərəliliyi əks etdirən ümumiləşdirilmiş göstərici nədir?

- məhsuldarlıq
- ✓ əmək məhsuldarlığı
- mexanikləşmə
- istehsal xərci
- əmək haqqı

589. Aqrar sferada istehsal-texnoloji səmərəlilik nədən istifadənin səmərəliliyini əks etdirir?

- əmək haqqından
- əmək sərfindən
- ✓ istehsal resursundan
- torpaq fondundan
- əmək ehtiyatından

590. Aqrar sferada aralıq məhsul nəyi əks etdirir?

- ✓ ümumi məhsulun istehlaka sərf olunan hissəsini
- ümumi məhsulun emal olunan hissəsini
- ümumi məhsulun tədarük olunan hissəsini
- ümumi məhsulun zay olan hissəsini
- ümumi məhsulun satılan hissəsini

591. Aqrar sferada səmərəliliyin hansı forması müəyyən edilir?

- yalnız istehsal-iqtisadi
- yalnız təşkilati
- ✓ sosial, istehsal-iqtisadi, texniki-texnoloji
- yalnız sosial
- yalnız texniki-texnoloji

592. Bazar münasibətlərinin formalaşdığı şəraitdə aqrar sferada məhsul istehsalının artımı ilə yanaşı nəyin yüksəldilməsi başlıca vəzifə kimi qarşıda durur?

- məhsuldarlığın
- maya dəyərinin
- əmək sərfinin
- keyfiyyətin
- ✓ iqtisadi səmərəliliyin

593. Aqrar sferada əmtəəlik məhsul nəyə deyilir?

- emal olunan məhsula
- saxlanılan məhsula
- istehsal olunan məhsula
- ✓ satılan məhsula

- tədarük olunan məhsula

594. Aqrar sferada istehsalın iqtisadi səmərəliliyi hansı göstərici ilə ölçülür?

- maya dəyəri
- ✓ bunların hamısı
- mənfəət
- ümumi gəlir
- ümumi məhsul

595. Aqrar sferada istehsal-texnoloji səmərəliyin müəyyən edilməsində hansı göstərici götürülür?

- heyvandarlığın məhsuldarlığı
- ✓ bunların hamısı
- ümumi məhsulun 1 ha sahəyə düşən hissəsi
- 1 nəfər işçiyə düşən hissəsi
- istehsalın enerji tutumu

596. Aqrar sahədə sosial səmərəliliyi xarakterizə edən göstəricilər hansıdır?

- ✓ bunların hamısı
- 1 nəfərə düşən pullu xidmət
- əhalinin təkrar istehsal göstəricisi
- əmək haqqının səviyyəsi
- ümumi real gəlirin səviyyəsi

597. Aqrar sferada istehsalın iqtisadi səmərəliliyini xarakterizə edən göstəricilər hansıdır?

- ✓ bunların hamısı
- istehsalın rentabelliği
- müəssisənin maliyyə möhkəmliyi
- 100 manat istehsal xərcinə düşən ümumi gəlir
- yararlı sahəyə görə ümumi gəlir, mənfəət

598. Aqrar sferada səmərəliliyə hansı baxımdan qiymət verilir?

- ✓ bunların hamısı
- şəxsi mənafe baxımından
- kollektivin mənafe baxımından
- müəssisə marağı baxımından
- iqtisadiyyat baxımından

599. Aqrar sferada itkilərin qarşısını necə almaq olar?

- əmək sərfinə nəzarət
- material xərclərini azaltmaq
- ✓ bunların hamısı
- vəsait sərfinin aşağı salınması
- keyfiyyətin yüksəldilməsi

600. Aqrar sferada xalis məhsulun azalmasına hansı amil təsir edir?

- məhsulların saxlanması zamanı
- məhsulların emalı zamanı
- ✓ bunların hamısı
- məhsulların toplanması zamanı
- məhsulların daşınması zamanı

601. Aqrar sferada xalis məhsulun yaradılmasının yeganə mənbəyi hansı sahədir?

- nəqliyyat təsərrüfatı
- donuzçuluq təsərrüfatı
- ✓ kənd təsərrüfatı
- balıqçılıq təsərrüfatı
- meşə təsərrüfatı

602. Aqrar sferada son məhsulun dəyərinə nələr daxildir?

- ✓ bunların hamısı
- xidmətin və əsas fondların dəyəri
- mübadilə sahələrinin xalis məhsulu
- emaldan alınan xalis məhsul
- kənd təsərrüfatında yaradılan xalis məhsul

603. Aqrar sferada kərə yağın alınmasında aralıq məhsul kimi istifadə olunan süd hansı sahənin son məhsuludur?

- ✓ heyvandarlığın
- arıçılığın
- donuzçuluğun
- qoyunçuluğun
- bitkiçiliyin

604. Aqrar sferada alınan yem və dən nəyin son məhsulu hesab olunur?

- üzümçülüyn
- yemçiliyin
- ✓ bitkiçiliyin
- heyvandarlığın
- xidmət sahələrinin

605. Aqrar sferada idarəetmə funksiyası məqsədə nail olmaq üçün idarəetmə obyektinin nəyidir?

- ✓ fəaliyyətidir
- genişləndirilməsidir
- məhdudlaşdırılmasıdır
- stimullaşdırılmasıdır
- təşkilidir

606. Aqrar sferada iqtisadi münasibətlərin tənzimlənməsi, istehsal-iqtisadi əlaqələr kim tərəfindən idarə olunur?

- ✓ tam sərbəst
- Nazirlik
- İcra hakimiyyəti
- Bələdiyyələr
- xidmət sahələri

607. Aqrar sferada idarəetmə nədir və onun əsas funksiyası nədən ibarətdir?

- əməyin stimullaşdırılmasını təmin edir
- ✓ işçilərin hərəkətini təmin edər və istiqamətləndirir
- əmək ehtiyatlarını hərəkətə gətirir
- istehsalı səmərəli təşkil edir
- istehsalın ixtisaslaşmasına səbəb olur

608. İqtisadi idarəetmə metodunun özünə məxsus nəyi vardır?

- maraqlandırma qaydası
- ✓ iqtisadi mexanizmi
- mexanikləşmə üsulu
- münasibətləri

- təşkili üsulu

609. Aqrar sferada inzibati idarəetmə metodunun iqtisadi idarəetmə metodu ilə əvəzlənməsinə nə şərait yaratmışdır?

- maddi maraq
- ✓ müstəqilliyin təmin olunması
- istehsalın ixtisaslaşması
- pul gəlirlərinin artması
- mənfəətin artım sürəti

610. Aqrar sferaya daxil olan sahələrinin idarə edilməsi kim tərəfindən həyata keçirilir?

- icra hakimiyyəti tərəfindən
- ✓ müəssisələr tərəfindən
- nazirlik tərəfindən
- aqrar sahə tərəfindən
- bələdiyyələr tərəfindən

611. Aqrar sahədə regionların, ərazilərin idarə edilməsi nə deməkdir?

- sosial idarəetmə sistemidir
- ✓ ictimai istehsalın idarə olunmasıdır
- əməyin idarə olunmasıdır
- elmi-texniki tərəqqinin idarə olunmasıdır
- bələdiyyələrin idarə olunmasıdır

612. Aqrar sferanın idarə edilməsi fənninin predmeti nədir?

- ✓ aqrar sahədə istehsalıdır
- iqtisadi əlaqədir
- sosial münasibətdir
- əmək münasibətləridir
- elmi-texniki tərəqqidir

613. İqtisadi idarəetmə metodları kollektivə, onun ayrı-ayrı üzvlərinə mövcud iqtisadi vasitələrin köməyi ilə nə etməkdir?

- istehsalın təşkilidir
- ✓ təsiretmə sistemidir
- yardım etmək
- kömək göstərmək
- fəaliyyəti əlaqələndirmək

614. İqtisadi idarəetmə metodu nəyin idarə obyektinin fəaliyyətinə təsir vasitəsi ilə həyata keçirilir?

- istehsalın texnologiyasının
- mexanikləşmənin
- ✓ iqtisadi amillərin
- əməyin təşkilinin
- istehsala xidmətin

615. Aqrar sferada idarəetmə mərhələlərinin formalaşmasına nə təsir göstərir?

- təmərküzləşmə
- ✓ istehsal amilləri
- integrasiya
- ixtisaslaşma
- kooperasiya

616. Aqrar sahənin idarə edilməsinin təşkili üçün nəyi nəzərə almaq vacibdir?

- istehsal prosesinin mexanikləşdirilməsi
- istehsalın intensivləşməsi
- ✓ istehsal xüsusiyyətləri
- əməyin təşkili qaydaları
- iqtisadi əlaqələr

617. İdarəetmə amillərinə daxildir:

- ✓ mövcud idarəetmə mexanizmi
- xarici-iqtisadi əlaqələr
- bunların hamısı
- bunların heç biri
- təbii-iqlim şəraiti

618. Elementlərin təşkilati quruluşunun obyektiv amillərinə aiddir:

- ✓ bunların hamısı
- təşkilati-texniki amillər
- sosial-iqtisadi
- iqtisadi
- idarəetmə amilləri

619. Ümumi dərkətmə üsullarına aiddir:

- ✓ analiz-sintez və induksiya-deduksiya
- induksiya, deduksiya
- müşahidə, eksperiment
- bunların hamısı
- analiz, sintez

620. Elmi idarəetmənin əsas xüsusiyyətlərinə aiddir?

- ✓ hamısı aiddir
- idarəetmə subyektinin modelləşdirilməsi
- hadisələrin kəmiyyətə ölçülməsi
- iqtisadi qanunlardan istifadə
- idarəetmə obyektinin modelləşdirilməsi

621. İstehsalın idarə edilməsinin metodoloji əsasları hansılardır?

- ✓ idarəetmənin mahiyyəti, məzmunu, qanunauyğunluqları, prinsipləri
- idarəetmə mexanizmləri, üsulları
- idarəetmə prosesi, onun xassələri, dinamik inkişafı, məqsədi
- heç biri
- idarəetmə funksiyaları, quruluşu

622. İdarəetmə elminin metodoloji əsası nəyin əsasında yaradılır?

- ✓ analiz və sintez
- təhlil
- müşahidə
- analiz əsasında yaradılan iqtisadi nəzəriyyə
- induksiya və deduksiya

623. İdarəetmə münasibətləri təşkilati əlaqələrin sayına görə necə olur?

- ✓ hamısı
- sadə, mürəkkəb, funksional
- funksional, qarışıq, xətti
- qarışıq, xətti

- sadə və mürəkkəb

624. İdarəetmə münasibətləri hansı yarımqrupa bölünür?

- ✓ regional
- ərazi
- sahələrarası
- regionlararası
- sahəvi

625. İdarə edən sistemin başlıca elementi hansıdır?

- ✓ idarəetmənin təşkilati quruluşu
- idarəetmənin məqsədləri
- idarəetmə səviyyəsi
- heç biri
- idarəetmənin nəticələri

626. Müasir şəraitdə istehsalın idarə edilməsi nə ilə daha çox bağlı olur?

- ✓ adamların idarə edilməsi
- istehsal şəraitin daha da yaxşılaşdırılması
- bunların hamısı
- bunların heç biri
- avadanlıqlardan səmərəli istifadə edilməsi

627. İdarəetmə nəzəriyyəsində canlı aləm neçə komponentə ayrılır?

- ✓ 3
- 4
- 2
- 6
- 5

628. Texniki sistemlərin idarə edilməsini kim əşyaların idarə edilməsi adlandırmışdır?

- ✓ F.Engels
- A.Smit
- D.Rikardo
- F.Kene
- K.Marks

629. Aqrar sferada idarəetmə quruluşunun texniki-təşkilati prinsipi hansıdır?

- ✓ təşkilati və iqtisadi vahidlik
- idarəetmənin bir-biri ilə bağlılığı
- bir-birinə qarşılıqlı təsiri
- son nəticəyə nail olması
- idarəetmənin mərhələli olması

630. Aqrar sferada idarəetməni təsnifləşdirən əsas amil hansıdır?

- ✓ canlı təbiətdə və cəmiyyətdə idarəetmə
- idarəetmənin iqtisadi metodu
- idarəetmənin inzibati metodu
- istehsalın idarə edilməsi
- idarəetmə funksiyası

631. Daxili və xarici əlaqələr yaratmaq yolu ilə idarəetmə sisteminin hissələri arasında uyğunluğun yaradılması hansı funksiya ilə yerinə yetirilir?

- inzibati
- iqtisadi
- təşkilati
- ✓ əlaqələndirmə
- sosial

632. Aqrar sferada idarəetmə sistemi hansı funksiyası ilə ixtisaslaşma, proporsionallıq, paralellik, ahəngdarlıq həyata keçirilir?

- ✓ təşkil etmə
- sosial
- texniki
- texnoloji
- iqtisadi

633. Aqrar sferada idarəetmə prosesi məqsəd qoyuluşu ilə başlayır və məqsədin yerinə yetirilməsinin nəyi ilə başa çatır?

- ✓ uçotu və təhlili ilə
- məhsulun emalı ilə
- məhsul satışı ilə
- gəlirlərin alınması ilə
- istehsalın nəticəsi ilə

634. Kənd təsərrüfatı müəssisələrində istehsalın həcmnin kəskin artması nəticəsində idarəetmə funksiyasında yerinə yetirən nəyin dəyişməsi baş verir?

- funksiyalar dəyişir
- funksiyalar yeniləşir
- funksiyalar təzələnilir
- heç nə dəyişmir
- ✓ işlərin həcmi və sistemi dəyişir

635. İdarəetmə quruluşunun təşkilati-texniki prinsiplərinə aiddir:

- məqsədyönlü fəaliyyət
- bunların heç biri
- ✓ bunların hamısı
- təşkilati və iqtisadi vahidlik
- quruluş uyğunluğu

636. Hazırda yararlı torpaqlarımızın neçə faizi kənd təsərrüfatı fermerləri və başqa özəl qurumların əlindədir?

- 50%-ə qədər
- ✓ 98%-dən çoxu
- .7
- 20-30%
- 1

637. İstehsalın idarəedilməsində istifadə olunan iqtisadi-riyazi üsullar hansılardır?

- kütləvi xidmət nəzəriyyəsi
- bunların heç biri
- ✓ bunların hamısı
- xətti
- dinamik proqramlaşdırma

638. İstehsalın idarə edilməsi nəzəriyyəsinin məzmunu nə ilə müəyyənləşir?

- hamısı ilə
- onun subyektləri ilə

- ✓ onun obyektı ilə
- idarəetmə qərarları ilə
- idarəetmənin məqsədi ilə

639. İstehsalın idarə edilməsi neçə bölmədən ibarətdir?

- 2
- ✓ 6
- 5
- 4
- 3

640. İdarəetmə elminin mahiyyəti nədən ibarətdir? (tam cavabı seçin)

- heç biri
- insanların məqsədyönlü davranışının müəyyən edilməsi
- ✓ idarəetmədə insanların məqsədyönlü fəaliyyət qanunlarının, qanunauyğunluqlarının aşkar edilməsindən, prinsip, funksiya, forma və üsulların müəyyənləşdirilməsindən ibarətdir
- qanunauyğunluqların aşkar edilməsi, prinsip, funksiya, forma və üsulların, müəyyənləşdirilməsi
- idarəetmədə insanların məqsədyönlü fəaliyyət qanunlarının, qanunauyğunluqlarının aşkar edilməindən, prinsip, funksiya, forma və üsulların, metodların, qaydaların müəyyənləşdirilməsindən ibarətdir

641. İştirakçıların sayına görə idarəetmə münasibətləri necə bölünür?

- heç birinə
- sistemlərarası
- şəxsi
- qruplararası
- ✓ hamısı

642. İdarəetmə elmi hamsı elmlərə aiddir?

- iqtisadi
- ✓ iqtisadi-təşkilati
- humanitar
- dəqiq
- sosial-fəlsəfi

643. Sosial-iqtisadi sistemlər neçə sistemdən ibarətdir?

- 3
- ✓ 2
- 4
- 5
- 6

644. Elementləri təhlil edərkən nəyi nəzərə almaq lazımdır?

- ✓ ətraf mühitin təsirini
- daxili amili
- daxili mühit və ətraf mühit
- hamısını
- elementlərin quruluşunu

645. Mürəkkəb və dinamik inkişaf edən sosial-iqtisadi sistemlərə aiddir?

- regionlar
- kəndli təsərrüfatları
- sahibkarlığın formaları
- dövlət təsərrüfatları

- ✓ hamısı

646. İdarəetmə obyektı olmaqla istehsal -

- ✓ sosial-iqtisadi sistemdir
- sosial sistemdir
- yalnız iqtisadi sistemdir
- siyasi-iqtisadi sistemdir
- sosial-siyasi sistemdir

647. İstehsal şəraitində idarəetmənin qlobal məqsədi nədir?

- ✓ istehsalın maddi-texniki bazasının yaradılması və hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması
- bunların hamısı
- bütün sahələr üzrə inkişafın əldə olunması
- hərtərəfli inkişaf etmiş şəxsiyyətin formalaşması
- istehsalın maddi-texniki bazasının yaradılması

648. İstehsalın idarə edilməsi dedikdə nə başa düşülür?

- bunların heç biri
- insanların maddi tələbatını ödəyən insan fəaliyyətlərinin əlaqələndirilməsi, istiqamətləndirilməsi başa düşülür
- istehsal sahəsində xidmətlərin göstərilməsinin təmin edilməsidir
- insanların maddi, mənəvi, əxlaqi tələbatlarını ödəmək üçün məhsul istehsal edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür
- ✓ insanların maddi və mənəvi tələbatını ödəmək üçün məhsul istehsalı edən və xidmət sahələrində çalışan insanların fəaliyyətinin əlaqələndirilməsi və istiqamətləndirilməsi başa düşülür

649. İdarəetmə nəzəriyyəsinə görə canlı aləm hansı komponentlərə ayrılır?

- ✓ canlı, cansız təbiət və insan cəmiyyəti
- cansız təbiət və insan cəmiyyəti
- canlı təbiət və insan cəmiyyəti
- heç bir komponentə ayrılır
- cansız və canlı təbiət

650. Aqrar sferada hər bir orqanın məqsədyönlü fəaliyyəti nədir?

- ✓ vəzifəli şəxsin məsuliyyəti
- hüquqlarının müəyyən edilməsi
- hüquqlarının olmaması
- məsuliyyətdən yayınma
- idarəetmədə konkret vəzifə

651. Aqrar sferada idarəetmə obyektinə nələr aid edilir?

- ✓ bunların hamısı
- verilən göstərişlər, mütəxəssislər, kollektiv
- təşkilati struktur, texnoloji əməliyyatlar
- funksiyalar, resurslar
- idarəedici qərarlar, əməllər

652. Aqrar sferada idarəetmə prosesini ümumi şəkildə təsnifləşdirməyə imkan verən amil nədir?

- ✓ cansız təbiətdə idarəetmə sistemi
- canlı təbiətdə idarəetmə
- bioloji sistemlərdə idarəetmə
- sosial sistemlərdə idarəetmə
- texniki sistemlərdə idarəetmə

653. Aqrar sferada sahibkarlıq formalarının idarə edilməsi qaydaları necə müəyyən edilir?
- ✓ sərbəst qaydada
- normativ yollarla
 - təşkilati qaydada
 - göstəriş əsasında
 - inzibati qaydada

654. Aqrar sferada istehsalın miqyasının dəyişməsi idarəetmə funksiyasının məzmununa necə təsir göstərir?
- ✓ dəyişmir
- genişlənir
 - yenidən qurulur
 - ciddi şəkildə dəyişir
 - məhdudlaşır

655. İstehsal amilləri nəyə təsir göstərir?
- ✓ bunların hamısı
- həcminə və əmək tutumuna, işçilərin sayına
 - idarəetmə mərhələlərinin formalaşmasına
 - bunların heç biri
 - idarəetmə funksiyalarının tərkibinə

656. Sosial-iqtisadi və sosial-siyasi amillərə daxildir:
- ✓ bunların hamısı
- istehsal vasitələri üzərində mülkiyyət
 - regionların milli və tarixi inkişafı
 - dövlət quruluşu və inzibati bölgü
 - rəhbərlik prinsipi və metodları

657. İstehsal fəaliyyəti prosesində idarəetmə münasibətləri necə xarakter daşıyır?
- ✓ ictimai
- təşkilati
 - siyasi
 - fərdi
 - iqtisadi

658. Sosioloji üsullara aiddir:
- ✓ bunların hamısı
- müsahibə
 - sorğu
 - bunların heç biri
 - anketləşdirmə

659. İstehsalın idarəolunmasının təşkilati formasına aiddir:
- ✓ burada idarəetmə funksiyaları, quruluşu, ərazi və sahəvi idarəetmənin uzlaşdırılması
- idarəetmə prosesləri, onların inkişafı, məqsədi
 - idarəetmə mexanizmi, üsulları
 - heç biri
 - idarəetmənin mahiyyəti, məzmunu, qanunları, prinsipləri

660. İstehsalın idarəedilməsi fənni -
- ✓ istehsalçı insanlara təsir üsullarının kompleks tətbiqi yollarını və istiqamətlərini hazırlayır
- istehsalın daha səmərəli təşkili qaydalarını hazırlayır

- hamısı
- heç biri
- istehsalda insanlara səmərəli iş qaydalarının öyrədilməsini təmin edir

661. Yarımsistemlər nəyin nəticəsində yaranır?

- ✓ iri və mürəkkəb sistemlərin dekompozisiyası
- iri və mürəkkəb sistemlərin kompozisiyası
- sadə və mürəkkəb sistemlərin kompozisiyası
- sadə və iri sistemlərin kompozisiyası
- sadə sistemlərin dekompozisiyası

662. Elementlər hansı funksiyaları yerinə yetirə bilər?

- ✓ sərəncamverici və icraedici
- özünütənzimləmə
- icraedici
- özünütənzim və icraedici
- sərəncamverici

663. Bazar iqtisadiyyatı şəraitində sosial-iqtisadi sistemlər nəyə əsaslanır?

- ✓ müxtəlif mülkiyyət və təsərrüfatçılıq formalarına
- müxtəlif təsərrüfatçılıq formalarına və sosial-iqtisadi münasibətlərə
- sosial-iqtisadi münasibətlərə
- təsərrüfatçılıq formalarına
- müxtəlif mülkiyyət formalarına

664. Real həyatda idarəetməni zərurətə çevirən amillər?

- ✓ bunların hamısı
- maddiləşmiş və canlı əməyin kəskin asılılığı
- əmək bölgüsünün ixtisaslaşması, təmərküzləşməsi
- bunların heç biri
- əmək bölgüsü

665. Aqrar sferada idarəetmə subyektinə kimlər daxildir?

- ✓ bütün rəhbər işçilər
- ailə təsərrüfatı
- ev təsərrüfatı
- bunların heç biri
- fərdi sahibkarlar

666. Aqrar sferada istehsalın idarə edilməsinin öyrənilməsində hansı yanaşma üsullarından istifadə olunur?

- ✓ bunların hamısı
- kompleks və aspekti yanaşma
- sistemli yanaşma
- modelləşdirmə
- konkret tarixi yanaşma

667. Aqrar sferada təsərrüfatın istehsal fəaliyyətini istiqamətləndirən, nizamlayan amil nədir?

- ✓ iqtisadi sistem
- iqtisadi təhlil
- vergi sistemi
- təşkilati-texniki sistem
- planlaşdırma

668.	Sahibkarlıq fəaliyyəti şəraitində aqrar sferada idarəetmənin hansı formasından istifadə olunur?
	- təşkilati - normativ ✓ iqtisadi - müqayisə - inzibati amirlik
669.	Aqrar sferada idarəetmənin hansı üsullarından həm ayrılıqda və həm də idarəetmənin başqa üsullarını həyata keçirməkdə istifadə oluna bilər?
	- texnoloji - sosial ✓ inzibati - siyasi - təşkilati
670.	Aqrar sferada idarəetmə funksiyalarına nə aiddir?
	- xammal istehsal edən sahələr - tədarük, satış, saxlanma - bunların heç biri - emal müəssisələr ✓ bunların hamısı
671.	Aqrar sferada idarəetmə funksiyaları təzahür və mahiyyət etibarilə necə olur?
	- əlaqələri çox yaxın - müxtəlif - eyni ✓ oxşar - əlaqəli
672.	Hansı mexanizm vasitəsilə cəmiyyətdə pul fondları yaradılır?
	- qiymət ✓ maliyyə - hüquq - torpaq - istehsal
673.	Hansı proseslərdə iqtisadi stimullaşdırmadan geniş istifadə olunur?
	- məhsulun keyfiyyətinin yüksəldilməsində ✓ hamısında - istehsal xərcinin azaldılmasında - texniki tərəqqidə - heç birində
674.	Əhalinin əsas hissəsinin gəlirlərinin başlıca mənbəyini nə təşkil edir?
	✓ əmək haqqı - sosial yardımlar - xarici investisiya - bank kreditləri - vergilər
675.	İqtisadi idarəetmə vasitəsilələrindən hansılar yalnızdır?
	faiz, vergi

- ✓ heç biri
- mənfəət, pul
- qiymətli kağızlar
- renta, kredit

676. Respublikamızın qarşısına qoyduğu əsas strateji məqsəd nədir?

- xarici ölkələrdən borc almaq
- açıq qapı siyasətinə keçmək
- ✓ iqtisadi müstəqilliyə nail olmaq
- vergiləri artırmaq
- daxili bazarda xarici məhsulların payını artırmaq

677. Makro səviyyədə idarəetməyə hansılar daxildir?

- ✓ hamısı daxildir
- cəmiyyətin gəlirlərini formalaşdırmaq
- pul tədaviyünün sabitliyini saxlamaq
- inflyasiyaya yol verməmək
- sosial ədaləti təmin etmək

678. İqtisadi sistemin idarə olunmasının tipləri aşağıdakılardır:

- uzun - qısa
- məhdud - qeyri-məhdud
- ✓ kortəbii - şüurlu
- daxili - xarici
- açıq - qapalı

679. İdarəetmənin subyektləri hansılardır?

- ✓ hamısı
- dövlət və onun orqanları
- banklar, sahibkarlar və menecerlər
- müxtəlif fondlar
- heç biri

680. Kənd təsərrüfatında sahibkarlıq fəaliyyətinin genişlənməsini gündəmə gətirən və 1998-2001-ci illəri əhatə edən mərhələ hansıdır?

- ✓ 3
- 2
- 1
- 5
- 4

681. Əlaqələndirmə funksiyası vasitəsilə nə öyrənilir?

- ✓ daxili və xarici əlaqə yaratmaq yolu ilə idarəetmə sisteminin tənzimlənməsi
- istehsalçı ilə istehlakçı arasında münasibət
- inzibati metodla istehsalın idarə edilməsi
- idarəetmədə yeni üsulların tətbiqi
- xammal istehsalı və emal müəssisələri arasında əlaqələr

682. Aqrar sahədə istehsal resursları nədir?

- məhsulun və xidmətlərin müəyyən edilməsi
- müxtəlif təsərrüfatçılıq formaları
- ✓ torpaq, su, əmək ehtiyatları, əsas fondların məcmuudur
- torpağın iqtisadi cəhətdən qiymətləndirilməsi
- istehsal məsrəflərinin strukturu

683. Respublikamızın aqrar iqtisadiyyatının hansı sistemdə idarəetmə sistemini təkmiləşdirmək məqsədəuyğundur?

- maşınqayırma
- sənaye biznesi
- kolxoz
- ✓ aqrobiznes
- sovxoz

684. İqtisadi böhrandan çıxmaq üçün ilk növbədə hansı sistemdə qayda-qanun yaradılmalıdır?

- ✓ maliyyə
- sənaye
- kənd təsərrüfatı
- istehlak
- istehsal

685. Nə vasitəsilə daxili bazar müdafiə olunur, dövlətin valyuta ehtiyatları artırılır?

- ✓ gömrük vergisi
- renta
- faizlə
- əmək müqaviləsi
- pul fondları

686. Konkretlik prinsipinə hansılar daxildir?

- ✓ heç biri
- effektivliyə nail olmaq
- aşağı mənfəəti əldə etmək
- daxili amilləri nəzərə almamaq
- optimallığa nail olmaq

687. İqtisadi idarəetmənin əsas funksiyaları hansılardır?

- ✓ makroiqtisadiyyat və mikroiqtisadiyyat səviyyəsində
- meqoiqtisadiyyat səviyyəsində
- fizika-kimya
- obyektiv-subyektiv
- mezoiqtisadiyyat səviyyəsində

688. İqtisadi sistemin idarə olunmasının neçə tipi mövcuddur?

- 3
- 4
- 5
- 1
- ✓ 2

689. Taxıl ehtiyatının hansı hissəsi yerli istehsal hesabına ödənilməkdədir?

- ✓ 80-85%
- 1
- 70-73%
- 40-57%
- 10-12%

690. İdarəetmədə təşkilətmə funksiyası nədir?

- ✓ əmək fəaliyyəti elementləri arasında nisbət və onların təsir qaydasının nizamlanması

- elmi-texniki tərəqqinin tətbiqi
- idarəetmə obyektlə subyekt arasında münasibət
- idarəetmədə funksiyaların bölgüsü
- istehsal fəaliyyətinin tənzimlənməsi

691. İşveç kooperativində istehsalçı öz məhsulunun kimə və hansı qiymətə realizə edir?

- ✓ ala bilər, tam aşkarlıqdır
- almamalıdır, sirr olmalıdır
 - ala bilər, çox nadir hallarda
 - ala bilməz, qadağandır
 - ala bilməz, gizli qalmalıdır

692. Aqrar iqtisadiyyatın inkişafında özəl qurumlarının təşkili və idarəedilməsi məsələsində hansı ölkənin təcrübəsi diqqətə layiqdir?

- ✓ İşveç
- Mozambik
 - Polşa
 - Yaponiya
 - Türkiyə

693. Pul tədavülü onun hərəkət qanununa uyğun olduqda, pul qiymətdən düşmədikdə, normadan artıq pul buraxılmadıqda nə baş verir?

- ✓ heç biri
- iqtisadi böhran
 - iqtisadiyyatın iflic olması
 - maliyyə böhranı
 - inflyasiya

694. Qiymətlər vasitəsilə forma (az daxili olmasından) hansı yalnızdır?

- ✓ heç biri
- ticarət təşkilatının mənfəəti
 - idarə orqanların gəlirləri
 - müəssisənin istehsal xərci və mənfəəti
 - gəlirdən dövlət büdcəsinə tədiyyələr

695. Aşağıdakılardan hansı tələbata daxil deyil?

- ✓ hamısı daxildir
- kollektiv
 - maddi
 - sosial
 - şəxsi

696. Pul tədavülü, qanun tələbləri nəzərə almadan tədavülə fasiləsiz pul buraxılması nəyə səbəb olur?

- ✓ inflyasiyaya
- vəziyyətin yaxşılaşmasına
 - istehsalın artımına
 - kənd təsərrüfatının inkişafına
 - iqtisadi inkişafa

697. Mikrosəviyyədə idarəetməyə hansılar daxildir?

- ✓ hamısı
- yüksək mənfəət götürmək
 - istehsalın optimal strukturunu yaratmaq
 - heç biri
 - amilərinin səmərəli bölgüsü ilə gəlirliliyi artırmaq

698. İqtisadi idarəetmə hansı növ iqtisadi qanunların tələblərinə uyğun olaraq həyata keçirilməlidir?

- ✓ obyektiv
- əxlaqi
- perspektiv
- subyektiv
- maddi

699. İdarəetmə funksiyalarını həyata keçirmək üzrə yaranan münasibətlərdir

- ✓ idarəetmə münasibətləri
- yeyinti sənayesi
- maşınqayırma
- iqtisadi münasibətlər
- kənd təsərrüfatı

700. Əhalini ərzaq təminatı ölkənin hansı siyasətinin başlıca istiqamətlərindən biridir?

- ✓ iqtisadi-sosial
- hüquqi
- heç biri
- sosial-siyasi
- sosial